

TEST: 0807#01#Y15#01#500

Test	0807#01#Y15#01#500
Fənn	0807 - Biznesin təhlükəsizliyi
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	26
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☐

BÖLMƏ: 01#02

Ad	01#02
Suallardan	37
Maksimal faiz	37
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Sənaye müəssisələri üçün iqtisadi təhlükəsizliyin qiymətləndirilməsi nəyə görə əhəmiyyətlidir?1) fəal cəlb edilmiş potensialı antiböhran inkişafını müəyyən edən sabitləşdirici amildir 2) iqtisadi artmanın və iqtisadi müstəqilliyin və ölkənin təhlükəsizliyinin dəstəklənməsinə zəmanətdir 3) dəyişkən iqtisadi mühitin yaranmasına zəmanət verir (Çəki: 1)

- ☐ 1
☐ 2,3
☐ 3
☒ 1,2
☐ 3,1

Sual: Müəssisənin iqtisadi təhlükəsizliyinin tələb edicilərinə aid deyildir : (Çəki: 1)

- ☐ müəssisənin yüksək maliyyə səmərəliliyi, müstəqilliyi və işinin sabitliyi;
☐ müəssisənin texnoloji bazasının inkişaf etmə səviyyəsi və rəqabətə davamlılığı;
☐ müəssisəni idarə etmənin təşkilinin yüksək səviyyəsi;
☒ yumuşaq kadr seçimi;

☐ ekoloji standartlara uyğunluğun təminatı;

Sual: Müəssisənin iqtisadi təhlükəsizliyinin tələb edicilərinə aid deyildir : (Çəki: 1)

- ☐ müəssisənin fəaliyyətinin bütün istiqamətlərinin hüquqi nizamlanmasının səmərəli mexanizminin qurulması
 - ☐ müəssisənin işinin informasiya təhlükəsizliyinin təminatı;
 - ☐ müəssisənin işçilərinin təhlükəsizliyinə, həmçinin onların əmlakının və peşəkar maraqlarının qorunmasına zəmanətlər
 - ☒ ekoloji standartlara uyğunluğun təminatı;
 - ☐ sərt kadr seçimi;
-

Sual: İstehsal indikatorlarına aid deyildir: (Çəki: 1)

- ☐ istehsalın dinamikası ;
 - ☐ istehsal güclərinin yükləməsinin real səviyyəsi;
 - ☐ işin ümumi həcmində ETTKİ-nin payı;
 - ☐ ETTKİ-nin ümumi həcmində ETİ-nin payı;
 - ☒ innovasiya fəallığının səviyyəsi
-

Sual: İstehsal indikatorlarına aiddir: (Çəki: 1)

- ☐ istehsalın gəlirliliyinin səviyyəsi;
 - ☐ fond tutumu ;
 - ☐ ödənmə vaxtı keçmiş borc ;
 - ☐ istehsal üçün dövrüvə vasitələrinin, materialların, enerji daşıyıcılarının öz mənbələri ilə maliyyələşdirilməsinin təmin olunma payı;
 - ☒ istehsal güclərinin yükləməsinin real səviyyəsi;
-

Sual: Maliyyə indikatorlarına aiddir: (Çəki: 1)

- ☒ sifarişlər "portfel"inin həcmi ;
 - ☐ istehsalın dinamikası ;
 - ☐ istehsal güclərinin yükləməsinin real səviyyəsi;
 - ☐ işin ümumi həcmində ETTKİ-nin payı;
 - ☐ ETTKİ-nin ümumi həcmində ETİ-nin payı;
-

Sual: Maliyyə indikatorlarına aiddir: (Çəki: 1)

- ☐ bütövlükdə sənaye və ya iqtisadiyyat üzrə orta göstəriciyə əsasən əmək haqqının səviyyəsi;
 - ☐ əməkhaqqı üzrə borcun səviyyəsi;
 - ☐ iş vaxtı itkiləri;
 - ☐ kadr potensialının strukturu;
 - ☒ istehsal üçün dövrüvə vasitələrinin, materialların, enerji daşıyıcılarının öz mənbələri ilə maliyyələşdirilməsinin təmin olunma payı;
-

Sual: Maliyyə indikatorlarına aid deyildir: (Çəki: 1)

- ☐ innovasiya fəallığının səviyyəsi
 - ☐ istehsalın gəlirliliyinin səviyyəsi;
 - ☐ fond tutumu (kapitalın həcmi);
 - ☒ ödənmə vaxtı keçmiş borc (debitor və kreditor);
 - ☐ bütövlükdə sənaye və ya iqtisadiyyat üzrə orta göstəriciyə əsasən əmək haqqının səviyyəsi
-

Sual: Maliyyə indikatorlarına aid deyildir: (Çəki: 1)

- ☐ sifarişlər "portfel"inin həcmi ;
 - ☐ investisiyaların faktiki və zəruri həcmi ;
 - ☒ iş vaxtı itkiləri;
 - ☐ innovasiya fəallığının səviyyəsi ;
 - ☐ istehsalın gəlirliliyinin səviyyəsi;
-

Sual: Müəssisənin iqtisadi təhlükəsizliyinin təminatı naminə həyata keçirilən rəqabət kəşfiyyatının əsas vəzifələrinə aid deyildir: (Çəki: 1)

- ☐ marketinq tədqiqatları;
 - ☐ potensial müştərilərin və partnyorların qiymətləndirilməsi;
 - ☐ bazar taxçalarının axtarışı;
 - ☐ rəqiblərin öyrənilməsi;
 - ☒ sifarişlər "portfel"inin həcmi
-

Sual: Sosial indikatorlara aid deyildir: (Çəki: 1)

- ☐ bütövlükdə sənaye və ya iqtisadiyyat üzrə orta göstəriciyə əsasən əmək haqqının səviyyəsi;
 - ☐ əməkhaqqı üzrə borcun səviyyəsi;
 - ☒ investisiyaların faktiki və zəruri həcmi;
 - ☐ kadr potensialının strukturu (yaş, ixtisas)
 - ☐ iş vaxtı itkiləri;
-

Sual: Sosial indikatorlara aiddir: (Çəki: 1)

- ☒ kadr potensialının strukturu;
 - ☐ istehsal prosesinin sabitliyi ;
 - ☐ ÜDM-da istehsalın xüsusi çəkisi;
 - ☐ məhsulun rəqabətə davamlılığının qiymətləndirilməsi;
 - ☐ hamısı
-

Sual: Müəssisənin iqtisadi təhlükəsizliyinin ən yüksək səviyyəsi nə ilə təmin olunur? (Çəki: 1)

- ☐ məhsulun rəqabətə davamlılığının qiymətləndirilməsi ilə;
 - ☐ onun fəaliyyətinin funksional tərkib hissələrinin maksimal müdafiəsi ilə;
 - ☐ əməkhaqqı üzrə borcun səviyyəsi ilə;
 - ☐ investisiyaların faktiki və zəruri həcmi ilə;
 - ☐ kadr potensialının strukturu ilə;
 - ☒ bütün variantlar
-

Sual: Müəssisənin funksional tərkib hissəsinə aid deyildir: (Çəki: 1)

- ☐ maliyyə
 - ☐ Texniki-texnoloji
 - ☐ Siyasi-hüquqi
 - ☒ rotasyon
 - ☐ İnformasiya
-

Sual: Monitorinqin keçirilməsi üçün hansı amillər olmalıdır? 1) müvafiq metodiki amillər 2) siyasi amillər 3) texniki amillər 4) informasiya amilləri 5) təşkilati amillər (Çəki: 1)

- ☐ 1,2
- ☐ 4, 2
- ☒ 1,3, 4,5

- ☐ 2,5
 - ☐ hamısı
-

Sual: Müəssisənin (firmanın) iqtisadi təhlükəsizliyinin təminatının baza istiqamətlərinə aiddir: (Çəki: 1)

- ☐ müəssisə əməkdaşlarının müdafiəsi;
 - ☐ maddi və maliyyə resurslarının mühafizəsi;
 - ☐ informasiya təhlükəsizliyinin təminatı;
 - ☐ firmanın əqli mülkiyyətinin mühafizəsi
 - ☒ bütün variantlar
-

Sual: Kəşfiyyat üzrə bir çox mütəxəssislərin qiymətləndirilmələrinə görə istifadə edilən informasiyanın ən azı neçə faizi məhz açıq mənbələrdən əldə olunur? (Çəki: 1)

- ☒ 80-90%-i
 - ☐ 60-80%-i
 - ☐ 90- 100%-i
 - ☐ 30-40%
 - ☐ 70-80%-i
-

Sual: İqtisadi təhlükəsizliyin təminatı sahəsində hal hazırda hansı bazar formalaşıb? (Çəki: 1)

- ☐ maliyyə bazarı
 - ☒ xidmətlər bazarı
 - ☐ əmlak bazarı
 - ☐ əmək bazarı
 - ☐ valyuta bazarı
-

Sual: Firmanın texniki təhlükəsizliyinin təminatına aiddir: (Çəki: 1)

- ☐ nəzarət-buraxılış sisteminin yaradılması və təchizatı;
 - ☐ audio- və video nəzarət şəraitinin təminatı;
 - ☐ xidməti binaların siqnalizasiya ilə və perimetr üzrə siqnalizasiya hasarı ilə təminatı;
 - ☐ qəza siqnal təhlükəsizliyinin və mühafizə işıqlandırmasının yaradılması;
 - ☒ bütün variantlar
-

Sual: Müəssisənin iqtisadi təhlükəsizliyinin tələb edicilərinə aiddir : (Çəki: 1)

- ☐ müəssisənin yüksək maliyyə səmərəliliyi, müstəqilliyi və işinin sabitliyi;
 - ☐ müəssisənin texnoloji bazasının inkişaf etmə səviyyəsi və rəqabətə davamlılığı;
 - ☐ müəssisəni idarə etmənin təşkilinin yüksək səviyyəsi;
 - ☐ ekoloji standartlara uyğunluğun təminatı;
 - ☒ hamısı
-

Sual: İstehsal üçün dövrüyyə vasitələrinin, materialların, enerji daşıyıcılarının öz mənbələri ilə maliyyələşdirilməsinin təmin olunma payı hansı indikatora aiddir: (Çəki: 1)

- ☒ maliyyə
 - ☐ sosial
 - ☐ iqtisadi
 - ☐ siyasi
 - ☐ ekoloji
-

Sual: Maliyyə indikatorlarına aiddir: 1) sifarişlər "portfel"inin həcmi 2) investisiyaların faktiki və zəruri həcmi 3) innovasiya fəallığının səviyyəsi 4) əsas istehsal fondlarının (renovasiyalar) yenilənməsinin tempi; 5) istehsal prosesinin sabitliyi (Çəki: 1)

- ☒ 1,2,3
 - ☐ 1,2,5,
 - ☐ 2,3,4,
 - ☐ 3,4,5,
 - ☐ 4,5
-

Sual: İstehsal indikatorlarına aiddir: 1) sifarişlər "portfel"inin həcmi 2) investisiyaların faktiki və zəruri həcmi 3) innovasiya fəallığının səviyyəsi 4) əsas istehsal fondlarının (renovasiyalar) yenilənməsinin tempi; 5) istehsal prosesinin sabitliyi (Çəki: 1)

- ☐ 1,2,3
 - ☐ 1,2,5
 - ☐ 2,3,4,
 - ☐ 3,4,5
 - ☒ 4,5
-

Sual: Sosial indikatorlara aiddir: 1) əmək haqqı üzrə borcun səviyyəsi; 2) iş vaxtı itkiləri; 3) innovasiya fəallığının səviyyəsi 4) əsas istehsal fondlarının (renovasiyalar) yenilənməsinin tempi; 5) istehsal prosesinin sabitliyi (Çəki: 1)

- ☒ 1,2
 - ☐ 1,2,5,
 - ☐ 2,3,4,
 - ☐ 3,4,5
 - ☐ 4,5
-

Sual: Monitorinqin 2-ci mərhələsinə aiddir: (Çəki: 1)

- ☒ Müəssisənin fəaliyyətinin spesifikasiyalarını nəzərə alaraq onun iqtisadi təhlükəsizliyinin qiymətləndirilməsinin texniki-iqtisadi göstəricilər sisteminin formalaşdırılması.
 - ☐ Monitorinq obyektinin vəziyyətini xarakterizə edən informasiyanın yığılması və hazırlanması.
 - ☐ Müəssisənin inkişafının perspektiv istiqamətlərini xarakterizə edən amillərin üzə çıxarılması (təyini).
 - ☐ Müəssisənin inkişaf ssenarilərin və ya strategiyalarının modelləşdirməsi və formalaşdırılması
 - ☐ Proqnoz dövrün bütün dərinliyi üçün müəssisənin texniki-iqtisadi göstəricilərinin hesablanması.
-

Sual: Monitorinqin 3-cü mərhələsinə aiddir: (Çəki: 1)

- ☐ Müəssisənin fəaliyyətinin spesifikasiyalarını nəzərə alaraq onun iqtisadi təhlükəsizliyinin qiymətləndirilməsinin texniki-iqtisadi göstəricilər sisteminin formalaşdırılması.
 - ☒ Monitorinq obyektinin vəziyyətini xarakterizə edən informasiyanın yığılması və hazırlanması.
 - ☐ Müəssisənin inkişafının perspektiv istiqamətlərini xarakterizə edən amillərin üzə çıxarılması (təyini).
 - ☐ Müəssisənin inkişaf ssenarilərin və ya strategiyalarının modelləşdirməsi və formalaşdırılması
 - ☐ Proqnoz dövrün bütün dərinliyi üçün müəssisənin texniki-iqtisadi göstəricilərinin hesablanması.
-

Sual: Monitoringin 4-cü mərhələsinə aiddir: (Çəki: 1)

- ☐ Müəssisənin fəaliyyətinin spesifikasialarını nəzərə alaraq onun iqtisadi təhlükəsizliyinin qiymətləndirilməsinin texniki-iqtisadi göstəricilər sisteminin formalaşdırılması.
 - ☐ Monitoring obyektinin vəziyyətini xarakterizə edən informasiyanın yığılması və hazırlanması.
 - ☒ Müəssisənin inkişafının perspektiv istiqamətlərini xarakterizə edən amillərin üzə çıxarılması (təyini).
 - ☐ Müəssisənin inkişaf ssenarilərin və ya strategiyalarının modelləşdirməsi və formalaşdırılması
 - ☐ Proqnoz dövrün bütün dərinliyi üçün müəssisənin texniki-iqtisadi göstəricilərinin hesablanması.
-

Sual: Monitoringin 5-ci mərhələsinə aiddir: (Çəki: 1)

- ☐ Müəssisənin fəaliyyətinin spesifikasialarını nəzərə alaraq onun iqtisadi təhlükəsizliyinin qiymətləndirilməsinin texniki-iqtisadi göstəricilər sisteminin formalaşdırılması.
 - ☐ Monitoring obyektinin vəziyyətini xarakterizə edən informasiyanın yığılması və hazırlanması.
 - ☐ Müəssisənin inkişafının perspektiv istiqamətlərini xarakterizə edən amillərin üzə çıxarılması (təyini).
 - ☒ Müəssisənin inkişaf ssenarilərin və ya strategiyalarının modelləşdirməsi və formalaşdırılması
 - ☐ Proqnoz dövrün bütün dərinliyi üçün müəssisənin texniki-iqtisadi göstəricilərinin hesablanması.
-

Sual: Monitoringin 6-cı mərhələsinə aiddir: (Çəki: 1)

- ☐ Müəssisənin fəaliyyətinin spesifikasialarını nəzərə alaraq onun iqtisadi təhlükəsizliyinin qiymətləndirilməsinin texniki-iqtisadi göstəricilər sisteminin formalaşdırılması.
 - ☐ Monitoring obyektinin vəziyyətini xarakterizə edən informasiyanın yığılması və hazırlanması.
 - ☐ Müəssisənin inkişafının perspektiv istiqamətlərini xarakterizə edən amillərin üzə çıxarılması (təyini).
 - ☐ Müəssisənin inkişaf ssenarilərin və ya strategiyalarının modelləşdirməsi və formalaşdırılması
 - ☒ Proqnoz dövrün bütün dərinliyi üçün müəssisənin texniki-iqtisadi göstəricilərinin hesablanması.
-

Sual: Monitoringin 7-ci mərhələsinə aiddir: (Çəki: 1)

- ☒ Müəssisənin iqtisadi təhlükəsizlik göstəricilərinin təhlilinin aparılması.
 - ☐ Monitoring obyektinin vəziyyətini xarakterizə edən informasiyanın yığılması və hazırlanması.
 - ☐ Müəssisənin inkişafının perspektiv istiqamətlərini xarakterizə edən amillərin üzə çıxarılması (təyini).
 - ☐ Müəssisənin inkişaf ssenarilərin və ya strategiyalarının modelləşdirməsi və formalaşdırılması
 - ☐ Proqnoz dövrün bütün dərinliyi üçün müəssisənin texniki-iqtisadi göstəricilərinin hesablanması.
-

Sual: Monitoringin 8-ci mərhələsinə aiddir: (Çəki: 1)

- ☐ Müəssisənin fəaliyyətinin spesifikasialarını nəzərə alaraq onun iqtisadi təhlükəsizliyinin qiymətləndirilməsinin texniki-iqtisadi göstəricilər sisteminin formalaşdırılması.
- ☐ Monitoring obyektinin vəziyyətini xarakterizə edən informasiyanın yığılması və hazırlanması.

- ☐ Müəssisənin inkişafının perspektiv istiqamətlərini xarakterizə edən amillərin üzə çıxarılması (təyini).
 - ☐ Müəssisənin inkişaf ssenarilərin və ya strategiyalarının modelləşdirməsi və formalaşdırılması
 - ☒ Müəssisənin iqtisadi təhlükəsizlik təhdidlərinin qabağının alınması və neytrallaşdırılması üzrə təkliflərin hazırlaması.
-

Sual: Firmanın texniki təhlükəsizliyinin təminatına aid deyil: (Çəki: 1)

- ☐ nəzarət-buraxılış sisteminin yaradılması və təchizatı;
 - ☐ audio- və video nəzarət şəraitinin təminatı;
 - ☐ xidməti binaların siqnalizasiya ilə və perimetr üzrə siqnalizasiya hasarı ilə təminatı;
 - ☐ qəza siqnal təhlükəsizliyinin və mühafizə işıqlandırmasının yaradılması;
 - ☒ kontrollinq
-

Sual: Aşağıdakılardan hansına görə biznesdə böyük uğursuzluqlar baş verə bilər? (Çəki: 1)

- ☐ İqtisadiyyatın vəziyyətinə
 - ☒ Strateji tərəfdaşın seçilməsindəki səhv
 - ☐ Bazar münasibətlərinə keçməsinə
 - ☐ İqtisadi müstəqilliyə
 - ☐ Doğru cavab yoxdur
-

Sual: Bazara gözlənilməz güclü rəqabətin daxil olması nəticəsində nə baş verə bilər? (Çəki: 1)

- ☐ Rəqabətli kəşfiyyat
 - ☐ Bazarın düzgün tədqiq olunmaması
 - ☒ Biznesdə böyük uğursuzluqlar
 - ☐ Sənaye cəsusluğu
 - ☐ Doğru cavab yoxdur
-

Sual: Müasir rəqabət mübarizəsi şəraitində sahibkarlıq müəssisələrinin müvəffəqiyyətlə işlənməsi üçün nə müstəsna əhəmiyyət kəsb edir? (Çəki: 1)

- ☐ Rəqabətli kəşfiyyatın aparılması
 - ☐ Bazarın tədqiqi
 - ☐ Mümkün risklərin təhlili
 - ☐ Biznesin inkişaf meyillərinin ətraflı öyrənilməsi
 - ☒ Bütün cavablar doğrudur
-

Sual: Müasir rəqabət mübarizəsi şəraitində sahibkarlıq müəssisələrinin müvəffəqiyyətlə işlənməsi üçün nə müstəsna əhəmiyyət kəsb edir? (Çəki: 1)

- ☐ Milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyi
 - ☐ İqtisadi mühitin yaxşılaşdırılması
 - ☐ Səriştəli rəhbərlərin iqtisadi siyasəti
 - ☒ Rəqabətli kəşfiyyatın aparılması
 - ☐ Doğru cavab yoxdur
-

Sual: İqtisadi təhlükəsizliyin təmin edilməsi nəyin əsas şərtidir? (Çəki: 1)

- ☒ Ölkənin iqtisadi müstəqilliyinin
- ☐ Normal iqtisadi inkişaf səviyyəsinin
- ☐ Sahibkarın iqtisadi azadlığının
- ☐ Rəqiblərin təhlükəsizliyinin təmin edilməsi
- ☐ Doğru cavab yoxdur

BÖLMƏ: 02#01

Ad	02#01
Suallardan	31
Maksimal faiz	31
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Sayca ölçülən potensial itki ehtimalı nədir? (Çəki: 1)

- ☐ Rentabellik
- ☐ Səmərəlilik
- ☒ Risk
- ☐ Diskontlaşdırma
- ☐ Heç biri

Sual: Neçə növ ehtimalı qeyd edirlər? (Çəki: 1)

- ☐ 1
- ☒ 2
- ☐ 3
- ☐ 4
- ☐ 5

Sual: Biznesdə qeyri-müəyyənliyin təzahürünün öyrənilməsi neçə yerə bölünür? (Çəki: 1)

- ☐ 1
- ☒ 2
- ☐ 3
- ☐ 4
- ☐ 5

Sual: Risklə bağlı olaraq neçə iqtisadi hadisə gözlənilir? (Çəki: 1)

- ☐ 1
- ☒ 2
- ☐ 3
- ☐ 4
- ☐ 5

Sual: Mümkün nəticədən asılı olaraq riskləri neçə böyük qrupa bölmək olar? (Çəki: 1)

- ☐ 1
- ☐ 3
- ☐ 4
- ☒ 2
- ☐ 5

Sual: Maliyyə risklərinin sisteminə aid deyildir: (Çəki: 1)

- ☐ kredit
- ☐ faiz
- ☐ valyuta

- ☒ istehsal
☐ hamısı
-

Sual: Risk ən azı neçə elementi özündə ehtiva edir: (Çəki: 1)

- ☐ 1
☒ 3
☐ 4
☐ 2
☐ 5
-

Sual: Maddi itkilərə meyilli olmanı neçə kateqoriyaya aid etmək olar? (Çəki: 1)

- ☐ 1
☒ 3
☐ 4
☐ 2
☐ 5
-

Sual: Riskləri idarəetmənin maya dəyərini neçənci kateqoriyaya aid etmək olar? (Çəki: 1)

- ☐ 1-yə
☐ 2-yə
☒ 3-yə
☐ 4-yə
☐ 5-yə
-

Sual: Təmiz risk neçə əsas parametrlərlə səciyyələnir? (Çəki: 1)

- ☐ 1
☐ 2
☒ 3
☐ 4
☐ 5
-

Sual: Ehtiyatsızlığın neçə əsas növü var? (Çəki: 1)

- ☐ 1
☐ 2
☒ 3
☐ 4
☐ 6
-

Sual: Riskdən normal sığortalanma neçə meyarla təyin edilir: (Çəki: 1)

- ☐ 1
☒ 2
☐ 3
☐ 4
☐ 5
-

Sual: Qarşılaşdığı problemin həlli imkanlarını ortaya qoyacaq informasiyaları toplamaq üçün nəyə ehtiyac vardır? (Çəki: 1)

- ☐ Vaxta,
☐ əlavə vəsaitə

- ☐ mütəxəssis əməyinə
 - ☐ maliyyəyə
 - ☒ hamısına
-

Sual: Informasiyalar neçə mənbədən əldə olunur? (Çəki: 1)

- ☐ 1
 - ☐ 2
 - ☒ 3
 - ☐ 4
 - ☐ hamısından
-

Sual: Hadisələr, düşüncələr, əsaslarla nə etmək olar? (Çəki: 1)

- ☐ informasiya toplamaq
 - ☐ məlumat toplamaq
 - ☐ problemləri həll etmək
 - ☐ rəqabət etmək
 - ☒ hamısı
-

Sual: Müşahidəçi informasiyaları neçə şəkildə toplaya bilər? (Çəki: 1)

- ☐ 1
 - ☒ 2
 - ☐ 3
 - ☐ 0
 - ☐ 4
-

Sual: Anket metodunda istifadə olunan suallar strukturuna görə neçə formaya bölünür (Çəki: 1)

- ☐ 1
 - ☐ 3
 - ☐ 2
 - ☒ 4
 - ☐ 5
-

Sual: Ankətdə istifadə olunan suallar neçə yerə ayrılır? (Çəki: 1)

- ☐ 1
 - ☐ 3
 - ☒ 4
 - ☐ 2
 - ☐ 5
-

Sual: Yaranma amillərinə görə risklər neçə yerə ayrılır? (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ düzgün cavab yoxdur
 - ☐ 1
-

Sual: Qeydiyyatın xarakteri üzrə risklər neçə yerə ayrılır? (Çəki: 1)

- ☒ 2
- ☐ 3

- ☐ 4
 - ☐ 1
 - ☐ 5
-

Sual: Nəticələrinin xarakteri üzrə risklər neçə yerə ayrılır? (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 1
 - ☐ 6
-

Sual: Müxtəlif qiymətli kağızlardan ibarət olan zərf necə adlanır? (Çəki: 1)

- ☐ volatilik
 - ☐ Svop
 - ☐ Spret
 - ☒ diversifik
 - ☐ heç biri
-

Sual: Müntəzəm və qeyri-müntəzəm risklərin cəmi necə adlanır? (Çəki: 1)

- ☒ sərmayə riski
 - ☐ müntəzəm risk
 - ☐ qeyri- müntəzəm risk
 - ☐ sistematik risk
 - ☐ heç biri
-

Sual: Bazar riski neçə yerə ayrılır? (Çəki: 1)

- ☐ 1
 - ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ heç biri
-

Sual: Korelyasiya, fond riski hansı növ riskə aid edilməkdədir? (Çəki: 1)

- ☐ Kredit riskinə
 - ☒ Bazar riskinə
 - ☐ Faiz norma riskinə
 - ☐ Valyuta riskinə
 - ☐ heç birinə
-

Sual: Fond riskinə aid deyildir: (Çəki: 1)

- ☐ səhmin qiymətinin dəyişkənliyi ;
 - ☐ volatilliyin dəyişkənliyi ;
 - ☐ bazis riski
 - ☐ dividendlərin riski.
 - ☒ əyri gəlirlilik riski
-

Sual: Valyuta riskinə aid deyildir: (Çəki: 1)

- ☐ valyuta məzənnələrinin dəyişkənliyi riski;
- ☐ valyuta məzənnələrinin volatilliyi;

- ☐ gəlirin konvertasiyası riski
- ☒ əyri gəlirlilik riski
- ☐ hamısı

Sual: Əməliyyat riskinin neçə növü var? (Çəki: 1)

- ☒ 1
- ☐ 2
- ☐ 3
- ☐ 5
- ☐ 6

Sual: Əməliyyatın transsəhm riskinə aid deyildir: (Çəki: 1)

- ☐ icra zamanı səvlərin ortya çıxması
- ☐ məhsulun mürəkkəb olması
- ☐ uçotun düzgün aparılmaması
- ☒ məhsul çeşidinin az olması
- ☐ əmtəənin çatdırılmasının gecikdirilməsi

Sual: Biznesin-hadisə riskinə aiddir: (Çəki: 1)

- ☐ Valyutaların konvertə edilməsi qabiliyyəti
- ☐ Kredit reytingin dəyişiklikləri
- ☐ Reputasiya riski
- ☐ Vergi riski
- ☒ hamısı

Sual: Əməliyyatın nəzarət riskinə aid deyildir: (Çəki: 1)

- ☐ insafsız ticarət əməliyyatları;
- ☐ dələduzluq;
- ☐ pulların yuyulması;
- ☐ təhlükəsizlik risqi;
- ☒ icra zamanı səvlərin ortya çıxması

BÖLMƏ: 02#03

Ad	02#03
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Obyektiv ehtimallar konsepsiyasına aiddir? (Çəki: 1)

- ☐ Obyektin informasiya fondunun vəziyyətini əks etdirən fikr birinci yerə çıxır.
- ☒ Sınaqların sonsuz böyük sayda olduğu və ehtimalın qiymətləndirilməsi hadisənin baş vermə tezliyi ilə hesablandığı zaman ehtimal anlayışının tezliyin son qiyməti kimi interpretasiya etməsi ilə qurulur.
- ☐ ehtimal analogi şəraitdə alınmış oxşar nəticənin tezliyi ilə deyil, ekspertin mülahizəsinə və ya şəxsi təcrübəsinə əsaslanan fərziyyə əsasında təyin edilir
- ☐ hamısı

☐ Heç biri

Sual: Risklərin maya dəyərinin azalmasına aiddir: (Çəki: 1)

- ☐ sığorta etmə və ya başqa mənbələrdən əvəzi ödənməyən təsadüfi itkilərin azaldılması;
 - ☐ ehtiyatlardan və sığorta fondlarından istifadəyə görə sığorta mükafatlarının və başqa ödənişlərin azaldılması;
 - ☐ təsadüfi itkilərin qarşısının alınması ilə önleyici (preventiv) tədbirlərə çəkilən xərclərin azaldılması və ya ixtisarı;
 - ☐ riskləri idarəetmə sisteminə çəkilən inzibati xərclərin azaldılması.
 - ☒ hamısı
-

Sual: Müşahidə metoduna aid deyildir: (Çəki: 1)

- ☐ hadisələr haqqında informasiyaları birbaşa müşahidə etməklə toplayırlar.
 - ☒ müşahidəçi informasiyaları müşahidələr aparmaqla üç şəkildə toplaya bilər.
 - ☐ hadisələri gözlə izləyib tanımaq və qeyd etməkdən ibarətdir.
 - ☐ bu metod vasitəsi ilə əsasları müşahidə etmək qeyri-mümkündür
 - ☐ hamısı
-

Sual: Müşahidə metoduna aid deyildir: (Çəki: 1)

- ☐ Bu metod həddindən çox xərc tələb edir
 - ☒ Bu metod az xərc tələb edir
 - ☐ müşahidə edilən şəxs başqaları tərəfindən müşahidə edildiyindən xəbərsizdir.
 - ☐ tədqiqat metodları ilə birlikdə istifadə olunan və anket metoduna nəzərən daha obyektiv olan müşahidə metodunda tədqiq ediləcək insanlar, obyektlər və hadisələr haqqında informasiyaları birbaşa müşahidə etməklə toplayırlar
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Təcrübə metoduna aid deyildir: (Çəki: 1)

- ☐ Təsadüfi üsulla nümunə qrupu seçmək
 - ☒ Ana kütlədən nümunə qrupu seçmək üçün üç üsuldan istifadə oluna bilər
 - ☐ Təsadüfi olmayan üsulla nümunə qrupu seçmək
 - ☐ Təcrübənin obyektiv olması üçün seçilən nümayəndə qrupu ana kütləni təmsil etmə qabiliyyətinə malik olmalıdır
 - ☐ düzgün variant yoxdur
-

Sual: Anket metoduna aiddir: (Çəki: 1)

- ☐ Pozisyaya görə analiz anketi (Position Analysis Questionnaire);
 - ☐ İş komponentlərinin anketi (Job Component Inventory)
 - ☐ İş profili sistemi (Work Profiling System);
 - ☐ Ortak metrik anketi (Common-Metric Questionnaire).
 - ☒ hamısı
-

Sual: İlk məlumatların toplanması hansı metoda aiddir: (Çəki: 1)

- ☐ sadə
 - ☐ mürəkkəb
 - ☐ likert
 - ☐ qarışıq
 - ☒ əsaslara
-

Sual: Yaranma vaxtına görə risklər neçə yerə ayrılır? (Çəki: 1)

- ☐ 2
- ☒ 3
- ☐ 4
- ☐ 5
- ☐ heç biri

Sual: Aşağıdakılar risklərin təsnifatının hansı növünə aid edilir? 1) retrospektiv 2) cari 3) perspektiv (Çəki: 1)

- ☒ yaranma vaxtına
- ☐ yaranma sahəsinə
- ☐ yaranmanın əsas amillərinə;
- ☐ qeydiyyatın xarakterinə;
- ☐ nəticələrinin xarakterinə;

BÖLMƏ: 03#02

Ad	03#02
Suallardan	46
Maksimal faiz	46
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Maliyyə təhlükəsizliyi dedikdə nə başa düşülür: (Çəki: 1)

- ☐ iqtisadi sistemin (təsərrüfatçı subyektin) inkişafı,
- ☐ öz iqtisadi-maliyyə sabitliyini,
- ☐ likvidlikini
- ☐ geniş təkrar istehsal qabiliyyətini saxlayaraq planlı inkişaf etmə qabiliyyəti
- ☒ hamısı

Sual: Maliyyə təhlükəsizliyinin prioritet məqsədləri: (Çəki: 1)

- ☐ maliyyənin qorunması
- ☐ büdcə, vergi, maliyyə-kredit sistemlərinin qorunması
- ☐ bank sistemlərinin qorunması və yaxşılaşdırılması; o
- ☐ müstəqilliyin qorunması və xarici kapital tərəfindən iqtisadi sferanın ələ keçirilməsinə yol verilməməsi.
- ☒ hamısı

Sual: Maliyyə təhlükəsizliyinin təminatının əsas məqsədləri və vəzifələri: (Çəki: 1)

- ☐ Maliyyə və istehsal fəaliyyətinə təsir edən amillərin təyini,
- ☐ Maliyyə və istehsal fəaliyyətinə təsir edən amillərin onların rəsmiləşdirilməsi;
- ☐ bilərəkdən və bilməyərəkdən edilən təsiri ləğv edən məhdudlaşdırıcı sistemin qurulması.
- ☐ Maliyyə təhlükəsizliyi sisteminin yaradılması - müxtəlif sahələrdə yüksək ixtisaslı mütəxəssislərin iştirakını tələb edən çox meyarlı məsələlərin həlli ilə nəticələnən evristika prosesi
- ☒ hamısı

Sual: Müəssisələrin maliyyə təhlükəsizliyinin itirilməsinə təsir edən əsas xarici təhlükələr və təhdidlərə aiddir: (Çəki: 1)

- ☐ müəssisənin səhmlərin, borclarının arzu edilməz partnyorlar tərəfindən alınması;
 - ☐ müəssisədə (həm borc vasitələrinin böyük həcmi, həm də müəssisəyə böyük borclar) əhəmiyyətli maliyyə öhdəliklərinin mövcudluğu;
 - ☐ kapital bazarlarının və onların infrastrukturunun inkişafdan qalması;
 - ☐ investorların hüquqlarının müdafiəsinin və qanunvericiliyin icrasının kifayət qədər inkişaf etdirilməmiş hüquq sistemi;
 - ☒ hamısı
-

Sual: Müəssisələrin maliyyə təhlükəsizliyinin itirilməsinə təsir edən əsas xarici təhlükələr və təhdidlərə aiddir (Çəki: 1)

- ☐ pul və maliyyə-kredit sistemlərinin böhranı;
 - ☐ iqtisadiyyatın qeyri-sabitliyi;
 - ☐ dövlətin iqtisadi siyasətini formalaşdırmasının mexanizmlərinin natamamlığı.
 - ☐ investorların hüquqlarının müdafiəsinin və qanunvericiliyin icrasının kifayət qədər inkişaf etdirilməmiş hüquq sistemi;
 - ☒ hamısı
-

Sual: Müəssisənin maliyyə təhlükəsizliyi indikatoru aşağıdakı göstəricilərin sərhəd qiymətləridir: (Çəki: 1)

- ☐ ödəmə əmsalı,
 - ☐ muxtariyyət əmsalı,
 - ☐ maliyyə levericinin səviyyəsi,
 - ☐ ödənişə faizlərin təmin olunması əmsalı,
 - ☒ hamısı
-

Sual: Müəssisənin maliyyə təhlükəsizliyi indikatoru aşağıdakı göstəricilərin sərhəd qiymətləridir: (Çəki: 1)

- ☐ aktivlərin gəlirliliyi
 - ☐ şəxsi kapitalın gəlirliliyi
 - ☐ kapitalın orta çəki dəyəri
 - ☐ şirkətin inkişaf göstəricisi
 - ☒ hamısı
-

Sual: Maliyyə təhlükəsizliyinin monitorinqinin həyata keçirilməsinə aiddir: (Çəki: 1)

- ☐ müəssisənin xüsusi kapitalının daxili (fundamental) dəyəri;
 - ☐ müəssisənin bazar qiyməti;
 - ☐ müəssisənin daxili dəyərinin və bazar qiymətinin artım templəri;
 - ☐ müəssisənin daxili dəyərinin və bazar qiymətinin müqayisəsi;
 - ☒ hamısı
-

Sual: Müəssisədə maliyyə təhlükəsizliyi məsələləri nələrəndən ibarətdir: (Çəki: 1)

- ☐ müəssisənin davamlı inkişafını təmin etmək;
 - ☐ pul hesablamalarının və əsas maliyyə-iqtisadi parametrlərinin sabitliyini təmin etmək;
 - ☐ maliyyə və bank böhranlarının və rəqiblərin, kölgə strukturlarının qərəzli fəaliyyətlərinin müəssisənin inkişafına neqativ təsirinin neytrallaşdırılması;
 - ☐ müəssisənin pul axınlarının bölgüsünə, istifadəsinə və nəzarətinə görə səhmdarların, menecerlərin və kreditorların arasındakı agent münaqişələrinin qarşısının alınması;
 - ☒ hamısı
-

Sual: Müəssisənin maliyyə təhlükəsizliyini müəyyən edən məsələlər: (Çəki: 1)

- ☐ investisiya layihələrinin maliyyələşdirilməsi üçün zəruri vasitələrin defisitinin səviyyəsi ilə
 - ☐ maliyyə axınlarının və haqq-hesab münasibətlərinin (əlaqələrinin) normallaşması
 - ☐ maliyyə partnyorları ilə münasibətlərin sabitliyi (investorlar, banklar və başqaları)
 - ☐ müəssisənin maliyyə durumunun sabitliyi və sarsılmazlığı ilə
 - ☒ hamısı
-

Sual: Müəssisənin potensial imkanlarının təhlilinin aparılması ilə qiymətləndirilməsinə aiddir: (Çəki: 1)

- ☐ müəssisənin böhranlı maliyyə inkişafı simptomlarının diaqnostikası sisteminin səmərəliliyi
 - ☐ böhranlı maliyyə vəziyyətlərinin öhdəsindən gəlməsi üzrə müəssisənin daxili potensialının qiymətləndirilmələri
 - ☐ müəssisənin böhranlı maliyyə vəziyyətlərindən çıxma prosesində onun xarici maliyyə dəstəyinin imkanlarının qiymətləndirilmələri
 - ☒ hamısı
 - ☐ heç biri
-

Sual: Maliyyə təhlükəsizliyinin təhdidlərinin qarşısının alınması üzrə tədbirlərin hərtərəfli planı əhatə edir: (Çəki: 1)

- ☐ böhran əleyhinə tədbirlərinin siyahısı
 - ☐ onların reallaşdırılması üçün ayrılan maliyyə resurslarının həcmi
 - ☐ bəzi böhran əleyhinə tədbirlərin reallaşdırmasının müddətləri
 - ☐ maliyyə sabitləşməsinin gözlənilən nəticələri
 - ☒ hamısı
-

Sual: Maliyyə böhranı təhdidlərinin neytrallaşdırılmasına yönəldilmiş əsas tədbirlər: (Çəki: 1)

- ☐ müəssisənin maliyyə risklərinin sığortası
 - ☐ müəssisənin artıq və ya istifadə olunmayan aktivlərinin reallaşdırması
 - ☐ debitor borcunun alması üzrə tədbirlərin qəbul edilməsi
 - ☐ müəssisənin maliyyə fəaliyyətinin ən təhlükəli istiqamətlərində maliyyə əməliyyatlarının həcmində ixtisarı
 - ☒ hamısı
-

Sual: Müəssisənin maliyyə təhlükəsizliyi göstəricilərinə aiddir: (Çəki: 1)

- ☐ Maliyyə əmsalları
 - ☐ Debitor və kreditor borclarının vəziyyəti.
 - ☐ Gəlirin artım templəri
 - ☐ məhsulun, aktivlərin reallaşdırılması
 - ☒ hamısı
-

Sual: Korporasiyanın dəyər göstəricilərinin sistemində aiddir: (Çəki: 1)

- ☐ Korporasiyanın xüsusi kapitalının daxili (fundamental) dəyəri
 - ☐ Korporasiyanın bazar kapitallaşdırılması
 - ☐ Korporasiyanın daxili dəyərinin və bazar kapitallaşdırılmasının artım templəri
 - ☐ Korporasiyanın daxili dəyərinin və bazar kapitallaşdırılmasının müqayisəsi
 - ☒ hamısı
-

Sual: Müəssisənin maliyyə təhlükəsizliyi göstəricilərinə aid deyil: (Çəki: 1)

- ☐ Maliyyə əmsalları

- ☐ Debitor və kreditor borclarının vəziyyəti
 - ☐ Gəlirin artım templəri
 - ☐ məhsulun, aktivlərin reallaşdırması
 - ☒ məhsulun həyat tsikli
-

Sual: Fırıldaqqılığın növlərinə aiddir: (Çəki: 1)

- ☐ Kassadan nağd vəsaitin oğurlanması
 - ☐ Hesabların saxtalaşdırılması
 - ☐ Inventarın oğurlanması
 - ☐ Saxta veksellərin verilməsi
 - ☒ hamısı
-

Sual: Kassadan nağd vəsaitin oğurlanmasına aiddir: (Çəki: 1)

- ☐ çəklərin oğurluğu
 - ☐ nağd vəsaitin təyinatı üzrə istifadə olunmaması
 - ☐ kassa kitablarının saxtalaşdırılması
 - ☐ bank hesablarındakı vəsaitlərin saxtalaşdırılması;
 - ☒ hamısı
-

Sual: Inventarın oğurlanmasına aiddir: (Çəki: 1)

- ☐ müştərilər və ya malgöndərənlərlə gizli razılıq
 - ☐ müəyyən xidmətlərə görə "təşəkkür" alınması (rüşvət)
 - ☐ qurma malgöndərənlərdən istifadə olunması
 - ☐ qiymətlərin artırılması
 - ☒ hamısı
-

Sual: Inventarın oğurlanmasına aid deyil: (Çəki: 1)

- ☐ müştərilər və ya malgöndərənlərlə gizli razılıq
 - ☐ müəyyən xidmətlərə görə "təşəkkür" alınması (rüşvət)
 - ☐ qurma malgöndərənlərdən istifadə olunması
 - ☐ qiymətlərin artırılması
 - ☒ nəqliyyat qaimələrinin saxtalaşdırılması
-

Sual: Əldən çıxmış gəlirə aiddir: (Çəki: 1)

- ☒ hər hansı bir sövdələşmənin qırılması nəticəsində mənfəətin əldə olunmaması itkisidir
 - ☐ əmanət və kreditlər üzrə faiz və dividendlərin dərəcəsinin azalması nəticəsində baş verə bilər
 - ☐ Onlar kommersiya sazişləri üzrə ödənişlərin və ya broker firmasının komissiyon mükafatının ödənilməməsi risklərini özündə əks etdirir;
 - ☐ kapital qoyuluşu üçün düzgün formasının seçilməməsi riskidir;
 - ☐ sahibkar tərəfindən düzgün olmayan kapital qoyuluşu nəticəsində şəxsi kapitalın itirilməsi və öhdəliklərini yerinə yetirə bilməməsi ehtimalıdır.
-

Sual: Gəlirliyin aşağı düşməsinə aiddir: (Çəki: 1)

- ☐ hər hansı bir sövdələşmənin qırılması nəticəsində mənfəətin əldə olunmaması itkisidir
- ☒ əmanət və kreditlər üzrə faiz və dividendlərin dərəcəsinin azalması nəticəsində baş verə bilər
- ☐ Onlar kommersiya sazişləri üzrə ödənişlərin və ya broker firmasının komissiyon mükafatının ödənilməməsi risklərini özündə əks etdirir;
- ☐ kapital qoyuluşu üçün düzgün formasının seçilməməsi riskidir.

☐ sahikar tərəfindən düzgün olmayan kapital qoyuluşu nəticəsində şəxsi kapitalın itirilməsi və öhdəliklərini yerinə yetirə bilməməsi ehtimalıdır.

Sual: Birja riskinə aiddir: (Çəki: 1)

- ☐ hər hansı bir sövdələşmənin qırılması nəticəsində mənfəətin əldə olunmaması itkisidir
 - ☐ əmanət və kreditlər üzrə faiz və dividendlərin dərəcəsinin azalması nəticəsində baş verə bilər
 - ☒ Onlar kommersiya sazişləri üzrə ödənişlərin və ya broker firmasının komissiyon mükafatının ödənilməməsi risklərini özündə əks etdirir;
 - ☐ kapital qoyuluşu üçün düzgün formasının seçilməməsi riskidir;
 - ☐ sahikar tərəfindən düzgün olmayan kapital qoyuluşu nəticəsində şəxsi kapitalın itirilməsi və öhdəliklərini yerinə yetirə bilməməsi ehtimalıdır.
-

Sual: Selektiv risklərə aiddir: (Çəki: 1)

- ☐ hər hansı bir sövdələşmənin qırılması nəticəsində mənfəətin əldə olunmaması itkisidir
 - ☐ əmanət və kreditlər üzrə faiz və dividendlərin dərəcəsinin azalması nəticəsində baş verə bilər
 - ☐ Onlar kommersiya sazişləri üzrə ödənişlərin və ya broker firmasının komissiyon mükafatının ödənilməməsi risklərini özündə əks etdirir;
 - ☒ kapital qoyuluşu üçün düzgün formasının seçilməməsi riskidir;
 - ☐ sahikar tərəfindən düzgün olmayan kapital qoyuluşu nəticəsində şəxsi kapitalın itirilməsi və öhdəliklərini yerinə yetirə bilməməsi ehtimalıdır.
-

Sual: İflasolma riskinə aiddir: (Çəki: 1)

- ☐ hər hansı bir sövdələşmənin qırılması nəticəsində mənfəətin əldə olunmaması itkisidir
 - ☐ əmanət və kreditlər üzrə faiz və dividendlərin dərəcəsinin azalması nəticəsində baş verə bilər
 - ☐ Onlar kommersiya sazişləri üzrə ödənişlərin və ya broker firmasının komissiyon mükafatının ödənilməməsi risklərini özündə əks etdirir
 - ☐ kapital qoyuluşu üçün düzgün formasının seçilməməsi riskidir
 - ☒ sahikar tərəfindən düzgün olmayan kapital qoyuluşu nəticəsində şəxsi kapitalın itirilməsi və öhdəliklərini yerinə yetirə bilməməsi ehtimalıdır
-

Sual: Pulun alıcılıq qabiliyyətinə görə risklərə aiddir: (Çəki: 1)

- ☐ inflyasiya
 - ☐ deflyasiya
 - ☐ valyuta
 - ☐ likvidlik
 - ☒ hamısı
-

Sual: Pulun alıcılıq qabiliyyətinə görə risklərə aid deyil: (Çəki: 1)

- ☐ inflyasiya
 - ☐ deflyasiya
 - ☐ valyuta
 - ☐ likvidlik
 - ☒ mütənasiblik
-

Sual: Inflyasiya riski: (Çəki: 1)

- ☒ alıcılıq qabiliyyətinin aşağı düşməsidir
- ☐ qiymətlərin səviyyəsinin düşməsi əsasında gəlirlərin azalmasıdır

- ☐ xarici valyuta kursunun dəyişməsi ilə əlaqədar itkiləri
 - ☐ qiymətli kağızların və digər əmtəələrin realizasiya zamanı keyfiyyətlərinin və istehlak dəyərinin dəyişməsi nəticəsində itkilərin yaranma ehtimalıdır
 - ☐ hamısı
-

Sual: Deflyasiya riski: (Çəki: 1)

- ☐ alıcılıq qabiliyyətinin aşağı düşməsidir
 - ☒ qiymətlərin səviyyəsinin düşməsi əsasında gəlirlərin azalmasıdır
 - ☐ xarici valyuta kursunun dəyişməsi ilə əlaqədar itkiləri
 - ☐ qiymətli kağızların və digər əmtəələrin realizasiya zamanı keyfiyyətlərinin və istehlak dəyərinin dəyişməsi nəticəsində itkilərin yaranma ehtimalıdır
 - ☐ hamısı
-

Sual: Valyuta riski: (Çəki: 1)

- ☐ alıcılıq qabiliyyətinin aşağı düşməsidir
 - ☐ qiymətlərin səviyyəsinin düşməsi əsasında gəlirlərin azalmasıdır
 - ☒ xarici valyuta kursunun dəyişməsi ilə əlaqədar itkiləri
 - ☐ qiymətli kağızların və digər əmtəələrin realizasiya zamanı keyfiyyətlərinin və istehlak dəyərinin dəyişməsi nəticəsində itkilərin yaranma ehtimalıdır
 - ☐ hamısı
-

Sual: Likvidlik riski: (Çəki: 1)

- ☐ alıcılıq qabiliyyətinin aşağı düşməsidir
 - ☐ qiymətlərin səviyyəsinin düşməsi əsasında gəlirlərin azalmasıdır
 - ☐ xarici valyuta kursunun dəyişməsi ilə əlaqədar itkiləri
 - ☒ qiymətli kağızların və digər əmtəələrin realizasiya zamanı keyfiyyətlərinin və istehlak dəyərinin dəyişməsi nəticəsində itkilərin yaranma ehtimalıdır
 - ☐ hamısı
-

Sual: Maliyyə təhlükəsizliyi dedikdə nə başa düşülmür: (Çəki: 1)

- ☐ iqtisadi sistemin (təsərrüfatçı subyektin) inkişafı,
 - ☐ öz iqtisadi-maliyyə sabitliyi,
 - ☐ likvidlik
 - ☐ geniş təkrar istehsal qabiliyyətini saxlayaraq planlı inkişaf etmə qabiliyyəti
 - ☒ məhsul dizaynı
-

Sual: Müəssisələrin maliyyə təhlükəsizliyinin itirilməsinə təsir edən əsas xarici təhlükələr və təhdidlərə aid deyil: (Çəki: 1)

- ☐ müəssisənin səhmlərin, borclarının arzu edilməz partnyorlar tərəfindən alınması;
 - ☐ müəssisədə (həm borc vasitələrinin böyük həcmi, həm də müəssisəyə böyük borclar) əhəmiyyətli maliyyə öhdəliklərinin mövcudluğu;
 - ☐ kapital bazarlarının və onların infrastrukturunun inkişafdan qalması;
 - ☐ investorların hüquqlarının müdafiəsinin və qanunvericiliyin icrasının kifayət qədər inkişaf etdirilməmiş hüquq sistemi;
 - ☒ biznes infrastrukturunun inkişafı
-

Sual: Müəssisədə maliyyə təhlükəsizliyi məsələləri ibarətdir: 1) müəssisənin davamlı inkişafını təmin etmək; 2) pul hesablamalarının və əsas maliyyə-iqtisadi parametrlərinin sabitliyini təmin etmək; 3) maliyyə və bank böhranlarının və rəqiblərin, kölgə strukturlarının qarəzli fəaliyyətlərinin müəssisənin inkişafına neqativ təsirinin neytrallaşdırılması; 4) müəssisənin pul

axınlarının bölgüsünə, istifadəsinə və nəzarətinə görə səhmdarların, menecerlərin və kreditorların arasındakı agent münaqişələrinin qarşısının alınması; (Çəki: 1)

- ☒ 1,2,3,4
 - ☐ 1,3,
 - ☐ 2,4
 - ☐ 1,4
 - ☐ 3
-

Sual: Təsərrüfatçı subyektlərin maliyyə mötəbərliyinin (ödəmə qabiliyyətinin) aşağıdakı indikatorları daxil olmaz: (Çəki: 1)

- ☐ İdarəetmənin səmərəliliyi /fəaliyyətin gəlirliliyi.
 - ☐ Ödəmə qabiliyyəti (alıcılıq qabiliyyəti) və maliyyə sabitliyi /likvidlik.
 - ☐ İşgüzar fəallıq/vəsaitlərin dövriyyəsi .
 - ☐ Əmlakdan istifadənin səmərəliliyi/bazar sabitliyi.
 - ☒ denominasiya
-

Sual: Müəssisədə maliyyə təhlükəsizliyi məsələləri nələrdən ibarətdir: 1) müəssisənin davamlı inkişafını təmin etmək; 2) pul hesablamalarının və əsas maliyyə-iqtisadi parametrlərinin sabitliyini təmin etmək; 3) maliyyə və bank böhranlarının və rəqiblərin, kölgə strukturlarının qərəzli fəaliyyətlərinin müəssisənin inkişafına neqativ təsirinin neytrallaşdırılması; 4) müəssisənin pul axınlarının bölgüsünə, istifadəsinə və nəzarətinə görə səhmdarların, menecerlərin və kreditorların arasındakı agent münaqişələrinin qarşısının alınması; (Çəki: 1)

- ☒ 1,2,3,4
 - ☐ 1,3,
 - ☐ 2,4,
 - ☐ 1,4
 - ☐ 2,3,
-

Sual: Korporasiyanın dəyər göstəricilərinin sisteminə aid deyil: (Çəki: 1)

- ☐ Korporasiyanın xüsusi kapitalının daxili (fundamental) dəyəri.
 - ☐ Korporasiyanın bazar kapitallaşdırılması.
 - ☐ Korporasiyanın daxili dəyərinin və bazar kapitallaşdırılmasının artım templəri.
 - ☐ Korporasiyanın daxili dəyərinin və bazar kapitallaşdırılmasının müqayisəsi.
 - ☒ korporasiyanın makro dəyəri
-

Sual: Qiymətlərin səviyyəsinin düşməsi əsasında gəlirlərin azalmasıdır:: (Çəki: 1)

- ☐ əldən çıxmış gəlir
 - ☐ birja riski
 - ☐ selektiv risk
 - ☐ iflasolma riski
 - ☒ deflyasiya riski
-

Sual: Xarici valyuta kursunun dəyişməsi ilə əlaqədar itkilərdir: (Çəki: 1)

- ☐ əldən çıxmış gəlir
 - ☐ birja riski
 - ☐ selektiv risk
 - ☐ iflasolma riski
 - ☒ valyuta riski
-

Sual: Qiymətli kağızların və digər əmtəələrin realizasiya zamanı keyfiyyətlərinin və istehlak dəyərinin dəyişməsi nəticəsində itkilərin yaranma ehtimalıdır (Çəki: 1)

- ☐ əldən çıxmış gəlir
 - ☐ birja riski
 - ☐ selektiv risk
 - ☐ iflasolma riski
 - ☒ likvidlik riski
-

Sual: Biznesdə risk nə ilə əlaqədardır? (Çəki: 1)

- ☐ İqtisadiyyatın vəziyyəti
 - ☐ Siyasi qeyri-stabilliyi
 - ☐ Təbii fəlakət
 - ☐ Rəqiblərin qeyri-qanuni hərəkətləri
 - ☒ Bütün cavablar doğrudur
-

Sual: "Kommersiya sirri" haqqında qanun nə vaxt qəbul edilmişdir? (Çəki: 1)

- ☐ 1998
 - ☐ 2000
 - ☒ 2001
 - ☐ 1997
 - ☐ 1995
-

Sual: Aşağıdakılardan hansı mühafizəsinə ehtiyac duyulan sənaye informasiyalarından biridir? (Çəki: 1)

- ☒ EHM-nin proqram təminatı
 - ☐ Məhsulun satış planı
 - ☐ Kontraktlar
 - ☐ İşgüzar yazışmalar
 - ☐ Müştərilərin siyahısı
-

Sual: Aşağıdakılardan hansı mühafizəsinə ehtiyac duyulan kommersiya informasiyalarından biridir? (Çəki: 1)

- ☐ Xörəyin hazırlanma resepti
 - ☒ İşgüzar razılaşmalar
 - ☐ Konstruktor sənədləşməsi
 - ☐ EHM-in proqram təminatı
 - ☐ Doğru cavab yoxdur
-

Sual: Aşağıdakılardan hansı mühafizəsinə ehtiyac duyulan kommersiya informasiyalarından biri deyil? (Çəki: 1)

- ☐ kontraktlar
 - ☐ Məhsulun satış planı
 - ☒ Xörəyin hazırlanma resepti
 - ☐ Rəqabət qabiliyyətinin təhlili
 - ☐ əməkdaşların əmək haqqı
-

Sual: Mühafizə tədbirləri hazırlayarkən müəyyənləşdirmək vacib deyil: (Çəki: 1)

- ☐ Informasiya kimi maraqlandıra bilər
- ☐ Hansı informasiyanın mühafizəsinə ehtiyac var
- ☐ Informasiyaların mühafizəsi neçəyə başa gəlir

- ☐ Informasiyanın həyat müddəti nə qədərdir
- ☒ tam və etibarlı informasiya varmı

BÖLMƏ: 04#03

Ad	04#03
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Təsərrüfat cinayətləri hansı fəaliyyət sferasına istiqamətlənir: (Çəki: 1)

- ☐ sahibkarlıq fəaliyyəti sferasında cinayətlər
- ☐ antiinhisar qanunvericiliyin və digər qanunların pozulması ilə bağlı cinayətlər
- ☐ istehlakçıların hüquqlarını müdafiə sferasında cinayətlər
- ☐ vergi sferasında cinayətlər
- ☒ hamısı

Sual: Təsərrüfat cinayətləri hansı fəaliyyət sferasına istiqamətlənir: (Çəki: 1)

- ☐ valyuta cinayətləri
- ☐ maliyyə-kredit sferasında cinayətlər
- ☐ xarici-iqtisadi fəaliyyətin həyata keçirilməsi sferasında cinayətlər
- ☒ hamısı
- ☐ Heç biri

Sual: Kommersiya obyektlərinin müdafiəsinin lazımi səviyyəsinin yaradılması üçün: (Çəki: 1)

- ☐ işçilərin münasibətlərini tənzimləyən hüquqi normalar sistemi işlənir
- ☐ verilmiş sahədə başlıca fəaliyyət istiqamətləri müəyyənləşdirir
- ☐ onların fəaliyyətləri üzrə nəzarət, kontrollinq mexanizmləri formalaşdırılır
- ☐ təhlükəsizliyin təmin edilməsi orqanları formalaşdırılır
- ☒ hamısı

Sual: Nizamnamələrə əlavələr müəssisənin müdafiəsinə hansı hüquqları verir: (Çəki: 1)

- ☐ kommersiya sirrinin müdafiəsi üzrə təşkilati strukturunun yaradılması
- ☐ kommersiya sirrini təşkil edən məlumatların çıxarılması ardıcılığını müəyyənləşdirən normativ və təşkilati sənədlərin, onların qorunması mexanizmlərinin nəşri
- ☐ bütün təsərrüfat fəaliyyəti növləri üzrə müqavilələrin tərkibinə kommersiya sirrinin müdafiəsi üzrə tələblərin daxil edilməsi
- ☐ dövlət və məhkəmə orqanları qarşısında müəssisə maraqlarının müdafiəsini tələb etmək
- ☒ hamısı

Sual: Mühafizə tədbirlər sistemi aşağıdakıları nəzərdə tutmalıdır: (Çəki: 1)

- ☐ mühafizə quruluşunun (artan istiqamətdə qiymətliyə doğru) çoxsa-həli olmasını (ərazi, yer, bina)
- ☐ mühafizə, aşkaretmə, müşahidə, informasiyanın emalı texniki vasitələrinin kompleks tətbiqi və hadisələrinin obyektiv sənədləşdirilməsi
- ☐ mühafizə edilən yerlərə icazə verilməyən soxulmaların mümkün yol-
- ☐ mühafizə strukturunda möhkəm rabitə və idarəetmə sistemini

Sual: Əkskəşfiyyatın fəaliyyət obyektı kimi müəssisənin fəaliyyətinin daxili mühiti özünə hansı elementləri daxil edir? (Çəki: 1)

- ☐ əvvəllər işdən qovulmuş işçiləri
 - ☐ təhlükəsizlik xidmətinin öz əməkdaşları
 - ☐ kommersiya sirrinə icazəsi olan köməkçi heyətdən şəxslər
 - ☐ müəssisənin əməkdaşları, hansı ki, qohumları rəqiblərin yanında işləyirlər
 - ☒ bütün cavablar doğrudur
-

Sual: Biznes fəaliyyəti subyektləri üçün təhlükənin mənbələri nə hesab edilir? 1. Imkansız tərəfdaşların fəaliyyəti 2. İqtisadiyyatın vəziyyəti 3. Konstruktor sövdələşməsi 4. Kriminal zorakılıq 5. Sənaye cəsusluğu (Çəki: 1)

- ☐ 1,2,3
 - ☐ 2,3,4
 - ☒ 1,4,5
 - ☐ 3,4,5
 - ☐ 1,3,4
-

Sual: Aşağıdakılardan hansı biznes fəaliyyəti subyektləri üçün təhlükənin mənbələrindən biri deyil? (Çəki: 1)

- ☐ Sənaye cəsusluğu
 - ☒ Mümkün risklərin təhlili
 - ☐ Kriminal zorakılıq
 - ☐ Xüsusi heyətin aşağı peşəkarlığı
 - ☐ Imkansız tərəfdaşların fəaliyyəti
-

Sual: Müasir bazar iqtisadiyyatı şəraitində müəssisənin təhlükəsizlik xidmətinin əkskəşfiyyatının əhəmiyyəti və rolu 2 vəziyyətə əsasən müəyyən edilir. Bunlar hansılardır? 1. İqtisadi resurslara qarşı mübarizə 2. Nəzarətedici orqanlara kömək göstərmək 3. Ayrı-ayrı əməkdaşlara qarşı cinayətin baş verməsi 4. əhəlinin kriminal miqyası 5. bəzi sahibkarların iqtisadi cəsusluğun köməyi ilə öz rəqiblərini aradan götürməsi (Çəki: 1)

- ☐ 1,3
 - ☒ 1,2
 - ☐ 4,5
 - ☐ 3,4
 - ☐ 2,4
-

Sual: Hansı məlumat kommersiya sirri deyil ? (Çəki: 1)

- ☐ müqavilələr haqqında məlumat
 - ☐ məhsulun satışı planları
 - ☐ marketinq üzrə tədbirlər
 - ☒ işçilərin sayı
 - ☐ mövzu və bank əməliyyatları haqqında məlumat
-

Sual: Birbaşa və ya dolayı yolla bilərəkdən və ya bilməyərəkdən yayılması müəssisə və ya özəl şəxsi zərərə gətirə bilən məlumatı təyin edin? (Çəki: 1)

- ☐ bençmarkinq
- ☐ françayzing
- ☒ kommersiya sirri

- ☐ sənaye şpionajı
 - ☐ biznesin təhlükəsizliyi
-

Sual: Kommersiya sirrinə aid edilə bilməz? (Çəki: 1)

- ☒ təsis sənədlərində olan informasiya
 - ☐ sazişlər haqqında məlumatlar
 - ☐ xörəyin hazırlanma prosesi
 - ☐ işgüzar yazışmalar
 - ☐ kreditlər haqqında məlumat
-

Sual: Biznes təhlükəsizliyinin əsas istiqamətlərinə nə aid edilmir? (Çəki: 1)

- ☐ biznes və heyətin yüngül təhlüksizliyinin təmin edilməsi
 - ☐ hüquq mühafizəsi orqanlarının təhlükəsizlik xidmətləri
 - ☐ Xüsusi xidmətlərin təhlükəsizlik xidmətləri
 - ☐ müəsisədə təşkilati-idarəetmə və inzibati tədbirlər
 - ☒ rəqiblərlə sıx əlaqələrin qurulması
-

Sual: Ümumdünya internet şəbəkəsinin formalaşması, şəbəkə texnologiyasının geniş yayılması nəyə səbəb olmuşdur? (Çəki: 1)

- ☒ global informasiya infrastrukturunun yaradılmasına
 - ☐ informasiyanın mühüm strateji resursa çevrilməsinə
 - ☐ informasiyanın əmtəəyə, xidmətə çevrilməsinə
 - ☐ informasiya və bilik bazarının yaradılmasına
 - ☐ düzgün cavab yoxdur
-

BÖLMƏ: 05#01

Ad	05#01
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Firmanın təhlükəsizlik xidməti neçə sektordan ibarət olmalıdır: (Çəki: 1)

- ☒ 4
 - ☐ 3
 - ☐ 5
 - ☐ 2
 - ☐ 1
-

Sual: Firmanın təhlükəsizlik sektoruna aiddir: (Çəki: 1)

- ☐ mühafizə sektoru
 - ☐ rejim sektoru
 - ☐ texniki mühafizə sektoru
 - ☐ operativ sektor
 - ☒ hamısı
-

Sual: Firmanın təhlükəsizlik sektoruna aid deyil: (Çəki: 1)

- ☐ mühafizə sektoru
 - ☐ rejim sektoru
 - ☐ texniki mühafizə sektoru
 - ☐ operativ sektor
 - ☒ əməyin təşkili
-

Sual: Mühafizə sektoruna aiddir: (Çəki: 1)

- ☐ otaq və binaların mühafizəsi;
 - ☐ avadanlıq və əmlakın mühafizəsi;
 - ☐ əməkdaşların və tədbirlərin mühafizəsi;
 - ☐ daşımaların mühafizəsi.
 - ☒ hamısı
-

Sual: Mühafizə sektoruna aid deyil: (Çəki: 1)

- ☐ otaq və binaların mühafizəsi;
 - ☐ avadanlıq və əmlakın mühafizəsi;
 - ☐ əməkdaşların və tədbirlərin mühafizəsi;
 - ☐ daşımaların mühafizəsi.
 - ☒ sənədlərin məxfiliyinin təmin edilməsi;
-

Sual: Rejim sektoru: (Çəki: 1)

- ☐ sənədlərin məxfiliyinin təmin edilməsi
 - ☐ giriş rejiminin təmin edilməsi;
 - ☐ ziyarətçilərə və nəqliyyata nəzarət;
 - ☐ rejimin pozulması hallarının tədqiq edilməsi.
 - ☒ hamısı
-

Sual: Rejim sektoruna aid deyil: (Çəki: 1)

- ☐ sənədlərin məxfiliyinin təmin edilməsi;
 - ☐ giriş rejiminin təmin edilməsi;
 - ☐ ziyarətçilərə və nəqliyyata nəzarət;
 - ☐ rejimin pozulması hallarının tədqiq edilməsi.
 - ☒ əməkdaşların və tədbirlərin mühafizəsi;
-

Sual: Texniki mühafizə sektoruna aiddir: (Çəki: 1)

- ☐ informasiya sızmasının texniki kanallarının aşkar edilməsi;
 - ☐ texnika vasitəsilə informasiyaya icazəsiz giriş cəhdləri üzərində nəzarət;
 - ☐ firmanın yanğın əleyhinə vasitələrlə təchiz edilməsi.
 - ☐ firmanın signalizasiya və rabitə vasitələri ilə təchiz edilməsi;
 - ☒ hamısı
-

Sual: Texniki mühafizə sektoruna aid deyil: (Çəki: 1)

- ☐ informasiya sızmasının texniki kanallarının aşkar edilməsi;
 - ☐ texnika vasitəsilə informasiyaya icazəsiz giriş cəhdləri üzərində nəzarət;
 - ☐ firmanın signalizasiya və rabitə vasitələri ilə təchiz edilməsi;
 - ☐ firmanın yanğın əleyhinə vasitələrlə təchiz edilməsi.
 - ☒ daşımaların mühafizəsi.
-

Sual: Operativ iş sektoruna aiddir (Çəki: 1)

- ☐ firmanın potensial rəqibləri və düşmənləri olan firmaların və ya cinayət qruplaşmalarının aşkar edilməsi və öyrənilməsi;
- ☐ firmanın sirlərinə nüfuz etmə, hər hansı düşmənçilik aktlarının həyata keçirilməsi cəhdlərinin uçot və təhlili;
- ☐ firmanın fəaliyyətinin «zəif» yerlərin aşkar edilməsi;
- ☐ «basqınlara» qarşı əks təsir tədbirlərinin işlənilib hazırlanması və həyata keçirilməsi.
- ☒ hamısı

Sual: Operativ iş sektoruna aid deyil: (Çəki: 1)

- ☐ firmanın potensial rəqibləri və düşmənləri olan firmaların və ya cinayət qruplaşmalarının aşkar edilməsi və öyrənilməsi;
- ☐ firmanın sirlərinə nüfuz etmə, hər hansı düşmənçilik aktlarının həyata keçirilməsi cəhdlərinin uçot və təhlili;
- ☐ firmanın fəaliyyətinin «zəif» yerlərin aşkar edilməsi;
- ☐ "basqınlara" qarşı əks təsir tədbirlərinin işlənilib hazırlanması və həyata keçirilməsi.
- ☒ ziyarətçilərə və nəqliyyata nəzarət

Sual: 1. Rəhbərliyin və personalı mühafizəsinin əsas məqsədlərinə aiddir : 1)gündəlik şəraitlərdə və fəvqəladə vəziyyətlərin yaranması zamanı onların şəxsi təhlükəsizliyinin təminatı, 2) müdafiə edilən informasiyaların cinayətkarların əldə etməsinə mümkün cəhdlərin qarşısının, bu şəxslərə fiziki və başqa yolla zorakı təsirlərlə alınması, 3)qorunan şəxslərin müxtəlif vəziyyətlərdə davranış xüsusiyyətləri üzrə tövsiyələrin hazırlanması 4) əməyin motivasiyası (Çəki: 1)

- ☒ 1,2,3,
- ☐ 1,2,3,4,
- ☐ 1,2,
- ☐ 3,4
- ☐ 1,3,

Sual: Mühafizə sistemində zəif yerlərin aradan qaldırması və təhlükəsizliyin təmin olunması mexanizmlərinin təkmilləşdirilməsi hansı strukturun fəaliyyətinə aiddir: (Çəki: 1)

- ☐ rejim sektorunun və mühafizə sektorunun tərkibində rejim və mühafizə şöbəsi;
- ☒ informasiyanın qorunması şöbəsi;
- ☐ mühəndis-texniki qrupu;
- ☐ xarici fəaliyyətin təhlükəsizliyi qrupu.
- ☐ hamısı

BÖLMƏ: 05#03

Ad	05#03
Suallardan	27
Maksimal faiz	27
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: texniki təminat nədir: (Çəki: 1)

- ☐ Müdafiə metodları, vasitələri və formaları bütün nüfuz etmə yollarını və informasiyanın mümkün sızma kanallarının üzərini etibarlı şəkildə örtməlidir. Eyni zamanda etibarlılıq təkcə

yolların bağlanması yox, həm də təhlükəsizlik vasitə və tədbirlərinin artırılmasını nəzərdə tutur;

○ Hesab edilir ki, təhlükəsizlik tədbirləri təhlükə yollarının qarşısını onların mümkün təsir yerindən asılı olmayaraq almalıdır;

○ Müdafiənin kompleks xarakteri ondan irəli gəlir ki, o özündə hər biri öz növbəsində bir-birinə qarşılıqlı sürətdə xidmət göstərən tərəflərə, xüsusiyyətlərə və tendensiyalara malik olan və özündə qırılmaz sürətdə qarşılıqlı əlaqədar və qarşılıqlı asılı olan prosesləri birləşdirən mürəkkəb sistemi daxil edən özünəməxsus hadisəni əks etdirir.

○ Buraya onun statusunu, vəziyyətini, təlimatlarını, rəhbərliyini müəyyən edən normativ sənədlər daxildir və bu sənədlərin tələbləri müəssisələrin fəaliyyəti üçün zəruridir;

● Müdafiə tədbirlərinin reallaşdırılmasını təmin edən müxtəlif təyinatlı texniki vasitələrdən geniş istifadə edilməsi nəzərdə tutulur. O cümlədən, şəxsi təhlükəsizlik vasitələri, texniki mühafizə vasitələri və başqaları;

Sual: informasiya təminatı nədir. (Çəki: 1)

● Müdafiə metodları, vasitələri və formaları bütün nüfuz etmə yollarını və informasiyanın mümkün sızma kanallarının üzərini etibarlı şəkildə örtməlidir. Eyni zamanda etibarlılıq təkə yolların bağlanması yox, həm də təhlükəsizlik vasitə və tədbirlərinin artırılmasını nəzərdə tutur;

○ Hesab edilir ki, təhlükəsizlik tədbirləri təhlükə yollarının qarşısını onların mümkün təsir yerindən asılı olmayaraq almalıdır;

○ Müdafiənin kompleks xarakteri ondan irəli gəlir ki, o özündə hər biri öz növbəsində bir-birinə qarşılıqlı sürətdə xidmət göstərən tərəflərə, xüsusiyyətlərə və tendensiyalara malik olan və özündə qırılmaz sürətdə qarşılıqlı əlaqədar və qarşılıqlı asılı olan prosesləri birləşdirən mürəkkəb sistemi daxil edən özünəməxsus hadisəni əks etdirir.

○ Buraya onun statusunu, vəziyyətini, təlimatlarını, rəhbərliyini müəyyən edən normativ sənədlər daxildir və bu sənədlərin tələbləri müəssisələrin fəaliyyəti üçün zəruridir;

○ Özünə sistemin fəaliyyət göstərməsini təmin edən məsələlərin həllinin əsasında duran məlumatları, verilənləri, göstəriciləri və parametrləri daxil edir. Buraya, həm giriş, uçot, saxlama göstəriciləri, həm də təhlükəsizlik xidmətinin fəaliyyətilə əlaqədar olan müxtəlif xarakterli hesablaşma məsələlərinin informasiya təminatı sistemləri aid edilə bilər;

Sual: proqram təminatı nədir. (Çəki: 1)

○ Müdafiə metodları, vasitələri və formaları bütün nüfuz etmə yollarını və informasiyanın mümkün sızma kanallarının üzərini etibarlı şəkildə örtməlidir. Eyni zamanda etibarlılıq təkə yolların bağlanması yox, həm də təhlükəsizlik vasitə və tədbirlərinin artırılmasını nəzərdə tutur;

○ Hesab edilir ki, təhlükəsizlik tədbirləri təhlükə yollarının qarşısını onların mümkün təsir yerindən asılı olmayaraq almalıdır;

○ Müdafiənin kompleks xarakteri ondan irəli gəlir ki, o özündə hər biri öz növbəsində bir-birinə qarşılıqlı sürətdə xidmət göstərən tərəflərə, xüsusiyyətlərə və tendensiyalara malik olan və özündə qırılmaz sürətdə qarşılıqlı əlaqədar və qarşılıqlı asılı olan prosesləri birləşdirən mürəkkəb sistemi daxil edən özünəməxsus hadisəni əks etdirir.

○ Buraya onun statusunu, vəziyyətini, təlimatlarını, rəhbərliyini müəyyən edən normativ sənədlər daxildir və bu sənədlərin tələbləri müəssisələrin fəaliyyəti üçün zəruridir;

● EHM-ları üçün müəssisənin təhlükəsizliyi üzrə təhlükələrin mövcud olması və onların təhlükəlilik dərəcələrinin qiymətləndirilməsini təmin edən müxtəlif informasiya, uçot, statistik və hesablaşma proqramları nəzərdə tutulur;

Sual: Təhlükəsizlik xidmətinin başlıca vəzifəsidir. (Çəki: 1)

○ istehsal-ticarət fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi və kommersiya sirri olan informasiyanın və məlumatların qorunması;

○ kommersiya sirrinin hüquqi, təşkilati və mühəndis-texniki (fiziki, aparat, proqram və riyazi) mühafizəsi üzrə işlərin təşkil edilməsi;

- ☐ kommersiya sirri olan məlumatların icazəsiz əldə edilməsini aradan qaldıran xüsusi kargüzarlıq işinin təşkil edilməsi;
 - ☐ kommersiya sirrini təşkil edən məlumat və işlərə əsaslandırılmamış girişin və onlardan istifadə edilməsinin qarşısının alınması;
 - ☒ hamısı
-

Sual: Təhlükəsizlik xidməti öz fəaliyyətində nələrə istinad edir: (Çəki: 1)

- ☐ rejim və mühafizənin təşkil edilməsi üzrə təlimata;
 - ☐ kommersiya sirrinin qorunması üzrə təlimata;
 - ☐ kommersiya sirrini təşkil edən məlumatlar siyahısına;
 - ☐ rəhbərlər, mütəxəssislər və texniki heyət üçün məxfi informasiya ilə iş üzrə təlimata;
 - ☒ hamısı
-

Sual: Təhlükəsizlik xidmətinin ümumi funksiyaları: (Çəki: 1)

- ☐ bina və otaqlarda buraxılış və obyekt daxili rejimləri, mühafizə xidmətinin aparılması qaydasını təşkil və təmin edir, əməkdaşlar, qonşular, partnyor və ziyarətçilərin rejim tələblərinə riayət etmələrinə nəzarət edir;
 - ☐ kommersiya sirrinin qorunması üzrə münasibətlərin hüquqi və təşkilati cəhətdən tənzimlənməsi üzrə işlərə rəhbərlik edir;
 - ☐ əsas sənədlərin işlənilib hazırlanmasında həmin sənədlərdə kommersiya sirrinin, xüsusilə, nizamnamənin, daxili əmək-nizam qaydalarının, bölmələr haqqında müddəaların, həmçinin əmək müqavilələri, razılaşmaları, podrat, vəzifə təlimatları, rəhbərliyin, mütəxəssislərin, işçilərin və əməkdaşların öhdəliklərinin təhlükəsizliyinin təmin edilməsi və qorunması üzrə tələblərin möhkəmləndirilməsində iştirak edir;
 - ☐ başqa bölmələrlə birgə özündə kommersiya sirri təşkil edən məlumatları əks etdirən sənədlərlə işin təmin edilməsi üzrə tədbirləri işləyib hazırlayır və həyata keçirir, bütün iş növləri zamanı kommersiya sirrinin qorunması üzrə təlimatların yerinə yetirilməsini təşkil edir və bunun üzərində nəzarəti həyata keçirir;
 - ☒ hamısı
-

Sual: Təhlükəsizlik xidməti təşkilati cəhətdən aşağıdakı struktur vahidlərin-dən ibarətdir: (Çəki: 1)

- ☐ rejim və mühafizə sektorunda rejim və mühafizə bölmələrindən;
 - ☐ məxfi sənədlərin və üzərində «Kommersiya sirri» qıfı olan sənədlərin işlənməsi sektorunun tərkibində olan xüsusi bölmədən;
 - ☐ mühəndis-texniki qrupdan;
 - ☐ əks kəşfiyyat və informasiya-analitik fəaliyyət qrupundan.
 - ☒ hamısı
-

Sual: Mühafizə sektoru: (Çəki: 1)

- ☐ otaq və binaların mühafizəsi;
 - ☐ avadanlıq və əmlakın mühafizəsi;
 - ☐ əməkdaşların və tədbirlərin mühafizəsi;
 - ☐ daşımaların mühafizəsi.
 - ☒ hamısı
-

Sual: Rejim sektoru: (Çəki: 1)

- ☐ sənədlərin məxfiliyinin təmin edilməsi;
- ☐ giriş rejiminin təmin edilməsi;
- ☐ ziyarətçilərə və nəqliyyata nəzarət;
- ☐ rejimin pozulması hallarının tədqiq edilməsi.

☒ hamısı

Sual: Texniki mühafizə sektoru: (Çəki: 1)

- ☐ informasiya sızmasının texniki kanallarının aşkar edilməsi;
 - ☐ texnika vasitəsilə informasiyaya icazəsiz giriş cəhdləri üzərində nəzarət;
 - ☐ firmanın siqnalizasiya və rabitə vasitələri ilə təchiz edilməsi;
 - ☐ firmanın yanğın əleyhinə vasitələrlə təchiz edilməsi.
 - ☒ hamısı
-

Sual: Operativ iş sektoru: (Çəki: 1)

- ☐ firmanın potensial rəqibləri və düşmənləri olan firmaların və ya cinayət qruplaşmalarının aşkar edilməsi və öyrənilməsi;
 - ☐ firmanın sirlərinə nüfuz etmə, hər hansı düşmənçilik aktlarının həyata keçirilməsi cəhdlərinin uçot və təhlili;
 - ☐ firmanın fəaliyyətinin «zəif» yerlərin aşkar edilməsi;
 - ☐ «basqınlara» qarşı əks təsir tədbirlərinin işlənilib hazırlanması və həyata keçirilməsi.
 - ☒ hamısı
-

Sual: Biznesin təhlükəsizliyi üzrə mütəxəssislər aşağıdakı sahələrdə biliklərə malik olmalıdırlar: (Çəki: 1)

- ☐ informasiya-analitik iş;
 - ☐ kəşfiyyat və əks-kəşfiyyat metodları;
 - ☐ operativ iş;
 - ☐ sosial psixologiya və şəxsiyyət psixologiyası;
 - ☒ hamısı
-

Sual: Savadlı (səriştəli) mütəxəssis aşağıdakıları etməyə borcludur: (Çəki: 1)

- ☐ kommersiya firmasının təhlükəsizliyinin və onun rəbərliyinin şəxsi təhlükəsizliyinin təmin edilməsi üzrə kompleks tədbirlər işləyib hazırlamalı;
 - ☐ məxfi informasiyanın, o cümlədən kompyuter yaddaşında saxlanılan informasiyanın mühafizəsini həyata keçirməli;
 - ☐ gizli texniki müşahidə və dinləmə vasitələrini tətbiq etməyi bacarmalı;
 - ☐ rəqiblər tərəfindən anaoloji tədbirlərin aparılmasına qarşı əks təsir göstərməli;
 - ☒ hamısı
-

Sual: Savadlı (səriştəli) mütəxəssis aşağıdakıları etməyə borcludur: (Çəki: 1)

- ☐ maliyyə hesabdarlığından baş çıxarmalı;
 - ☐ firmada qanun pozuntularının profilaktikası ilə məşğul olmalı;
 - ☐ daxili oğurluq, fırıldaq, sabotaj və maliyyə cinayətkarlığı hallarının aşkar edilməsi üzrə təhqiqat aparılmalı;
 - ☐ firmanın əməkdaşlarının etibarlılıqlarının yoxlanılmasını (o cümlədən, gizli surətdə) təşkil etməli;
 - ☒ hamısı
-

Sual: Təhlükəsizlik xidməti kimə tabe olur: (Çəki: 1)

- ☒ Firma rəhbərliyinə
 - ☐ maliyyə bölməsinə
 - ☐ əməyin mühafizəsi bölməsinə
 - ☐ təsərrüfat işləri üzrə mütəxəssisə
 - ☐ heç biri
-

Sual: Təhlükəsizlik xidmətinin struktur vahidləri: (Çəki: 1)

- ☐ rejim və mühafizə sektorunda rejim və mühafizə bölmələri;
 - ☐ məxfi sənədlərin və üzərində «Kommersiya sirri» qریف olan sənədlərin işlənməsi sektorunun tərkibində olan xüsusi bölmə;
 - ☐ mühəndis-texniki qrupu;
 - ☐ əks kəşfiyyat və informasiya-analitik fəaliyyət qrupu
 - ☒ hamısı
-

Sual: Təhlükəsizlik xidmətinin struktur vahidlərinə aid deyil: (Çəki: 1)

- ☐ rejim və mühafizə sektorunda rejim və mühafizə bölmələri;
 - ☐ məxfi sənədlərin və üzərində «Kommersiya sirri» qریف olan sənədlərin işlənməsi sektorunun tərkibində olan xüsusi bölmə;
 - ☐ mühəndis-texniki qrupu;
 - ☐ əks kəşfiyyat və informasiya-analitik fəaliyyət qrupu
 - ☒ exitpol
-

Sual: Firmanın təhlükəsizlik xidmətinin strukturu nə ilə müəyyən olunur: (Çəki: 1)

- ☐ real maliyyə imkanları,
 - ☐ kommersiya fəaliyyətinin miqyası
 - ☐ informasiyanın məxfiliyi səviyyəsi
 - ☒ hamısı
 - ☐ heç biri
-

Sual: Firmanın təhlükəsizlik xidmətinin sayı və tərkibi nə ilə müəyyən olunur: (Çəki: 1)

- ☐ real maliyyə imkanları
 - ☐ kommersiya fəaliyyətinin miqyası
 - ☐ informasiyanın məxfiliyi səviyyəsi
 - ☒ hamısı
 - ☐ heç biri
-

Sual: Dövlət və kommersiya sirri təşkil edən məlumatların siyahısının təyini, təhlükəsizliyinin təminatı üzrə tədbirlərin təşkili və onların həyata keçirilməsi hansı struktura aiddir: (Çəki: 1)

- ☒ rejim sektorunun və mühafizə sektorunun tərkibində rejim və mühafizə şöbəsi;
 - ☐ informasiyanın qorunması şöbəsi;
 - ☐ mühəndis-texniki qrupu;
 - ☐ xarici fəaliyyətin təhlükəsizliyi qrupu.
 - ☐ hamısı
-

Sual: Rəhbərliyin və personalı mühafizəsinin əsas məqsədlərinə aiddir : 1)gündəlik şəraitlərdə və fəvqəladə vəziyyətlərin yaranması zamanı onların şəxsi təhlükəsizliyinin təminatı, 2) müdafiə edilən informasiyaların cinayətkarların əldə etməsinə mümkün cəhdlərin qarşısının, bu şəxslərə fiziki və başqa yolla zorakı təsirlərlə alınması, 3)qorunan şəxslərin müxtəlif vəziyyətlərdə davranış xüsusiyyətləri üzrə tövsiyələrin hazırlanması 4) əməyin motivasiyası (Çəki: 1)

- ☒ 1,2,3
 - ☐ 1,2,3,4
 - ☐ 1,2
 - ☐ 3,4
 - ☐ 1,3
-

Sual: Mühəndis-texniki qrupunun vəzifələrindəndir: (Çəki: 1)

- ☐ qorunan (nəzarət edilən) ərazinin (zonalar) daxilində məxfi informasiyanın ötürülməsi, qəbulu və emalı üçün istifadə edilən texniki vasitələrin müəyyən edilməsi;
 - ☐ məxfi informasiya itkisinin texniki vasitələrin, binaların və avadanlığın konstruksiyaları vasitəsilə potensial mümkün kanallarını təyin etmək məqsədi ilə ayrılmış yerlərin müayinəsi;
 - ☐ informasiya itkisi təhlükəsinin texniki kanallarının üzə çıxardılması və dərəcəsinin qiymətləndirilməsi;
 - ☐ müdafiənin fiziki, aparat və proqram vasitələrindən və riyazi metodlarından istifadə edərək təşkilati, təşkilati-texniki və ya texniki tədbirlərlə informasiya itkisinin müəyyən edilmiş kanallarının aradan qaldırılması (lokallaşdırması) üzrə tədbirlərin işlənilib hazırlaması.
 - ☒ hamısı
-

Sual: Mühəndis-texniki qrupunun vəzifələrinə aid deyil: (Çəki: 1)

- ☐ qorunan (nəzarət edilən) ərazinin (zonalar) daxilində məxfi informasiyanın ötürülməsi, qəbulu və emalı üçün istifadə edilən texniki vasitələrin müəyyən edilməsi;
 - ☐ məxfi informasiya itkisinin texniki vasitələrin, binaların və avadanlığın konstruksiyaları vasitəsilə potensial mümkün kanallarını təyin etmək məqsədi ilə ayrılmış yerlərin müayinəsi;
 - ☐ informasiya itkisi təhlükəsinin texniki kanallarının üzə çıxardılması və dərəcəsinin qiymətləndirilməsi;
 - ☐ müdafiənin fiziki, aparat və proqram vasitələrindən və riyazi metodlarından istifadə edərək təşkilati, təşkilati-texniki və ya texniki tədbirlərlə informasiya itkisinin müəyyən edilmiş kanallarının aradan qaldırılması (lokallaşdırması) üzrə tədbirlərin işlənilib hazırlaması.
 - ☒ avtomatlaşdırılmış sistemlərin istifadəçilərinə informasiyanın təhlükəsiz emalı qaydalarının öyrədilməsi
-

Sual: Təsisçilərin, partnyorların, müştərilərin və potensial olaraq mümkün rəqiblərin fəaliyyət məkanında ticarət-konyuktur vəziyyətləri araşdırmaq hansı strukturun fəaliyyətinə aiddir: (Çəki: 1)

- ☐ rejim sektorunun və mühafizə sektorunun tərkibində rejim və mühafizə şöbəsi;
 - ☐ informasiyanın qorunması şöbəsi;
 - ☐ mühəndis-texniki qrupu;
 - ☒ xarici fəaliyyətin təhlükəsizliyi qrupu.
 - ☐ hamısı
-

Sual: Rəqiblər tərəfindən kommersiya sirlərinin icazəsiz alması cəhdlərinin uçotunu və təhlilini aparmaq hansı strukturun fəaliyyətinə aiddir: (Çəki: 1)

- ☐ rejim sektorunun və mühafizə sektorunun tərkibində rejim və mühafizə şöbəsi;
 - ☐ informasiyanın qorunması şöbəsi;
 - ☐ mühəndis-texniki qrupu
 - ☒ xarici fəaliyyətin təhlükəsizliyi qrupu.
 - ☐ hamısı
-

Sual: Təhlükəsizlik xidmətinin prinsiplərinə aiddir: (Çəki: 1)

- ☐ kadr işi "xüsusi maraqlar" güdənlər üçün deyil;
 - ☐ kadr işçisinin etibarlılığına və onun işinin keyfiyyətinə zəmanət dürüstlük və ləyaqət, təcrübə və ixtisasdır;
 - ☐ kadr işi Təhlükəsizlik Şöbə rəhbərliyinin nəzərdə tutduğu məqsədlərə və vəzifələrə istiqamətləndirilməlidir;
 - ☐ tərkibinə görə Təhlükəsizlik Şöbə bölməsini gündəlik birgə işə maraqlı olan, müvəffəqiyyəti onların "operativ reputasiya"sından asılı olan məsləkdaşların daimi qrupları təşkil etməlidir
 - ☒ hamısı
-

Sual: Təhlükəsizlik xidmətinin prinsiplərinə aid deyil: (Çəki: 1)

- ☐ kadr işi "xüsusi maraqlar" güdənlər üçün deyil;
- ☐ kadr işçisinin etibarlılığına və onun işinin keyfiyyətinə zəmanət dürüstlük və ləyaqət, təcrübə və ixtisasdır;
- ☐ kadr işi Təhlükəsizlik Şöbə rəhbərliyinin nəzərdə tutduğu məqsədlərə və vəzifələrə istiqamətləndirilməlidir;
- ☐ tərkibinə görə Təhlükəsizlik Şöbə bölməsini gündəlik birgə işə maraqlı olan, müvəffəqiyyəti onların "operativ reputasiya"sından asılı olan məsləkdəşlərin daimi qrupları təşkil etməlidir
- ☒ kadr işi "xüsusi maraqlar" güdənlər üçündür;

BÖLMƏ: 06#01

Ad	06#01
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Kommersiya sirrinə aiddir: (Çəki: 1)

- ☐ istehsal texnologiyası;
- ☐ texnoloji üsullar və avadanlıq;
- ☐ əvvəllər məlum olan texnologiyalar və proseslərin modifikasiyaları;
- ☐ idarəetmənin perspektivli metodları;
- ☒ bütün variantlar

Sual: Xarici firmalar öz kommersiya sirrinin mühafizəsinə çəkdiyi xərclər bütün istehsal prosesi xərclərinin neçə faizini təşkil edir? (Çəki: 1)

- ☐ 20-25%-ni
- ☒ 10-15%-ni
- ☐ 25-35%-ni
- ☐ 40-50%-ni
- ☐ 5-10%-ni

Sual: Kommersiya sirrinin mühafizəsi üzrə hazırlanmış plan neçə bölmədən ibarətdir? (Çəki: 1)

- ☐ 1
- ☐ 3
- ☒ 2
- ☐ 4
- ☐ 5

Sual: Zərfləri açmadan onun yapışdırılmamış küncləri vasitəsilə oxumağa nə imkan verir? (Çəki: 1)

- ☐ lupa
 - ☐ teleskop
 - ☒ telemonitor-iyne
 - ☐ komüter proqramı vasitəsi ilə
 - ☐ monitor-sancaq
-

Sual: Praktikada "kommersiya sirri" termini ilə yanaşı hansı terminlər istifadə olunur: 1) məxfi informasiya 2) nou-hau 3) istehsal sirləri 4) lisenziya 5) faktoring (Çəki: 1)

- ☒ 1,2,3
- ☐ 1,3,5,
- ☐ 2,4
- ☐ 1,2,3,4,5
- ☐ 3,4,5

Sual: Mühafizəçi təchiz olunmalıdır: (Çəki: 1)

- ☐ odlu silah,
- ☐ radiotelefon,
- ☐ güllədeşməz jilet,
- ☐ xüsusi halda qorunan şəxsin avtomobilinin dibinin müayinəsi üçün alətlər və xüsusi vasitələr,
- ☒ hamısı

Sual: Hal-hazırda daşına bilən həyəcanın signalizatorlarını neçə kateqoriyaya bölmək olar: (Çəki: 1)

- ☒ 2
- ☐ 3
- ☐ 4
- ☐ 5
- ☐ 6

Sual: Partlayıcı maddələrin quraşdırılmasını aşkar edən əsas əlamətlərə aiddir: (Çəki: 1)

- ☐ döşəmədə təmir işlərinin izi;
- ☐ rəngi pozulmuş sahələr;
- ☐ nəzərə çarpan təzə qazılmış və ya qurumuş torpaq sahələri;
- ☐ divarlardakı boşluqlar;
- ☒ hamısı

BÖLMƏ: 06#03

Ad	06#03
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Kommersiya sirrinə aidedilmiş məlumatların əlamətlərinə aid deyildir: (Çəki: 1)

- ☐ dövlət sirri olmamaq;
- ☐ müəssisənin istehsal fəaliyyətinə aid olmaq;
- ☐ cəmiyyətin maraqlarına zərər verməmək;
- ☒ girişdə müəssisənin rəhbəri tərəfindən qanuni əsaslarla təyin olunmuş məhdudiyyətlərə malik olmamaq;
- ☐ həqiqi və ya potensial kommersiya dəyərinə malik olmaq və rəqabət mübarizəsində üstünlüklər yaratmaq;

Sual: Kommersiya sirrinə aid deyil: 1.Dövlət tərəfindən mühafizə olunan məlumatlar 2. qanuni əsaslarla ictimai məlumatlar 3. Ümumən münasib məlumatlar, patentlər, əmtəə nişanları 4. Fəaliyyətin neqativ tərəfi haqqında məlumatlar 5.Təsərrüfat fəaliyyətinin təsis sənədləri və məlumatları (Çəki: 1)

- ☒ 1,2,3,4,5
 - ☐ 1,3,5
 - ☐ 2,4
 - ☐ 2,3
 - ☐ 1,2
-

Sual: Kommersiya sirrinin mühafizəsi nəzərdə tutur: (Çəki: 1)

- ☐ kommersiya sirri olan informasiyanın və onun təsir müddətlərinin müəyyənləşdirilməsi qaydasını
 - ☐ kommersiya sirrini təşkil edən məlumatlarda əməkdaşların, ezamiyyət olunmuş və adi şəxslərin daxilolma sistemini
 - ☐ Kommersiya sirrinin qrifli sənədlərlə işləmək qaydasını
 - ☐ Kommersiya sirrinin qrifli sənədlərin, işlərin və nəşrlərin qorunmasının təminini
 - ☒ hamısı
-

Sual: Kommersiya informasiyasının ən əhəmiyyətli mənbəyi nədir? 1) daxili materiallar 2) ticarət formasının sənədləri 3) əmtəə dövriyyəsinin həcmələri 4) mal ehtiyatları (Çəki: 1)

- ☒ 1,2,3,4
 - ☐ 1,2
 - ☐ 3,4,
 - ☐ 1,3
 - ☐ 2,4,
-

Sual: Müxtəlif informasiya axınlarının alması, yığılması, saxlanması, emalı və istifadəsi ilə əlaqədardır: (Çəki: 1)

- ☒ kommersiya sirri
 - ☐ bençmarkinq
 - ☐ innovasiya
 - ☐ lizing
 - ☐ françayzing
-

Sual: Kommersiya informasiyasının dəyərinin təyini zamanı hansı meyarlara əsaslanmaq lazımdır: (Çəki: 1)

- ☒ vaxtlı vaxtında olmasına görə
 - ☐ tərkibinə görə
 - ☐ dəyərinə görə
 - ☐ keyfiyyətinə görə
 - ☐ hamısı
-

Sual: Dövlət rejim müəssisələrinin (idarələr) informasiyası, əhəmiyyətin (dəyərlər) dərəcəsindən asılı olaraq, təşkil edən məlumatlara aiddir: 1) dövlət sirri; 2) hərbi sirri; 3) xidməti sirri; 4) proteksionizm əməliyyatı; (Çəki: 1)

- ☒ 1,2,3
- ☐ 1,2,3,4
- ☐ 1,2
- ☐ 3,4

☐ 2,4

Sual: Dövlət sirlərinin təhlükəsizliyi nə ilə təmin olunmur: 1) rejim tədbirləri ilə 2) qanununun cinayət normaları ilə 3) məhkəmə ilə 4) davranış qaydaları ilə (Çəki: 1)

☐ 1,4

☐ 1,2

☒ 3,4

☐ 2,3

☐ hamısı

Sual: Kommersiya sirrinə aiddir: 1) istehsal texnologiyası; 2) texnoloji üsullar və avadanlıq; 3) əvvəllər məlum olan texnologiyalar və proseslərin modifikasiyaları; 4) idarəetmənin perspektivli metodları; 5) proseslərin idarəedilməsi (Çəki: 1)

☒ 1,2,3,4

☐ 1,3,5

☐ 3,4,5

☐ 2,4

☐ 2,3,4

Sual: Kommersiya sirrinin mühafizəsi üzrə plan hazırlamamışdan öncə nələri müəyyən etmək lazımdır: 1) hansı informasiya müdafiəyə ehtiyac duyur; 2) o kimdə maraq oyada bilər; 3) bu sirlərin "həyatının müddəti" nə qədərdir; 4) onların müdafiəsi nəyə başa gələcək. (Çəki: 1)

☒ 1,2,3,4

☐ 1,3

☐ 2,4

☐ 1,2

☐ 3

Sual: Məxfi informasiyanın oğurluğunun qarşısının alınması, məxfi informasiyanın itkisinin qarşısının alınması üçün tələb olunacaqlara aiddir: 1) hansı kommersiya informasiyasının firma sirri olduğunu müəyyən etmək; 2) onun yığılma yerlərini təyin etmək; 3) informasiya itkisinin potensial kanallarını aşkar etmək; 4) mütəxəssislərdən bu kanalların açılması üçün konsultasiya almaq; 5) məxfi informasiyanın müdafiəsini təmin edən müxtəlif sistemlərdən istifadə üzrə xərclərin nisbətini təhlil etmək və ən münasibini seçmək; (Çəki: 1)

☒ 1,2,3,5

☐ 1,3,5

☐ 2,4

☐ 1,2,4

☐ 3,4,5

BÖLMƏ: 07#01

Ad	07#01
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Hamıya məlumdur ki, 90%-ə qədər partlayıcı qurğu avtomobilə nə zaman qoyulur? (Çəki: 1)

- ☐ səhər
- ☒ gecə
- ☐ günorta
- ☐ axşam üstü
- ☐ səhər tezdən

Sual: Müəssisə və firmaların personalının təhlükəsizliyinin təmin olunmasının və fiziki qəsd təhdidlərindən müdafiənin neçə əsas istiqaməti var? (Çəki: 1)

- ☐ 1
- ☐ 2
- ☐ 3
- ☒ 4
- ☐ 6

Bölmə: 07#02

Ad	07#02
Suallardan	45
Maksimal faiz	45
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Kommersiya obyektlərinin təhlükəsizliyinin kompleks sistemlərində ən mürəkkəb istiqamətlərdən biri hal-hazırda hansıdır? (Çəki: 1)

- ☒ rəhbərlərin və müəssisələrin personalının şəxsi təhlükəsizliyinin təminatı;
- ☐ rəhbərlərin şəxsi təhlükəsizliyinin təminatı;
- ☐ müəssisələrin təhlükəsizliyinin təminatı;
- ☐ protokolların təhlükəsizliyinin təminatı;
- ☐ müəssisənin əsas vəsaitlərinin təhlükəsizliyinin təminatı;

Sual: Müəssisə və firmaların personalının təhlükəsizliyinin təmin olunmasının və fiziki qəsd təhdidlərindən müdafiənin əsas istiqamətlərinə aid deyildir: (Çəki: 1)

- ☐ personalın fiziki mühafizəsi bölməsini daxil etməklə müəssisədə təhlükəsizlik xidmətinin formalaşdırılması;
- ☐ müəssisədə personala fiziki təhdidlərin qabaqlanmasının ümumi tədbirlərinin həyata keçirilməsi;
- ☒ fiziki mühafizə bölmələrinin həftəlik səmərəli fəaliyyətinin təşkili;
- ☐ ekstremal vəziyyətlərdə müəssisənin konkret əməkdaşlarının təhlükəsizliyin təmin olunması operativ tədbirlərin keçirilməsi;
- ☐ heç biri

Sual: Müəssisədə ümumi təhlükəsizlik rejimi kimlərin iştirakı ilə dəstəklənir? (Çəki: 1)

- ☐ mühafizəçinin
- ☐ təhlükəsizlik menecerinin
- ☒ bütün personalın
- ☐ genel müdürün
- ☐ muzzdlu keşikçilərin

Sual: Personalın həyat və sağlamlığının mühafizəsi problemlərinin həlli variantlarına aiddir: (Çəki: 1)

- ☒ ixtisaslaşdırılmış şəxsi mühafizə agentliklərinin əməkdaşlarının cəlb edilməsi;
 - ☐ təhlükəsizlik menecerinin yaradılması;
 - ☐ kameraların quraşdırılması;
 - ☐ təhlükəsizlik kameralarına ciddi nəzarət;
 - ☐ muzzdlu keşikçilərə yüksək əmək haqqının verilməsi;
-

Sual: Müəssisədə fiziki mühafizə neçə istiqamət üzrə həyata keçirilir? (Çəki: 1)

- ☐ 1
 - ☐ 3
 - ☒ 2
 - ☐ 4
 - ☐ 5
-

Sual: Müəssisənin fiziki mühafizə obyektlərinə aid deyildir: (Çəki: 1)

- ☐ binələr
 - ☐ intellektual, maddi və maliyyə dəyərlərinin mühafizəsi;
 - ☐ maliyyə sənədləri
 - ☒ investisiya layihələrində iştirak edənlər
 - ☐ dövrü vəsaitləri
-

Sual: Müəssisənin fiziki mühafizə subyektlərinə aiddir: (Çəki: 1)

- ☐ binələr
 - ☐ intellektual, maddi və maliyyə dəyərlərinin mühafizəsi;
 - ☐ maliyyə sənədləri
 - ☒ investisiya layihələrində iştirak edənlər
 - ☐ dövrü vəsaitləri
-

Sual: Ənənəvi olaraq personalın fiziki mühafizəsi bölməsinə hansı funksiyalar həvalə edilir? (Çəki: 1)

- ☐ müəssisənin əməkdaşlarına, onun yerli və xarici biznesmenlər arasındakı işgüzar partnyorlarına qarşı cinayətkar qruplar və elementlər tərəfindən fiziki və başqa zorakılıqların qarşısının alınması, yəni onların həyatının və sağlamlığının müdafiəsi;
 - ☐ qorunan şəxslərin mülkiyyətinə cinayətkar qəsdlərin xəbərdarlığı;
 - ☐ qorunan şəxslərə qarşı qeyri-qanuni təsirlərin zərərli nəticələrinin lokallaşdırılması;
 - ☐ buraxılış rejiminin təminatı;
 - ☒ hamısı
-

Sual: Ənənəvi olaraq personalın fiziki mühafizəsi bölməsinə hansı funksiyalar həvalə edilir? (Çəki: 1)

- ☐ qorunan şəxslər haqqında informasiya itkisinə yol verilməməsi;
 - ☐ qorunan şəxslərin həyat və sağlamlığına kənardan edilən təhdidlər haqqında qabaqcadan informasiyanın alınması və təhlili.
 - ☐ qorunan şəxslərin mülkiyyətinə cinayətkar qəsdlərin xəbərdarlığı;
 - ☐ qorunan şəxslərə qarşı qeyri-qanuni təsirlərin zərərli nəticələrinin lokallaşdırılması;
 - ☒ hamısı
-

Sual: Peşəkarların fikrincə, 40 nəfəri "açıq", qalanları isə "gizli" işləyən 200 nəfərlik bir qüvvə qorunanın bir şəxsin sui-qəsdən müdafiəsinin yalnız neçə faizini təmin edə bilər? (Çəki: 1)

- ☐ 80%-i
 - ☐ 95%-i
 - ☒ 90%-i
 - ☐ 100%-i
 - ☐ 75%-i
-

Sual: Mühafizə bölməsinin kadr təminatı və onun əməkdaşlarına qarşı tələblərə aid deyildir: (Çəki: 1)

- ☐ Onlardan hansısa birinin əvəzedilməsi məcburi qaydada müəssisənin rəhbəri ilə razılaşdırılmalıdır.
 - ☒ Bir qayda olaraq, belə əməkdaşları, 500 sualdan ibarət testi özündə ehtiva edən yapon sistemi üzrə yığırırlar.
 - ☐ Bu zaman intellektə, psixikaya, emosional-iradə sferasına, dürüstlüyə və ədəbə xüsusi diqqət yetirilir.
 - ☐ Fiziki mühafizə bölməsinin işinin təşkili zamanı məcburi şərt şəxsi mühafizənin tərkibinə daxil olan əməkdaşların dəqiq seçilməsi və daimi olmasıdır.
 - ☐ mühafizə əməkdaşları müvafiq lisenziyalara, fəaliyyətin bu sferasında yaxşı peşəkar hazırlığa və praktik təcrübəyə malik olmalıdır.
-

Sual: Mühafizə əməkdaşlarından tələb olunan keyfiyyətlərə aid deyildir: (Çəki: 1)

- ☐ təmas yaratmaq qabiliyyəti;
 - ☐ nəzakət və ədəb qaydalarını yaxşı bilmək;
 - ☐ yüksək mənəvi-etik prinsiplər, o cümlədən, ailə münasibətlərində;
 - ☐ qanunlara riayət etmədə məcburilik;
 - ☒ riskə getməyə məcbur olmamaq
-

Sual: Mütəxəssislər hesab edirlər ki, müəssisədə istehsal sirləri haqqında əhəmiyyətli informasiyaya malik olan insanların işlədiyi və ya böyük maddi dəyərlərin cəmləşdirildiyi bütün yerlərdə nə olmalıdır. (Çəki: 1)

- ☒ kabel mühafizə televiziyasının quraşdırılması;
 - ☐ telefon
 - ☐ telefaks
 - ☐ onlayn sistemi
 - ☐ maqnitofon
-

Sual: Multiton rabitəyə aiddir: (Çəki: 1)

- ☐ Çoxfunksiyalı qurğudur, həmçinin ondan ekstremal vəziyyətlərdə istifadə etmək olar.
 - ☐ Onun üstünlüyü ondadır ki, o daim qorunan insanın üstündə olur
 - ☐ İstifadəçi ondan istənilən vaxt istifadə edə bilər.
 - ☐ Yeganə olaraq, yadda saxlamaq lazımdır ki, multitonun mərkəzi pultu ilə aranızdakı məsafə multiton sistemlərinin hamısına sizin oldunuz yeri tez müəyyən etməyə imkan vermir.
 - ☒ hamısı
-

Sual: Keşikçilərin fəaliyyətinin aşağı səmərəliliyinə aid deyildir: (Çəki: 1)

- ☐ Qüvvəyə qənaət cəhdi
- ☐ Təhlükəyə uyğunlaşma və ya onun nəticələrinin lazımi qədər qiymətləndirməməsi;
- ☐ Öz kollektivinin qrup normalarını təqib etmək cəhdi
- ☐ Şəxsi təcrübənin həddindən artıq qiymətləndirilməsi

● Qorunan şəxsin təhlükəsizliyi nöqtəyi-nəzərindən bəzi əhəmiyyətli hərəkətlərin buraxılması hesabına vaxta qənaət etməmək cəhdi.

Sual: Keşikçilərin fəaliyyətinin aşağı səmərəliliyinə aid deyildir: (Çəki: 1)

- ☐ Məsləkdaşların gözündə özünü təsdiq məqsədi ilə təhlükəli hərəkətlər, əhatə edənlərin xoşuna gəlmək arzusu, laqeyd davranış
 - ☐ Məsləkdaşlara - qorunan şəxsin təhlükəsizliyin təmin olunması qaydalarını pozanlara oriyentasiya
 - ☐ Stress vəziyyətləri və öz gözlərində özünü təsdiq cəhdləri
 - ☒ Öz kollektivinin qrup normalarını təqib etməmək cəhdi
 - ☐ Şəxsi təcrübənin həddindən artıq qiymətləndirilməsi
-

Sual: Şəxsi təhlükəsizlik təminatının riayət ediləcək qaydalarına aiddir: (Çəki: 1)

- ☐ qarşıdakı planlar və səfərlər haqqında telefonla danışmalarına yol verilməməsi;
 - ☐ səfərlərin, təyyarələrin və başqa nəqliyyat növlərinin reyslərinin marşrutlarının təhlükəsizlik xidməti ilə məcburi qaydada razılaşdırma;
 - ☐ avtomobildən istifadə edərkən, poçtla alınmış bağlamaları, paketləri, zərfləri açarkən xüsusi ehtiyatlılığa riayət etmə;
 - ☐ şəxsi mühafizəyə daxil olan təhlükəsizlik əməkdaşlarının dəqiq seçimi və daimi tərkibinin təminatı
 - ☒ bütün variantlar
-

Sual: Təhlükəsizlik xidmətinin mühafizə funksiyalarının səmərəliliyinə aid deyildir: (Çəki: 1)

- ☐ qorunan öz mühafizəçilərindən əmin olmalıdır;
 - ☐ qorunan yadda saxlamalıdır ki, onun həyatı mühafizəçilərin savadlı işindən asılıdır, və buna görə də, nəinki onu izləyən, həm də adət edilmişlərdən - ən zəiflərdən çəkinərək marşrutları hazırlayan mühafizəsinə tamamilə etibar etməlidir;
 - ☐ qorunan təhlükəsizlik xidmətinin tövsiyələrinə öz narazılığını nümayiş etdirməməlidir, bununla o öz şəxsi təhlükəsizliyini əlavə təhdidlərə təhrik edər;
 - ☒ qorunan keşikçiləri qulluqçu və yükdaşıyanlarla eyniləşdirməlidir;
 - ☐ qorunan özü maşın sürməməlidir.
-

Sual: Təhlükəsizlik xidməti qorunan şəxsin müxtəlif həyat şəraitlərində davranış qaydaları haqqında daim məlumatlandırılmasına aid deyildir: (Çəki: 1)

- ☐ kafe və restoranlarda - qəflətən yaxalanmamaq üçün kürəyi çıxışa deyil, divara tərəf oturmalıdır
 - ☐ pərdələrlə ayrılmış qaranlıq künclərdə yerləşməyə çalışmamalıdır;
 - ☒ mehmanxanalarda çıxışdan uzaq nömrənin verilməməsini xahiş etməlidir
 - ☐ piyada gəzintilər zaman - ən qısa yollardan çəkinməlidir
 - ☐ avtomobildə hərəkət edən zaman - avtomobili həmişə qaraja və ya qorunan dayanacağına qoymalıdır.
-

Sual: Poçt göndərilmələrdə mümkün partlayıcıların qoyulmasının xarici əlamətlərinə aid deyildir: (Çəki: 1)

- ☐ qeyri-adi ölçülər və bağlamanın həcmi;
 - ☒ çəkinin qablaşdırma üzrə bərabər paylanması;
 - ☐ qablaşdırmanın ölçüləri üçün çox böyük çəki;
 - ☐ qablaşdırmanın güclü yay kimi əyilən yan divarları, yeni bağlama kip qablaşdırılmamışdır;
 - ☐ qablaşdırmanın divarlarında qeyri-adi çıxıntılar;
-

Sual: Poçt göndərmələrdə mümkün partlayıcıların qoyulmasının xarici əlamətlərinə aiddir: (Çəki: 1)

- ☐ qablaşdırmadan çıxan məftil, metal, ağac, orqanik şüşən və ya metal folqa tikələri;
 - ☐ qablaşdırmanın üzündə kiçik deşiklər və ya perforasiya;
 - ☐ qablaşdırmadan çıxan badam qoxusu və ya başqa qeyri-adi qoxu;
 - ☒ qablaşdırmasında yağ ləkələrinin olmaması;
 - ☐ qablaşdırmasının daxilinə bərkidilməmiş əşyanın tapılma;
-

Sual: Detonatorlara malik olan, şübhəli poçt bağlamanın zərirsizləşdirməsinə aiddir: (Çəki: 1)

- ☐ səliqə ilə onu kənara qoymaq;
 - ☐ bütün əməkdaşlarla həmin yerdən çıxmaq;
 - ☐ polis nümayəndəsi ilə əlaqə saxlamaq;
 - ☒ hamısı
 - ☐ heç biri
-

Sual: Ekstremal şəraitlərdə fiziki təhlükəsizliyin təminatı tədbirlərinə aiddir: (Çəki: 1)

- ☐ xidmət otaqlarına keçid qaydalarını yaxşı bilmək;
 - ☐ ziyarətçinin adını, atasının adını, soyadını, onun gəlməsinin məqsədini,
 - ☐ hansı təşkilatdan və ya müəssisədən gəldiyini,
 - ☐ konkret olaraq onu obyektə kimin dəvət etdiyini qabaqcadan bilmək;
 - ☒ hamısı
-

Sual: Partlayıcı maddələrin quraşdırılmasını aşkar edən əsas əlamətlərə aiddir: (Çəki: 1)

- ☐ divarlarda, döşəmədə təmir işlərinin izi;
 - ☐ rəngi pozulmuş sahələr;
 - ☐ nəzərə çarpan təzə qazılmış və ya qurumuş torpaq sahələri;
 - ☒ divarların hamar olması;
 - ☐ çəkilmiş məftil, ip, kəndir, bu yer üçün tipik olmayan müxtəlif material qalıqları.
-

Sual: Partlayıcı qurğuya oxşar əşyanı aşkar edərkən riayət olunacaqlara aiddir: (Çəki: 1)

- ☒ başqa yolla təhlükəsiz yerə çəkilmək;
 - ☐ vəziyyəti qiymətləndirmək,
 - ☐ aşkar edilmiş əşyanı və ətrafı müşahidə etməyə davam etmək,
 - ☐ insanları təhlükəli yerə buraxmamaq;
 - ☐ tapıntı haqqında müvafiq orqanlara məlumat vermək;
-

Sual: Qorunan şəxsin getməyə hazırlaşdığı zaman mühafizə nümayəndəsi məcburdur: (Çəki: 1)

- ☐ qorunan şəxsin yaşayış evinə və ya iş yerinə yanaşmaları evlərin damlarına, zirzəmilərin pəncərələrinə, bilavasitə yaxınlıqda olan ağaclara, həmçinin bəzi şəxslərin və ya qrupların davranışına və partlayıcı maddələrin olmasına şübhə doğuran əşyalara xüsusi diqqət yetirmək;
 - ☐ qorunan şəxs gedəcəyi nəqliyyat vasitəsini baxışdan keçirmək;
 - ☐ əməliyyata daimi hazır olmaq.
 - ☒ hamısı
 - ☐ heç biri
-

Sual: Müəssisənin fiziki mühafizə obyektlərinə aiddir: (Çəki: 1)

- ☐ binalar
- ☐ intellektual, maddi və maliyyə dəyərlərinin mühafizəsi;

- ☐ maliyyə sənədləri
 - ☐ dövrüyyə vəsaitləri
 - ☒ hamısı
-

Sual: Personalın fiziki mühafizəsi bölməsinə həvalə edilən funksiyalardandır: 1) müəssisənin əməkdaşlarına, onun yerli və xarici biznesmenlər arasındakı işgüzar partnyorlarına qarşı cinayətkar qruplar və elementlər tərəfindən fiziki və başqa zorakılıqların qarşısının alınması, yəni onların həyatının və sağlamlığının müdafiəsi; 2) qorunan şəxslərin mülkiyyətinə cinayətkar qəsdlərin xəbərdarlığı; 3) qorunan şəxslərə qarşı qeyri-qanuni təsirlərin zərərli nəticələrinin lokallaşdırılması; 4) nəqliyyat vasitələrinin sifarişi (Çəki: 1)

- ☒ 1,2,3
 - ☐ 1,2
 - ☐ 3,4
 - ☐ 2,4
 - ☐ 1,4
-

Sual: Multiton rabitəyə aid deyil: (Çəki: 1)

- ☐ Çoxfunksiyalı qurğudur, həmçinin ondan ekstremal vəziyyətlərdə istifadə etmək olar.
 - ☐ Onun üstünlüyü ondadır ki, o daim qorunan insanın üstündə olur
 - ☐ İstifadəçi ondan istənilən vaxt istifadə edə bilər.
 - ☐ Yeganə olaraq, yadda saxlamaq lazımdır ki, multitonun mərkəzi pultu ilə aranızdakı məsafə multiton sistemlərinin hamısına sizin oldunuz yeri tez müəyyən etməyə imkan vermir.
 - ☒ İstifadəçi ondan şəxs ondan icazə ilə istifadə edə bilər
-

Sual: Mühafizə əməkdaşları hansı keyfiyyətlərə malik olmalıdırlar: (Çəki: 1)

- ☐ vəziyyəti ani qiymətləndirmək, məlumatı yığılmaq və onu təhlil etmək, təhdidin növü və xarakterinin təyin etnik vərdişləri;
 - ☐ operativ olaraq savadlı qərarlar qəbul etmək qabiliyyəti;
 - ☐ ünsiyyətə hüsn-rəğbət oyadan zahiri görünüş;
 - ☐ təşəbbüskarlıq;
 - ☒ hamısı
-

Sual: İkinci kateqoriya siqnalizatorların əsas cəhətidir: (Çəki: 1)

- ☐ Onlar təhlükə baş verdikdə istifadəçi tərəfindən qoşulur və təhlükəsizlik xidməti əməkdaşlarının pultuna və ya hər hansı başqa yere həyəcan siqnalı verir
 - ☐ Kömək göstərə biləcək insanlar hücum obyektindən kifayət qədər uzaq məsafədə yerləşirlər. Həyəcan siqnalı obyektinin bilavasitə yaxınlığında olanlar siqnalı eşidə bilmir, bu da onları gücü çatan köməyi vaxtında göstərmək imkanlarından məhrum edir.
 - ☒ Ölçülərinə görə çox böyük səsli həyəcan siqnalı verən cihazlar təşkil edir.
 - ☐ Hücum edən siqnalizasiyanın səsini eşidib sahibdən cihazı ala və onu söndürə bilər.
 - ☐ hamısı
-

Sual: İkinci kateqoriya siqnalizatorların mənfi cəhətidir: (Çəki: 1)

- ☐ Onlar təhlükə baş verdikdə istifadəçi tərəfindən qoşulur və təhlükəsizlik xidməti əməkdaşlarının pultuna və ya hər hansı başqa yere həyəcan siqnalı verir
 - ☐ Kömək göstərə biləcək insanlar hücum obyektindən kifayət qədər uzaq məsafədə yerləşirlər. Həyəcan siqnalı obyektinin bilavasitə yaxınlığında olanlar siqnalı eşidə bilmir, bu da onları gücü çatan köməyi vaxtında göstərmək imkanlarından məhrum edir.
 - ☐ Ölçülərinə görə çox böyük səsli həyəcan siqnalı verən cihazlar təşkil edir.
 - ☒ Hücum edən siqnalizasiyanın səsini eşidib sahibdən cihazı ala və onu söndürə bilər.
 - ☐ hamısı
-

Sual: Qüvvəyə qənaət cəhdinə aiddir: (Çəki: 1)

- ☒ Məhz bu səbəbdən keşikçilər tez-tez müdafiənin zəruri vasitələrindən istifadə etmirlər, təhlükəsizliyin təmin olunması üçün lazım olan hərəkətlərə məhəl qoymayırlar, daha təhlükəli olsa da, sadə, daha asan hərəkət üsulları seçirlər.
 - ☐ Təhlükəyə alışıra, keşikçi diqqətsiz, ehtiyatsız hərəkət etməyə başlayır, həddindən artıq zəifləyir, sayıqlığını itirir.
 - ☐ Mühafizə üzrə qayda və təlimatların pozulmaları həvəsləndirilən yerdə meydana çıxır.
 - ☐ Keşikçi hesab edir ki, təhlükəli vəziyyət yaranarkən onun təcrübəsi və bacarığı sürətlə adekvat tədbirlər görmək imkanına zəmanət verir, buna görə də o, mühafizə üzrə təlimatları poza bilər.
 - ☐ Bu təzə işçi üçün xüsusilə tipikdir, öz müəlliminin davranış modelini yamsılayaraq, qaydaları pozan olur.
-

Sual: Stress vəziyyətləri və öz gözlərində özünü təsdiq cəhdlərinə aiddir: (Çəki: 1)

- ☒ Belə vəziyyətdə keşikçilər, stressi aradan qaldırmağa (zəiflətməyə) və ya hansısa şəxslərin tənələrindən qaçmağa çalışaraq, mühafizə fəaliyyəti qaydalarını ciddi şəkildə pozur.
 - ☐ Təhlükəyə alışıra, keşikçi diqqətsiz, ehtiyatsız hərəkət etməyə başlayır, həddindən artıq zəifləyir, sayıqlığını itirir.
 - ☐ Mühafizə üzrə qayda və təlimatların pozulmaları həvəsləndirilən yerdə meydana çıxır.
 - ☐ Keşikçi hesab edir ki, təhlükəli vəziyyət yaranarkən onun təcrübəsi və bacarığı sürətlə adekvat tədbirlər görmək imkanına zəmanət verir, buna görə də o, mühafizə üzrə təlimatları poza bilər.
 - ☐ Bu təzə işçi üçün xüsusilə tipikdir, öz müəlliminin davranış modelini yamsılayaraq, qaydaları pozan olur.
-

Sual: Şəxsi təhlükəsizlik təminatının riayət ediləcək qaydalarına aid deyil: (Çəki: 1)

- ☐ qarşıdakı planlar və səfərlər haqqında telefonla danışmalarına yol verilməməsi;
 - ☐ səfərlərin, təyyarələrin və başqa nəqliyyat növlərinin reyslərinin marşrutlarının təhlükəsizlik xidməti ilə məcburi qaydada razılaşdırma;
 - ☐ avtomobildən istifadə edərkən, poçtla alınmış bağlamaları, paketləri, zərfləri açarkən xüsusi ehtiyatlılığa riayət etmə;
 - ☐ şəxsi mühafizəyə daxil olan təhlükəsizlik əməkdaşlarının dəqiq seçimi və daimi tərkibinin təminatı
 - ☒ fəaliyyətləri barəsində hər kəsə məlumat verilməsi
-

Sual: Təhlükəsizlik xidməti qorunan şəxsin müxtəlif həyat şəraitlərində davranış qaydaları haqqında daim məlumatlandırılmasına aiddir: (Çəki: 1)

- ☐ kafe və restoranlarda - qəflədən yaxalanmamaq üçün kürəyi çıxışa deyil, divara tərəf oturmalıdır
 - ☐ pərdələrlə ayrılmış qaranlıq künclərdə yerləşməyə çalışmamalıdır;
 - ☐ piyada gəzintilər zaman - ən qısa yollardan çəkinməlidir
 - ☐ avtomobildə hərəkət edən zaman - avtomobili həmişə qaraja və ya qorunan dayanacaq qoymalıdır.
 - ☒ hamısı
-

Sual: E.Toffel «Müharibə və antimüharibə» əsərində göstərir ki, (Çəki: 1)

- ☐ global informasiya infrastrukturunu yaradılıb
 - ☐ dünya iqtisadiyyatında informasiyanın rolu prinsipdən dəyişmişdir
 - ☐ etibarlı informasiya sahibkarlığın təhlükəsizliyinin əsas təminatıdır
 - ☒ İnformasiya mühüm strateji resursa çevrilir
 - ☐ düzgün cavab yoxdur
-

Sual: «Təhlükəsizlik texnologiyası» mövzusunda beşinci beynəlxalq forum neçənci ildə və harada keçirilmişdir? (Çəki: 1)

- ☐ 2002-ci il Kiev şəhərində
 - ☒ 2000-ci ildə Moskva şəhərində
 - ☐ 2003-cü ildə Ankara şəhərində
 - ☐ 2004-cü ildə Naxçıvanda
 - ☐ 2001-ci ildə İstanbul şəhərində
-

Sual: 2000-ci ildə Moskva şəhərində keçirilmiş «Təhlükəsizlik texnologiyası» mövzusunda beşinci beynəlxalq forumda hansı mövzuda dəyirmi masa olmuşdur? (Çəki: 1)

- ☐ İnformasiya mühüm strateji resurs kimi
 - ☐ internet şəbəkəsinin formalaşması və inkişafı
 - ☒ Sahibkarlığın təhlükəsizliyinin informasiya-analitik təminatı
 - ☐ Azərbaycanda təhlükəsizlik texnologiyası
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Biznesin təhlükəsizliyinin təmin edilməsində hansı orqan və təşkilatlar iştirak edirlər? (Çəki: 1)

- ☐ dövlət orqanları
 - ☐ Vergilər Nazirliyi
 - ☐ Dövlət Gömrük Komitəsi
 - ☐ kommersiya əsasında biznesin təhlükəsizliyinin təmin edilməsi üzrə xidmət göstərən xüsusi firma və təşkilatlar
 - ☒ bütün cavablar doğrudur
-

Sual: Biznesin təhlükəsizliyinin təmin edilməsində hansı orqan və təşkilatlar iştirak etmir? (Çəki: 1)

- ☒ İqtisadi inkişaf nazirliyi
 - ☐ dövlət orqanları
 - ☐ Vergilər Nazirliyi
 - ☐ Dövlət Gömrük Komitəsi
 - ☐ bütün cavablar doğrudur
-

Sual: Kompleks mühafizə tədbirlərinin həyata keçirilməsinin başlıca məqsədi nəyi təmin etməkdir? 1. mövcud çətinlikləri aradan qaldırmaq 2. müəssisənin hazırkı vaxtda dayanıqlı və maksimum effektiv fəaliyyətini 3. iş yerlərinin təhlükəsizliyini təmin etmək 4. gələcəkdə biznesin inkişafının yüksək potensialını 5. kommersiya sirrini qorumaq (Çəki: 1)

- ☐ 1,2
 - ☒ 2,4
 - ☐ 3,5
 - ☐ 4,5
 - ☐ 1,3
-

Sual: Kommersiya sirri hüquqi və fiziki şəxslərin hansı fəaliyyəti ilə bağlı sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır? (Çəki: 1)

- ☐ istehsal
 - ☐ texnoloji
 - ☐ idarəetmə
 - ☐ maliyyə
 - ☒ bütün cavablar
-

Sual: Müəssisənin kommersiya sirri sayılan informasiyalara aiddir : (Çəki: 1)

- ☐ elmi-texniki işləmlər
- ☐ kəşflər (nou-hau)
- ☐ müəssisənin maliyyə əməliyyatları
- ☐ strukturu və heyəti
- ☒ bütün cavablar doğrudur

Sual: Müəssisənin kommersiya sirri sayılan informasiyalara aid deyil : (Çəki: 1)

- ☐ elmi-texniki işləmlər
- ☐ kəşflər (nou-hau)
- ☐ müəssisənin maliyyə əməliyyatları
- ☐ strukturu və heyəti
- ☒ mariflənmə və tərbiyəvi tədbirlər

BÖLMƏ: 08#01

Ad	08#01
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İşgüzar kəşfiyyatla nələr məşğul olur: (Çəki: 1)

- ☐ banklar
- ☐ audit şirkətləri
- ☐ konsaltinq şirkətləri
- ☐ reyting agentlikləri
- ☒ hamısı

Sual: İşgüzar kəşfiyyatla məşğul olmur: (Çəki: 1)

- ☐ banklar
- ☐ audit şirkətləri
- ☐ konsaltinq şirkətləri
- ☐ reyting agentlikləri
- ☒ istehsal şöbəsi

Sual: Kəşfiyyat tsikli neçə mərhələdən ibarətdir: (Çəki: 1)

- ☒ 4
- ☐ 3
- ☐ 2
- ☐ 5
- ☐ 6

Sual: Müasir biznesin aparılmasının korporativ mədəniyyətinin tərkib hissəsidir: (Çəki: 1)

- ☐ Marketing kəşfiyyatı
- ☐ rəqabət kəşfiyyatı
- ☒ işgüzar kəşfiyyat

- ☐ məxfi kəşfiyyat
- ☐ hamısı

Sual: Rəqiblərin öyrənilməsi nəyə aiddir: (Çəki: 1)

- ☐ sənaye cəsusluğuna
- ☐ audite
- ☒ işgüzar kəşfiyyatın vəzifələrinə
- ☐ məxfi kəşfiyyat
- ☐ hamısı

Sual: Bazar "taxçalarının" axtarışı nəyə aiddir: (Çəki: 1)

- ☐ sənaye cəsusluğuna
- ☐ audite
- ☒ işgüzar kəşfiyyatın vəzifələrinə
- ☐ məxfi kəşfiyyat
- ☐ hamısı

Sual: Sərgilərdə götürülmüş məlumatlar, bazarın tədqiqatlarının nəticələri, müştərilərdən alınmış məlumatlar, rəqiblərin uğurlu və uğursuz tədbirləri haqqında informasiya mənbələrinin neçənci tipinə aiddir: (Çəki: 1)

- ☐ birinci
- ☒ ikinci
- ☐ üçüncü
- ☐ dördüncü
- ☐ beşinci

Sual: Sənaye casusluğu metodları ilə alınmış məlumatlar informasiya mənbələrinin neçənci tipinə aiddir: (Çəki: 1)

- ☐ birinci
- ☐ ikinci
- ☒ üçüncü
- ☐ dördüncü
- ☐ beşinci

Sual: İnformasiya xidmətləri bazarında işləyən ixtisaslaşdırılmış firmalar informasiya mənbələrinin neçənci tipinə aiddir: (Çəki: 1)

- ☐ birinci
- ☐ ikinci
- ☐ üçüncü
- ☒ dördüncü
- ☐ beşinci

BÖLMƏ: 08#02

Ad	08#02
Suallardan	40
Maksimal faiz	40
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Kəşfiyyat anlayışı: (Çəki: 1)

- ☐ nəyinsə tədqiqatı (müayinəsi ilə) ilə bağlı xüsusi məqsədlə aparılan fəaliyyət növü;
 - ☐ ayrı - ayrı insanlar və insanlar qrupları tərəfindən, onların peşəkar maraqları sferasına daxil olan hadisələr və obyektlər haqqında tələb edilən informasiyanın alınması üçün həyata keçirilən hərəkətlər;
 - ☐ ölkənin daxilində və onun hüdudları xaricində elmlə, istehsalla, iqtisadiyyatla, siyasətlə, müharibə ilə və ictimai münasibətlərlə bağlı, vəzifələri çərçivəsində həll edilə bilən istənilən hadisələrin müxtəlif aspektlərinin xüsusi öyrənməsi ilə məşğul olan təşkilat (təşkilat vahidləri);
 - ☐ konkret insanların, peşəkar qrupların və təşkilat vahidlərinin maraq sferasına daxil olan obyektlərin və hadisələrin öyrənilməsi üsullarının və metodlarının məcmusu.
 - ☒ hamısı
-

Sual: Marketing kəşfiyyatı : (Çəki: 1)

- ☒ məhsulun hazırlamasının ilk mərhələsindən başlayaraq onun satışına qədər reklamın, qiymətləndirmənin, məhsulun irəliləyişinin öyrənilməsini nəzərdə tutur
 - ☐ rəqiblərlə münasibətlər sisteminin qurulması, yeni rəqib haqqında məlumatların alınması və işlənməsi üzrə tədbirlər kompleksinin yaradılması (əmlak, maliyyə və idarə resursları, imkanlar və zəifliklər, həmçinin operativ və strateji planlar haqqında) nəzərdə tutur.
 - ☐ dünyada partnyorlar və rəqiblər haqqında məlumatların yığılması və təhlili başa düşülür.
 - ☐ sənədlərin məxfiliyinin təmin edilməsi
 - ☐ giriş rejiminin təmin edilməsi;
-

Sual: Rəqabət kəşfiyyatı (competitive intelligence) (Çəki: 1)

- ☐ məhsulun hazırlamasının ilk mərhələsindən başlayaraq onun satışına qədər reklamın, qiymətləndirmənin, məhsulun irəliləyişinin öyrənilməsini nəzərdə tutur
 - ☒ rəqiblərlə münasibətlər sisteminin qurulması, yeni rəqib haqqında məlumatların alınması və işlənməsi üzrə tədbirlər kompleksinin yaradılması (əmlak, maliyyə və idarə resursları, imkanlar və zəifliklər, həmçinin operativ və strateji planlar haqqında) nəzərdə tutur.
 - ☐ dünyada partnyorlar və rəqiblər haqqında məlumatların yığılması və təhlili başa düşülür.
 - ☐ sənədlərin məxfiliyinin təmin edilməsi
 - ☐ giriş rejiminin təmin edilməsi;
-

Sual: İşgüzar kəşfiyyat: (Çəki: 1)

- ☐ məhsulun hazırlamasının ilk mərhələsindən başlayaraq onun satışına qədər reklamın, qiymətləndirmənin, məhsulun irəliləyişinin öyrənilməsini nəzərdə tutur
 - ☐ rəqiblərlə münasibətlər sisteminin qurulması, yeni rəqib haqqında məlumatların alınması və işlənməsi üzrə tədbirlər kompleksinin yaradılması (əmlak, maliyyə və idarə resursları, imkanlar və zəifliklər, həmçinin operativ və strateji planlar haqqında) nəzərdə tutur.
 - ☒ dünyada partnyorlar və rəqiblər haqqında məlumatların yığılması və təhlili başa düşülür.
 - ☐ sənədlərin məxfiliyinin təmin edilməsi
 - ☐ giriş rejiminin təmin edilməsi;
-

Sual: İşgüzar kəşfiyyat: (Çəki: 1)

- ☐ məhsulun hazırlamasının ilk mərhələsindən başlayaraq onun satışına qədər reklamın, qiymətləndirmənin, məhsulun irəliləyişinin öyrənilməsini nəzərdə tutur
- ☐ rəqiblərlə münasibətlər sisteminin qurulması, yeni rəqib haqqında məlumatların alınması və işlənməsi üzrə tədbirlər kompleksinin yaradılması (əmlak, maliyyə və idarə resursları, imkanlar və zəifliklər, həmçinin operativ və strateji planlar haqqında) nəzərdə tutur.
- ☒ müasir biznesin aparılmasının korporativ mədəniyyətinin tərkib hissəsidir.
- ☐ sənədlərin məxfiliyinin təmin edilməsi

☐ giriş rejiminin təmin edilməsi;

Sual: İşgüzar kəşfiyyatın əsas vəzifələrinə aiddir: (Çəki: 1)

- ☐ marketinq tədqiqatları;
 - ☐ potensial müştərilərin qiymətləndirilməsi;
 - ☐ bazar "taxçalarının" axtarışı;
 - ☐ rəqiblərin öyrənilməsi
 - ☒ hamısı
-

Sual: İşgüzar kəşfiyyatın əsas vəzifələrinə aid deyil: (Çəki: 1)

- ☐ marketinq tədqiqatları;
 - ☐ potensial müştərilərin qiymətləndirilməsi;
 - ☐ bazar "taxçalarının" axtarışı;
 - ☐ rəqiblərin öyrənilməsi;
 - ☒ iş analizi
-

Sual: Kəşfiyyat tsiklinin mərhələlərinə aiddir: (Çəki: 1)

- ☐ məsələnin qoyuluşu,
 - ☐ "xam" informasiyanın yığılması,
 - ☐ "xam" informasiyanın təhlili və analitik informasiyanın hazırlığı,
 - ☐ analitik materialların rəhbərliyə çatdırılması.
 - ☒ hamısı
-

Sual: Kəşfiyyat tsiklinin mərhələlərinə aid deyil: (Çəki: 1)

- ☐ məsələnin qoyuluşu
 - ☐ "xam" informasiyanın yığılması
 - ☐ "xam" informasiyanın təhlili və analitik informasiyanın hazırlığı,
 - ☐ analitik materialların rəhbərliyə çatdırılması.
 - ☒ xam materialların rəhbərliyə çatdırılması
-

Sual: Məsələnin qoyuluşuna aiddir: (Çəki: 1)

- ☒ Zəruri ilkin mənbələrin üzə çıxardılması
 - ☐ analitik materiallar hazırlanacaq " xam" informasiyanın yığılması
 - ☐ analitik və qeyri-analitin üsullardan istifadə etməklə təhlillər
 - ☐ analitik sənədlər əvvəlcədən nəzərdə tutulmuş şəxslərə ötürülür
 - ☐ hamısı
-

Sual: Məlumatın yığılmasına aiddir. (Çəki: 1)

- ☐ Zəruri ilkin mənbələrin üzə çıxardılması
 - ☒ analitik materiallar hazırlanacaq " xam" informasiyanın yığılması
 - ☐ analitik və qeyri-analitin üsullardan istifadə etməklə təhlillər
 - ☐ analitik sənədlər əvvəlcədən nəzərdə tutulmuş şəxslərə ötürülür
 - ☐ hamısı
-

Sual: İnformasiyanın təhlilinə aiddir: (Çəki: 1)

- ☐ Zəruri ilkin mənbələrin üzə çıxardılması
- ☐ analitik materiallar hazırlanacaq " xam" informasiyanın yığılması
- ☒ analitik və qeyri-analitin üsullardan istifadə etməklə təhlillər
- ☐ analitik sənədlər əvvəlcədən nəzərdə tutulmuş şəxslərə ötürülür

☐ hamısı

Sual: Aşağıdakı fikirlərdən hansı doğrudur: (Çəki: 1)

- ☐ İnformasiya faktlardan ibarətdir
 - ☐ yalnız əməl olunmamış informasiyaya əsaslanaraq düzgün qərarlar qəbul etmək olmaz
 - ☐ Məlumat - bu süzülmüş və təhlil edilmiş informasiya fragmentlərinin toplusudur
 - ☐ İnformasiyanı məlumata necə çevirməyi bilən şirkət çiçəklənəcək, bunu etməyi bilməyən şirkət isə sonda müflis olacaq.
 - ☒ hamısı
-

Sual: İşgüzar Kəşfiyyatın informasiya resursları aiddir: (Çəki: 1)

- ☐ dərc edilmiş açıq girişli sənədlər
 - ☐ elektron informasiya vasitələri
 - ☐ ixtisaslaşdırılmış serverlər.
 - ☒ hamısı
 - ☐ heç biri
-

Sual: Investtext bazası nədir: (Çəki: 1)

- ☐ məhsulun hazırlamasının ilk mərhələsindən başlayaraq onun satışına qədər reklamın, qiymətləndirmənin, məhsulun irəliləyişinin öyrənilməsinə nəzərdə tutur
 - ☐ rəqiblərlə münasibətlər sisteminin qurulması, yeni rəqib haqqında məlumatların alınması və işlənməsi üzrə tədbirlər kompleksinin yaradılması (əmlak, maliyyə və idarə resursları, imkanlar və zəifliklər, həmçinin operativ və strateji planlar haqqında) nəzərdə tutur.
 - ☐ müasir biznesin aparılmasının korporativ mədəniyyətinin tərkib hissəsidir.
 - ☒ şirkətlərin fəaliyyəti haqqında materiallar, regionların və sənaye sahələrinin iqtisadi həyatının icmalları.
 - ☐ giriş rejiminin təmin edilməsi
-

Sual: İnformasiya mənbələrinin ikinci tipinə nələr aiddir: (Çəki: 1)

- ☐ sərgilərdə götürülmüş məlumatlar
 - ☐ bazarın tədqiqatlarının nəticələri
 - ☐ müştərilərdən alınmış məlumatlar
 - ☐ rəqiblərin uğurlu və uğursuz tədbirləri haqqında informasiya
 - ☒ hamısı
-

Sual: İnformasiya mənbələrinin üçüncü tipinə nələr aiddir: (Çəki: 1)

- ☐ sərgilərdə götürülmüş məlumatlar
 - ☐ bazarın tədqiqatlarının nəticələri
 - ☐ müştərilərdən alınmış məlumatlar
 - ☐ rəqiblərin uğurlu və uğursuz tədbirləri haqqında informasiya
 - ☒ İşgüzar kəşfiyyat bölməsinin agentura fəaliyyətinin nəticələridir.
-

Sual: İnformasiya mənbələrinin dördüncü tipinə nələr aiddir: (Çəki: 1)

- ☒ informasiya xidmətləri bazarında işləyən ixtisaslaşdırılmış firmalar
 - ☐ bazarın tədqiqatlarının nəticələri
 - ☐ müştərilərdən alınmış məlumatlar
 - ☐ rəqiblərin uğurlu və uğursuz tədbirləri haqqında informasiya
 - ☐ İşgüzar kəşfiyyat bölməsinin agentura fəaliyyətinin nəticələridir.
-

Sual: "Sıfır metodu"na aiddir: (Çəki: 1)

- ☒ menecerlərin dinamik, həmişə gələcəyə yönəlmiş insanlar olduğu qənaətinə əsaslanır
 - ☐ əsaslanan hesabatlar faydasızdır, çünki onlarda yalnız baş vermişlər haqqında informasiya nəzərdən keçirilir və gələcək tələbatlarına toxunulmurlar.
 - ☐ iki yaxın konsepsiyaya əsaslandırılmışdır. Onlardan birincisi şirkətin iqtisadi "sağlamlığını" əks etdirən bəzi indikatorların seçimini və bu əsas məsələlər üzrə informasiyanın yığılmasını tələb edir. İkinci konsepsiya birinciye analojidir, amma məlumatlar rəhbərə bütün seçilmiş əsas indikatorlar üzrə bildirilmir, ancaq verilmiş normanı ötən göstəricilər ona çatdırılır.
 - ☐ Menecerlər lazımlı informasiyanın alınmasına sifarişlər verirlər. Menecerlərin tələbatı şirkətdə mövcud olan informasiya sistemləri ilə müqayisə edilir, və boşluqlar əlavə informasiya sistemlərinin yaradılması yolu ilə doldurulur.
 - ☐ hamısı
-

Sual: "Əlavə məhsul metoduna" aiddir: (Çəki: 1)

- ☐ menecerlərin dinamik, həmişə gələcəyə yönəlmiş insanlar olduğu qənaətinə əsaslanır
 - ☒ əsaslanan hesabatlar faydasızdır, çünki onlarda yalnız baş vermişlər haqqında informasiya nəzərdən keçirilir və gələcək tələbatlarına toxunulmurlar.
 - ☐ iki yaxın konsepsiyaya əsaslandırılmışdır. Onlardan birincisi şirkətin iqtisadi "sağlamlığını" əks etdirən bəzi indikatorların seçimini və bu əsas məsələlər üzrə informasiyanın yığılmasını tələb edir. İkinci konsepsiya birinciye analojidir, amma məlumatlar rəhbərə bütün seçilmiş əsas indikatorlar üzrə bildirilmir, ancaq verilmiş normanı ötən göstəricilər ona çatdırılır.
 - ☐ Menecerlər lazımlı informasiyanın alınmasına sifarişlər verirlər. Menecerlərin tələbatı şirkətdə mövcud olan informasiya sistemləri ilə müqayisə edilir, və boşluqlar əlavə informasiya sistemlərinin yaradılması yolu ilə doldurulur.
 - ☐ hamısı
-

Sual: "Əsas indikatorlar" metoduna aiddir: (Çəki: 1)

- ☐ menecerlərin dinamik, həmişə gələcəyə yönəlmiş insanlar olduğu qənaətinə əsaslanır
 - ☐ əsaslanan hesabatlar faydasızdır, çünki onlarda yalnız baş vermişlər haqqında informasiya nəzərdən keçirilir və gələcək tələbatlarına toxunulmurlar.
 - ☒ iki yaxın konsepsiyaya əsaslandırılmışdır. Onlardan birincisi şirkətin iqtisadi "sağlamlığını" əks etdirən bəzi indikatorların seçimini və bu əsas məsələlər üzrə informasiyanın yığılmasını tələb edir. İkinci konsepsiya birinciye analojidir, amma məlumatlar rəhbərə bütün seçilmiş əsas indikatorlar üzrə bildirilmir, ancaq verilmiş normanı ötən göstəricilər ona çatdırılır.
 - ☐ Menecerlər lazımlı informasiyanın alınmasına sifarişlər verirlər. Menecerlərin tələbatı şirkətdə mövcud olan informasiya sistemləri ilə müqayisə edilir, və boşluqlar əlavə informasiya sistemlərinin yaradılması yolu ilə doldurulur.
 - ☐ hamısı
-

Sual: "Ümumi öyrənmə (tədqiqat)" metoduna aiddir: (Çəki: 1)

- ☐ menecerlərin dinamik, həmişə gələcəyə yönəlmiş insanlar olduğu qənaətinə əsaslanır
 - ☐ əsaslanan hesabatlar faydasızdır, çünki onlarda yalnız baş vermişlər haqqında informasiya nəzərdən keçirilir və gələcək tələbatlarına toxunulmurlar.
 - ☐ iki yaxın konsepsiyaya əsaslandırılmışdır.
 - ☐ Onlardan birincisi şirkətin iqtisadi "sağlamlığını" əks etdirən bəzi indikatorların seçimini və bu əsas məsələlər üzrə informasiyanın yığılmasını tələb edir. İkinci konsepsiya birinciye analojidir, amma məlumatlar rəhbərə bütün seçilmiş əsas indikatorlar üzrə bildirilmir, ancaq verilmiş normanı ötən göstəricilər ona çatdırılır.
 - ☒ Menecerlər lazımlı informasiyanın alınmasına sifarişlər verirlər. Menecerlərin tələbatı şirkətdə mövcud olan informasiya sistemləri ilə müqayisə edilir, və boşluqlar əlavə informasiya sistemlərinin yaradılması yolu ilə doldurulur.
 - ☐ hamısı
-

Sual: İşgüzar kəşfiyyatın planlaşdırılması şərtləri: (Çəki: 1)

- ☐ Normal planlaşdırmanın təşkilinin ən əhəmiyyətli şərti, dəqiq təyin edilmiş müddətdə tapşırığın yerinə yetirilməsi tələbi də daxil olmaqla, sifarişçinin tələblərinin aydın başa düşülməsidir.
 - ☐ İkinci şərt: şirkətin "müvəffəqiyyətinin vacib amillərinin" uçuotu.
 - ☐ Üçüncü şərt: məlumatın yığılması və təhlili planının işlənilib hazırlanması.
 - ☒ hamısı
 - ☐ heç biri
-

Sual: Məhsulun hazırlanmasının ilk mərhələsindən başlayaraq onun satışına qədər reklamın, qiymətləndirmənin, məhsulun irəliləyişinin öyrənilməsini nəzərdə tutur: (Çəki: 1)

- ☒ Marketing kəşfiyyatı
 - ☐ rəqabət kəşfiyyatı
 - ☐ işgüzar kəşfiyyat
 - ☐ məxfi kəşfiyyat
 - ☐ hamısı
-

Sual: Rəqiblərlə münasibətlər sisteminin qurulması, yeni rəqib haqqında məlumatların alınması və işlənməsi üzrə tədbirlər kompleksinin yaradılması (əmlak, maliyyə və idarə resursları, imkanlar və zəifliklər, həmçinin operativ və strateji planlar haqqında) nəzərdə tutur (Çəki: 1)

- ☐ Marketing kəşfiyyatı
 - ☒ rəqabət kəşfiyyatı
 - ☐ işgüzar kəşfiyyat
 - ☐ məxfi kəşfiyyat
 - ☐ hamısı
-

Sual: Dünyada partnyorlar və rəqiblər haqqında məlumatların yığılması və təhlili başa düşülür (Çəki: 1)

- ☐ Marketing kəşfiyyatı
 - ☐ rəqabət kəşfiyyatı
 - ☒ işgüzar kəşfiyyat
 - ☐ məxfi kəşfiyyat
 - ☐ hamısı
-

Sual: Kəşfiyyat tsiklinin 1-ci mərhələsinə aiddir: (Çəki: 1)

- ☒ məsələnin qoyuluşu,
 - ☐ "xam" informasiyanın yığılması,
 - ☐ "xam" informasiyanın təhlili və analitik informasiyanın hazırlığı,
 - ☐ analitik materialların rəhbərliyə çatdırılması.
 - ☐ hamısı
-

Sual: Kəşfiyyat tsiklinin 2-ci mərhələsinə aiddir: (Çəki: 1)

- ☐ məsələnin qoyuluşu,
 - ☒ "xam" informasiyanın yığılması,
 - ☐ "xam" informasiyanın təhlili və analitik informasiyanın hazırlığı,
 - ☐ analitik materialların rəhbərliyə çatdırılması.
 - ☐ hamısı
-

Sual: Kəşfiyyat tsiklinin 3-cü mərhələsinə aiddir: (Çəki: 1)

- ☐ məsələnin qoyuluşu

- ☐ "xam" informasiyanın yığılması,
 - ☒ "xam" informasiyanın təhlili və analitik informasiyanın hazırlığı,
 - ☐ analitik materialların rəhbərliyə çatdırılması.
 - ☐ hamısı
-

Sual: Kəşfiyyat tsiklinin 4-cü mərhələsinə aiddir: (Çəki: 1)

- ☐ məsələnin qoyuluşu,
 - ☐ "xam" informasiyanın yığılması,
 - ☐ "xam" informasiyanın təhlili və analitik informasiyanın hazırlığı,
 - ☒ analitik materialların rəhbərliyə çatdırılması.
 - ☐ hamısı
-

Sual: Aşağıdakı fikirlərdən hansı doğrudur: 1) İnformasiya faktlardan ibarətdir 2) yalnız emal olunmamış informasiyaya əsaslanaraq düzgün qərarlar qəbul etmək olmaz 3) Məlumat - bu süzülmüş və təhlil edilmiş informasiya fraqmentlərinin toplusudur 4) İnformasiyanı məlumata necə çevirməyi bilən şirkət çiçəklənəcək, bunu etməyi bilməyən şirkət isə sonda müflis olacaq. 5) yalnız emal olunmamış informasiyaya əsaslanaraq düzgün qərarlar qəbul etmək olar (Çəki: 1)

- ☒ 1,2,3,4
 - ☐ 1,2,3,4,5
 - ☐ 3,4,5.
 - ☐ 2,4,5.
 - ☐ 1,4,5
-

Sual: Şirkətlərin fəaliyyəti haqqında materiallar, regionların və sənaye sahələrinin iqtisadi həyatının icmallarıdır: (Çəki: 1)

- ☐ Marketing kəşfiyyatı
 - ☐ rəqabət kəşfiyyatı
 - ☐ işgüzar kəşfiyyat
 - ☐ məxfi kəşfiyyat
 - ☒ Investext bazası
-

Sual: İşgüzar kəşfiyyatın imkanlarındandır: (Çəki: 1)

- ☐ Siyasi, qanunverici və tənzimləyici sahələrdə biznesə təsir edən dəyişikliklərin monitorinqi;
 - ☐ Yeni işin açılması
 - ☐ Öz fəaliyyətinə səmimi baxış
 - ☐ Ən yeni idarəetmə alətlərinin tətbiqində kömək
 - ☒ hamısı
-

Sual: Menecerlərin dinamik, həmişə gələcəyə yönəlmiş insanlar olduğu qənaətinə əsaslanır: (Çəki: 1)

- ☒ Sıfır metoduna aiddir
 - ☐ "Əlavə məhsul metoduna" aiddir
 - ☐ "Əsas indikatorlar" metoduna aiddir
 - ☐ "Ümumi öyrənmə (tədqiqat)" metoduna aiddir
 - ☐ "İlk dinləmə" metoduna aiddir
-

Sual: Əsaslanan hesabatlar faydasızdır, çünki onlarda yalnız baş vermişlər haqqında informasiya nəzərdən keçirilir və gələcək tələbatlarına toxunulmurlar: (Çəki: 1)

- ☐ Sıfır metoduna aiddir

- ☒ "Əlavə məhsul metoduna" aiddir
 - ☐ "Əsas indikatorlar" metoduna aiddir
 - ☐ "Ümumi öyrənmə (tədqiqat)" metoduna aiddir
 - ☐ "İlk dinləmə" metoduna aiddir
-

Sual: İki yaxın konsepsiyaya əsaslandırılmışdır. Onlardan birincisi şirkətin iqtisadi "sağlamlığını" əks etdirən bəzi indikatorların seçimini və bu əsas məsələlər üzrə informasiyanın yığılmasını tələb edir: (Çəki: 1)

- ☐ Sıfır metoduna aiddir
 - ☐ "Əlavə məhsul metoduna" aiddir
 - ☒ "Əsas indikatorlar" metoduna aiddir
 - ☐ "Ümumi öyrənmə (tədqiqat)" metoduna aiddir
 - ☐ "İlk dinləmə" metoduna aiddir
-

Sual: Menecerlər lazımlı informasiyanın alınmasına sifarişlər verirlər. Menecerlərin tələbatı şirkətdə mövcud olan informasiya sistemləri ilə müqayisə edilir, və boşluqlar əlavə informasiya sistemlərinin yaradılması yolu ilə doldurulur: (Çəki: 1)

- ☐ Sıfır metoduna aiddir
 - ☐ "Əlavə məhsul metoduna" aiddir
 - ☐ "Əsas indikatorlar" metoduna aiddir
 - ☒ "Ümumi öyrənmə (tədqiqat)" metoduna aiddir
 - ☐ "İlk dinləmə" metoduna aiddir
-

Sual: Aşağıdakılardan hansı sənaye əks kəşfiyyatın tsiklləri mərhələləridir? 1. Rəqiblərin qiymətləndirilməsi 2. Sənaye cəsusluğu 3. Xüsusi zəifliyin qiymətləndirilməsi 4. Əks tədbirlərin reallaşdırılması 5. Rəqiblərin aksiyaları (Çəki: 1)

- ☒ 1,3,4
 - ☐ 1,2,3
 - ☐ 2,4,5
 - ☐ 3,4,5
 - ☐ 1,2,5
-

Sual: "Kim çalışırsa hamısını mühafizə etsin, heç nəyi mühafizə edə bilmir" bu kəlam kimə məxsusdur? (Çəki: 1)

- ☐ Adam Smitt
 - ☐ David Rikardo
 - ☒ Otto Bismark
 - ☐ Aristotel
 - ☐ Devid İston
-

Sual: Əkskəşfiyyatın fəaliyyət obyektı kimi müəssisənin fəaliyyətinin çıxış edir (Çəki: 1)

- ☐ Xarici mühiti
 - ☒ Daxili mühiti
 - ☐ Hüquqi mühiti
 - ☐ Texnoloji muhiti
 - ☐ İqtisadi mühiti
-

BÖLMƏ: 08#03

Maksimal faiz	2
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakı fikirlərdən hansı səhvdir: (Çəki: 1)

- ☐ İnformasiya faktlardan ibarətdir
- ☐ yalnız emal olunmamış informasiyaya əsaslanaraq düzgün qərarlar qəbul etmək olmaz
- ☐ Məlumat - bu süzülmüş və təhlil edilmiş informasiya fraqmentlərinin toplusudur
- ☐ İnformasiyanı məlumata necə çevirməyi bilən şirkət çiçəklənəcək, bunu etməyi bilməyən şirkət isə sonda müflis olacaq.
- ☒ yalnız emal olunmamış informasiyaya əsaslanaraq düzgün qərarlar qəbul etmək olar

Sual: İşgüzar kəşfiyyatın imkanlarına aiddir: (Çəki: 1)

- ☐ Bazardakı dəyişiklikləri qabaqcadan görmək;
- ☐ Rəqiblərin hərəkətlərini qabaqcadan görmək;
- ☐ Yeni və ya potensial rəqiblərin üzə çıxarılması;
- ☐ Rəqiblərin müvəffəqiyyətlərinin və uğursuzluqlarının öyrənilməsi;
- ☒ hamısı

BÖLMƏ: 09#02

Ad	09#02
Suallardan	36
Maksimal faiz	36
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İnformasiya təhlükəsizliyinin təhdidi nədir? (Çəki: 1)

- ☒ sistemin idarə etdiyi informasiya resurslarının, həmçinin proqram və aparat vasitələrinin təhrifinə, icazəsiz istifadəsinə və ya hətta dağıdılmasına gətirib çıxara bilən hadisələr və ya hərəkətlər başa düşülür.
- ☐ İnformasiya resurslarından səmərəli istifadəni nəzərdə tutur.
- ☐ sistemin idarə etdiyi informasiya resurslarının, həmçinin proqram və aparat vasitələrinin təhrifinə, icazəsiz istifadəsinə və ya hətta dağıdılmasına gətirib çıxara bilən hadisələr və ya hərəkətlər başa düşülmür.
- ☐ proqram və aparat vasitələrinin təhrifinə, şərait yaratmır.
- ☐ Heç biri

Sual: İnformasiya təhlükəsizliyi təhdidlərinin növlərinə aiddir: 1) təsadüfi, 2) qəsdli 3) bilərəkdən 4) ehtimalsız (Çəki: 1)

- ☐ 1,3
- ☒ 1,2
- ☐ 3,4
- ☐ ,2,4
- ☐ hamısı

Sual: İnformasiya sisteminin işini pozmağa və ya məlumata icazə verilməmiş girişi əldə etməyə çalışan insan necə adlanır? 1) marker 2) kompüter qulduru 3) haker 4) server (Çəki: 1)

- ☐ 1,4
 - ☒ 2,3
 - ☐ 4
 - ☐ 1
 - ☐ hamısı
-

Sual: Hal-hazırda informasiyanın qorunmasının təminatı üçün müdafiənin xüsusi mexanizmlərinin işlənilib hazırlanması ilə yanaşı hansı qarşılıqlı əlaqəli tədbirlər görülməkdədir? (Çəki: 1)

- ☐ xüsusi texniki və proqram vasitələrindən istifadə
 - ☐ təşkilat tədbirlər
 - ☐ normativ-hüquq aktlar
 - ☐ mənəvi - etik əks təsir tədbirləri və s.
 - ☒ hamısı
-

Sual: Passiv təhdid nədir? (Çəki: 1)

- ☒ İS-in fəaliyyətinə təsir göstərmədən onun informasiya resurslarının icazə verilməmiş istifadəsinə yönəldilməsidir.
 - ☐ İS-in komponentlərinə məqsədyönlü təsir etmək yolu ilə onun normal fəaliyyətini pozmaq məqsədinə malik olmasıdır.
 - ☐ idarə olunan təşkilatın daxilində yarananlara deyilməkdədir.
 - ☐ hamısı
 - ☐ heç biri
-

Sual: Aktiv təhdidlərə aiddir: (Çəki: 1)

- ☐ kompüterin və ya onun əməliyyat sistemlərinin sıradan çıxardılması,
 - ☐ VB-də məlumatların təhrifi,
 - ☐ kompüterlərdə PT-ni dağıtma,
 - ☐ əlaqə xətlərinin işinin pozulması
 - ☒ hamısı
-

Sual: İnformasiya təhlükəsizliyinin və İS-in normal fəaliyyətinin əsas təhdidlərinə aiddir: (Çəki: 1)

- ☐ məxfi informasiyanın itkisi;
 - ☐ informasiyanın gözdən salınması;
 - ☐ informasiya resurslarının icazə verilməmiş istifadəsi;
 - ☐ informasiya resurslarının səhv istifadəsi;
 - ☒ hamısı
-

Sual: İnformasiya təhlükəsizliyinin və İS-in normal fəaliyyətinin əsas təhdidlərinə aiddir: (Çəki: 1)

- ☐ abunəçilərin arasında icazə verilməmiş informasiya mübadiləsi;
 - ☐ informasiyadan imtina;
 - ☐ informasiya xidmətinin pozulması;
 - ☐ imtiyazların qanunsuz istifadəsi.
 - ☒ hamısı
-

Sual: Məxfi informasiyanın nəzarətsiz gedişinə aiddir: (Çəki: 1)

- ☐ vizual-optik,
 - ☐ akustik,
 - ☐ elektromaqnit
 - ☐ flash
 - ☒ hamısı
-

Sual: İcazə verilməmiş məlumata girişin yayılmış yollarına aiddir: (Çəki: 1)

- ☐ akustik şüaların ələ keçirməsi və printer mətninin bərpası;
 - ☐ icazə verilmiş sorğuların icrasından sonra sistemin yaddaşındakı qalıq informasiyanın oxunması;
 - ☐ müdafiənin tədbirlərinin öhdəsindən gələrək məlumat daşıyıcılarının kopyalanması
 - ☐ qeyd olunmuş istifadəçi adı altında maskalanma;
 - ☒ hamısı
-

Sual: İcazə verilməmiş məlumata girişin yayılmış yollarına aiddir: (Çəki: 1)

- ☐ sistemin sorğuları kimi maskalanma;
 - ☐ proqram tələlərindən istifadə;
 - ☐ proqramlaşdırma dillərinin və əməliyyat sistemlərinin çatışmazlıqlarından istifadə;
 - ☐ aparaturlaya və informasiyanın girişini təmin edən xüsusi olaraq işlənilib hazırlanmış aparat vasitələrinin rabitə xətlərinə qanunsuz qoşulması;
 - ☒ hamısı
-

Sual: İcazə verilməmiş məlumata girişin yayılmış yollarına aiddir: (Çəki: 1)

- ☐ müdafiənin mexanizmlərinin pis niyyətlə sıradan çıxardılması;
 - ☐ şifrlənmiş informasiyaların şifrini xüsusi proqramlarla açılması;
 - ☐ informasiya infeksiyaları.
 - ☐ proqram tələlərindən istifadə;
 - ☒ hamısı
-

Sual: İcazə verilməmiş girişin primitiv yollarına aiddir: (Çəki: 1)

- ☐ məlumat daşıyıcılarının və sənəd tullantılarının oğurluğu;
 - ☐ təşəbbüskar əməkdaşlıq;
 - ☐ oğru tərəfindən əməkdaşlığa meyilləndirmə;
 - ☐ gizli qulaq asma;
 - ☒ hamısı
-

Sual: "Qurd" nədir? (Çəki: 1)

- ☒ şəbəkə vasitəsilə yayılaraq maqnit daşıyıcısında öz surətini saxlamayan proqramdı
 - ☐ şəbəkə vasitəsilə yayılaraq maqnit daşıyıcısında öz surətini saxlayan proqramdı
 - ☐ Zərərsiz proqramdır
 - ☐ hamısı
 - ☐ heç biri
-

Sual: 1988-ci ildə İnternet şəbəkəsini darmadağın edən virus necə adlanır? (Çəki: 1)

- ☐ Moarrisa
 - ☒ Morrisa
 - ☐ Marrisa
 - ☐ Melisa
 - ☐ Morqan
-

Sual: İnformasiya təhlükəsizliyi sisteminin, proqram təminatının məqsədli funksiyalarına aiddir: (Çəki: 1)

- ☐ Hüquqi təminat
 - ☐ Təşkilati təminat
 - ☐ Texniki (aparat) təminat.
 - ☐ Proqram təminatı.
 - ☒ hamısı
-

Sual: İnformasiya təhlükəsizliyi sisteminin, proqram təminatının məqsədli funksiyalarına aid deyildir: (Çəki: 1)

- ☐ Riyazi təminat
 - ☐ Dil təminatı
 - ☐ Normativ-metodik təminat
 - ☒ Siyasi təminat
 - ☐ Təşkilati təminat
-

Sual: Hal-hazırda informasiyanın qorunmasına yönələn tədbirlərə aid deyil: (Çəki: 1)

- ☐ xüsusi texniki və proqram vasitələrindən istifadə,
 - ☐ təşkilat tədbirlər,
 - ☐ normativ-hüquq aktlar,
 - ☐ mənəvi - etik əks təsir tədbirləri və s.
 - ☒ ekoloji tədbirlər
-

Sual: Sosial gərginliklə və ağır mənəvi iqlimlə müəyyən edilir: (Çəki: 1)

- ☒ daxili təhdidlər
 - ☐ xarici təhdidlər
 - ☐ ümumi təhdidlər
 - ☐ xüsusi tədbirlər
 - ☐ təkmilləşdirilmiş tədbirlər
-

Sual: Rəqiblərin pisniyyətli hərəkətləri ilə, iqtisadi şəraitlə və başqa səbəblərlə (məsələn, təbii fəlakətlər) müəyyən edilir: (Çəki: 1)

- ☐ daxili təhdidlər
 - ☒ xarici təhdidlər
 - ☐ ümumi təhdidlər
 - ☐ xüsusi tədbirlər
 - ☐ təkmilləşdirilmiş tədbirlər
-

Sual: Məxfi informasiyanın itkisinə aiddir: (Çəki: 1)

- ☒ bu İnformasiya və ya xidmətə görə etibar edilmiş və ya iş prosesində məlum olmuş bir qrup şəxslərin dairəsi hədudlarından məxfi informasiyanın nəzarətsiz çıxışıdır.
 - ☐ Cinayətkarlar və ya rəqiblər üçün konkret maraq təşkil etməyən müəyyən məlumatlara malik olmayan maddi obyekt nəzərdə tutulmur.
 - ☐ İS-in fəaliyyətinə təsir göstərmədən onun informasiya resurslarının icazə verilməmiş istifadəsinə yönəldilməsidir.
 - ☐ İS-in komponentlərinə məqsədyönlü təsir etmək yolu ilə onun normal fəaliyyətini pozmaq məqsədinə malik olanlardır.
 - ☐ idarə olunan təşkilatın daxilində yarananlara deyilməkdədir.
-

Sual: İcazə verilməmiş məlumata girişin yayılmış yollarına aiddir: (Çəki: 1)

- ☐ elektron şüaların ələ keçirilməsi;
 - ☐ daşıyıcı rabitə xətlərinin parazit modulyasiyasının alınması məqsədi ilə məcburi elektromaqnit şüalandırma (işığa vermək);
 - ☐ gizli qulaq asma qurğularının tətbiqi;
 - ☐ distansiyadan şəkil çəkmə;
 - ☒ hamısı
-

Sual: İcazə verilməmiş girişin primitiv yollarına aid deyil: (Çəki: 1)

- ☐ məlumat daşıyıcılarının və sənəd tullantılarının oğurluğu;
 - ☐ təşəbbüskar əməkdaşlıq;
 - ☐ oğru tərəfindən əməkdaşlığa meylləndirmə;
 - ☐ gizli qulaq asma;
 - ☒ gizli qulaq asma qurğularının tətbiqi;
-

Sual: İnformasiyanın təhrif və ya məhv edilməsi üçün istifadə olunurlar, nadir hallarda onların köməyi ilə oğurluq və ya dələduzluq edirlər: (Çəki: 1)

- ☒ Məntiqi bombaya aiddir
 - ☐ virusa aiddir
 - ☐ qurda aiddir
 - ☐ parolların qəsbkarına aiddir
 - ☐ hamısına aiddir
-

Sual: Bu başqa proqramlara sonradan çoxalma qabiliyyəti malik olan dəyişdirilmiş surətini əlavə etmək yolu ilə onları yoluxdura bilən proqramdır: (Çəki: 1)

- ☐ Məntiqi bombaya aiddir
 - ☒ virusa aiddir
 - ☐ qurda aiddir
 - ☐ parolların qəsbkarına aiddir
 - ☐ hamısına aiddir
-

Sual: Şəbəkə vasitəsilə yayılaraq maqnit daşıyıcısında öz surətini saxlamayan proqramdır: (Çəki: 1)

- ☐ Məntiqi bombaya aiddir
 - ☐ virusa aiddir
 - ☒ qurda aiddir
 - ☐ parolların qəsbkarına aiddir
 - ☐ hamısına aiddir
-

Sual: Parolların oğurluğu üçün xüsusi olaraq nəzərdə tutulmuş proqramlardır: (Çəki: 1)

- ☐ Məntiqi bombaya aiddir
 - ☐ virusa aiddir
 - ☐ qurda aiddir
 - ☒ parolların qəsbkarına aiddir
 - ☐ hamısına aiddir
-

Sual: İnformasiya resurslarının icazə verilməmiş istifadəsinə aiddir: (Çəki: 1)

- ☒ İnformasiya itkisinin səbəbidir, onun gözdən salmasının vasitəsidir. Digər tərəfdən, o sərbəst qiymətə malikdir, çünki idarə olunan sistemə və ya onun abunəçilərinə böyük zərər vura bilər(İT-in tam sıradan çıxması)

- ☐ İcazə verilmiş olsa da, göstərilən resursların dağılmasına, itirilməsinə və gözdən salınmasına gətirib çıxara bilər. Bu təhdid əksər hallarda İnformasiya texnologiyalarının proqram təminatında olan səhvlər nəticəsində olur.
 - ☐ mənbəyi İnformasiya texnologiyalarının özü olan təhiddir. İnformasiya resurslarının verilməsinin ləngidilməsi abunəçi üçün ağır nəticələrə gətirib çıxara bilər.
 - ☐ İstənilən qorunmuş sistem fəvqəladə vəziyyətlərdə istifadə edilən vasitələrə və ya mövcud təhlükəsizlik siyasəti pozulduqda işləməyi bacaran vasitələrə malikdir. Adətən bu vasitələr xüsusi funksiyaları yerinə yetirən administratorlar, operatorlar, sistem proqramçıları və başqa istifadəçilər tərəfindən istifadə olunur.
 - ☐ hamısı
-

Sual: Proqram təminatına aiddir: (Çəki: 1)

- ☐ Tələbləri informasiya mühafizə sistemində onların fəaliyyət sferası çərçivəsində məcburi olan qanunverici aktlar, normativ-hüquqi sənədlər, tezislər, təlimatlar, əsasnamələr, məcmusudur.
 - ☐ Nəzərdə tutulur ki, informasiya təhlükəsizliyinin reallaşdırması müəyyən struktur vahidləri tərəfindən həyata keçirilir, məsələn, firmanın təhlükəsizlik xidməti və onun struktur tərkibi: rejim, mühafizə və başqaları.
 - ☐ Həm informasiyanın qorunması üçün, həm də İTS-in fəaliyyətinin təminatı üçün texniki vasitələrin geniş istifadəsi təsəvvür edilir
 - ☒ Müxtəlif itki kanallarının və informasiyaya icazə verilməmiş giriş üsullarının mövcudluğunun və təhlükəsinin qiymətləndirilməsini təmin edən müxtəlif informasiya, qeydiyyat, statistik və uçot proqramları nəzərdə tutulur.
 - ☐ Bu - cinayətkarların əlinə keçmiş müdafiənin zəruri texniki vasitələrinin, zonalarının və normalarının təhlükəsinin qiymətləndirilməsi ilə bağlı müxtəlif hesabatlar üçün istifadə edilən riyazi metodlardır
-

Sual: Riyazi təminata aiddir: (Çəki: 1)

- ☐ Tələbləri informasiya mühafizə sistemində onların fəaliyyət sferası çərçivəsində məcburi olan qanunverici aktlar, normativ-hüquqi sənədlər, tezislər, təlimatlar, əsasnamələr, məcmusudur.
 - ☐ Nəzərdə tutulur ki, informasiya təhlükəsizliyinin reallaşdırması müəyyən struktur vahidləri tərəfindən həyata keçirilir, məsələn, firmanın təhlükəsizlik xidməti və onun struktur tərkibi: rejim, mühafizə və başqaları.
 - ☐ Həm informasiyanın qorunması üçün, həm də İTS-in fəaliyyətinin təminatı üçün texniki vasitələrin geniş istifadəsi təsəvvür edilir
 - ☐ Müxtəlif itki kanallarının və informasiyaya icazə verilməmiş giriş üsullarının mövcudluğunun və təhlükəsinin qiymətləndirilməsini təmin edən müxtəlif informasiya, qeydiyyat, statistik və uçot proqramları nəzərdə tutulur.
 - ☒ Bu - cinayətkarların əlinə keçmiş müdafiənin zəruri texniki vasitələrinin, zonalarının və normalarının təhlükəsinin qiymətləndirilməsi ilə bağlı müxtəlif hesabatlar üçün istifadə edilən riyazi metodlardır
-

Sual: Dil təminatına aiddir: (Çəki: 1)

- ☒ İnformasiya təhlükəsizliyi təminatı sahəsində mütəxəssislərin və istifadəçilərin ünsiyyətinin xüsusi dil vasitələrinin məcmusu.
- ☐ Nəzərdə tutulur ki, informasiya təhlükəsizliyinin reallaşdırması müəyyən struktur vahidləri tərəfindən həyata keçirilir, məsələn, firmanın təhlükəsizlik xidməti və onun struktur tərkibi: rejim, mühafizə və başqaları.
- ☐ Həm informasiyanın qorunması üçün, həm də İTS-in fəaliyyətinin təminatı üçün texniki vasitələrin geniş istifadəsi təsəvvür edilir
- ☐ Müxtəlif itki kanallarının və informasiyaya icazə verilməmiş giriş üsullarının mövcudluğunun və təhlükəsinin qiymətləndirilməsini təmin edən müxtəlif informasiya, qeydiyyat, statistik və uçot proqramları nəzərdə tutulur.

☐ Bu - cinayətkarların əlinə keçmiş müdafiənin zəruri texniki vasitələrinin, zonalarının və normalarının təhlükəsinin qiymətləndirilməsi ilə bağlı müxtəlif hesabatlar üçün istifadə edilən riyazi metodlardır

Sual: Normativ-metodik təminata aiddir: (Çəki: 1)

- ☒ Bura informasiyanın qorunması funksiyalarını reallaşdıran orqanların, xidmətlərin, vasitələrin fəaliyyətinin normaları və rəqlamentləri, məxfiliyin sərt tələblərinə riayət etmə şəraitində öz işini yerinə yetirən zaman istifadəçilərin fəaliyyətini təmin edən müxtəlif növ metodika daxildir.
 - ☐ Nəzərdə tutulur ki, informasiya təhlükəsizliyinin reallaşdırması müəyyən struktur vahidləri tərəfindən həyata keçirilir, məsələn, firmanın təhlükəsizlik xidməti və onun struktur tərkibi: rejim, mühafizə və başqaları.
 - ☐ Həm informasiyanın qorunması üçün, həm də İTS-in fəaliyyətinin təminatı üçün texniki vasitələrin geniş istifadəsi təsəvvür edilir
 - ☐ Müxtəlif itki kanallarının və informasiyaya icazə verilməmiş giriş üsullarının mövcudluğunun və təhlükəsinin qiymətləndirilməsini təmin edən müxtəlif informasiya, qeydiyyat, statistik və uçot proqramları nəzərdə tutulur.
 - ☐ Bu - cinayətkarların əlinə keçmiş müdafiənin zəruri texniki vasitələrinin, zonalarının və normalarının təhlükəsinin qiymətləndirilməsi ilə bağlı müxtəlif hesabatlar üçün istifadə edilən riyazi metodlardır
-

Sual: Maneəyə aiddir: (Çəki: 1)

- ☒ cinayətkarı müdafiə edilən informasiya aparan yola fiziki sədd (aparaturaya, məlumat daşıyıcıları və s.) çəkmə metodudur
 - ☐ Nəzərdə tutulur ki, informasiya təhlükəsizliyinin reallaşdırması müəyyən struktur vahidləri tərəfindən həyata keçirilir, məsələn, firmanın təhlükəsizlik xidməti və onun struktur tərkibi: rejim, mühafizə və başqaları.
 - ☐ Həm informasiyanın qorunması üçün, həm də İTS-in fəaliyyətinin təminatı üçün texniki vasitələrin geniş istifadəsi təsəvvür edilir
 - ☐ Müxtəlif itki kanallarının və informasiyaya icazə verilməmiş giriş üsullarının mövcudluğunun və təhlükəsinin qiymətləndirilməsini təmin edən müxtəlif informasiya, qeydiyyat, statistik və uçot proqramları nəzərdə tutulur.
 - ☐ Bu - cinayətkarların əlinə keçmiş müdafiənin zəruri texniki vasitələrinin, zonalarının və normalarının təhlükəsinin qiymətləndirilməsi ilə bağlı müxtəlif hesabatlar üçün istifadə edilən riyazi metodlardır
-

Sual: Girişi idarəetmə müdafiənin funksiyalarını daxildir: (Çəki: 1)

- ☐ istifadəçilərin, personalın və sistemin (hər obyektinə şəxsi identifikatorun verilməsi) resurslarının eyniləşdirməsi;
 - ☐ obyektin və ya subyektin onlara təqdim edilmiş identifikator görə (həqiqiliyin təyin olunması) tanınması;
 - ☐ səlahiyyətlərin (həftənin gününün, günün vaxtının; sorğu edilən resursların və prosedurların müəyyən edilmiş rəqlamentə uyğunluğunun yoxlaması) yoxlaması;
 - ☐ müəyyən edilmiş rəqlament daxilində iş şəraitlərinin həlli və yaradılması;
 - ☒ hamısı
-

Sual: Meylə aiddir: (Çəki: 1)

- ☐ cinayətkarı müdafiə edilən informasiya aparan yola fiziki sədd (aparaturaya, məlumat daşıyıcıları və s.) çəkmə metodudur
- ☒ istifadəçiləri və informasiya sistemləri personalını yaranmış mənəvi və etik normalara riayət etmək hesabına müəyyən edilmiş intizamı pozmaq meyli oyadan müdafiə metodudur.

- ☐ Həm informasiyanın qorunması üçün, həm də ITS-in fəaliyyətinin təminatı üçün texniki vasitələrin geniş istifadəsi təsəvvür edilir
 - ☐ Müxtəlif itki kanallarının və informasiyaya icazə verilməmiş giriş üsullarının mövcudluğunun və təhlükəsinin qiymətləndirilməsini təmin edən müxtəlif informasiya, qeydiyyat, statistik və uçot proqramları nəzərdə tutulur.
 - ☐ Bu - cinayətkarların əlinə keçmiş müdafiənin zəruri texniki vasitələrinin, zonalarının və normalarının təhlükəsinin qiymətləndirilməsi ilə bağlı müxtəlif hesabatlar üçün istifadə edilən riyazi metodlardır
-

Sual: Məxfiliyin təminatı və ötürülən xəbərlərin mötəbərliyi (həqiqiliyi) haqqında elmdir: (Çəki: 1)

- ☒ Kriptografiya
 - ☐ tomoqrafiya
 - ☐ etnoqrafiya
 - ☐ düzgün cavab yoxdur
 - ☐ xronoqrafiya
-

BÖLMƏ: 09#03

Ad	09#03
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İcazə verilməmiş məlumata girişin yayılmış yollarına aiddir: (Çəki: 1)

- ☐ elektron şüaların ələ keçirilməsi
 - ☐ daşıyıcı rabitə xətlərinin parazit modulyasiyasının alınması məqsədi ilə məcburi elektromaqnit şüalandırma (ışığa vermək);
 - ☐ gizli qulaq asma qurğularının tətbiqi;
 - ☐ distansiyadan şəkil çəkmə;
 - ☒ hamısı
-

Sual: İnformasiya təhlükəsizliyinin və İnformasiya sisteminin normal fəaliyyətinin əsas təhdidlərinə aid deyil: (Çəki: 1)

- ☐ məxfi informasiyanın itkisi;
 - ☐ informasiyanın gözdən salınması;
 - ☐ informasiya resurslarının icazə verilməmiş istifadəsi;
 - ☐ informasiya resurslarının səhv istifadəsi;
 - ☒ imtiyazların qanuni istifadəsi
-

Sual: İcazə verilməmiş giriş nədir: (Çəki: 1)

- ☒ bu qorunan məlumatlara giriş hüquqlarına malik olmayan şəxsin məxfi informasiyaya qeyri-qanuni şəkildə qəsdən yiyələnməsidir
- ☐ Cinayətkarlar və ya rəqiblər üçün konkret maraq təşkil etməyən müəyyən məlumatlara malik olmayan maddi obyekt nəzərdə tutulmur.
- ☐ İS-in fəaliyyətinə təsir göstərmədən onun informasiya resurslarının icazə verilməmiş istifadəsinə yönəldilməsidir.
- ☐ İS-in komponentlərinə məqsədyönlü təsir etmək yolu ilə onun normal fəaliyyətini pozmaq məqsədinə malik olanlardır.
- ☐ idarə olunan təşkilatın daxilində yarananlara deyilməkdədir.

Sual: Ticarət sirlərinin itkisi üçün ilkin şərtləri yaradan səbəblərə və şərtlərə aiddir: (Çəki: 1)

- ☐ təşkilatının işçilərinin məxfi informasiyanın müdafiəsi qaydalarını kifayət qədər bilməməsi və onlara ciddi riayət edilməsi zərurətini başa düşməməsi;
 - ☐ məxfi informasiyanın emalının tövsiyə edilməmiş texniki vasitələrindən istifadəsi;
 - ☐ hüquqi, təşkilati və mühəndis-texniki tədbirlər ilə informasiyanın qorunması qaydalarına riayət edilməsinə zəif nəzarət;
 - ☐ kadr dəyişkənliyi, o cümlədən, kommersiya sirri təşkil edən məlumatlarla yiyələnənlər;
 - ☒ hamısı
-

Sual: İnformasiya resurslarının səhv istifadəsinə aiddir: (Çəki: 1)

- ☐ İnformasiya itkisinin səbəbidir, onun gözdən salmasının vasitəsidir. Digər tərəfdən, o sərbəst qiymətə malikdir, çünki idarə olunan sistemə və ya onun abunəçilərinə böyük zərər vura bilər(İT-in tam sıradan çıxması)
 - ☒ İcazə verilmiş olsa da, göstərilən resursların dağılmasına, itirilməsinə və gözdən salınmasına gətirib çıxara bilər. Bu təhdid əksər hallarda İnformasiya texnologiyalarının proqram təminatında olan səhvlər nəticəsində olur.
 - ☐ mənbəyi İnformasiya texnologiyalarının özü olan təhiddir. İnformasiya resurslarının verilməsinin ləngidilməsi abunəçi üçün ağır nəticələrə gətirib çıxara bilər
 - ☐ İstənilən qorunmuş sistem fəvqəladə vəziyyətlərdə istifadə edilən vasitələrə və ya mövcud təhlükəsizlik siyasəti pozulduqda işləməyi bacaran vasitələrə malikdir. Adətən bu vasitələr xüsusi funksiyaları yerinə yetirən administratorlar, operatorlar, sistem proqramçıları və başqa istifadəçilər tərəfindən istifadə olunur.
 - ☐ hamısı
-

Sual: İnformasiya xidmətinin pozulmasına aiddir: (Çəki: 1)

- ☐ İnformasiya itkisinin səbəbidir, onun gözdən salmasının vasitəsidir. Digər tərəfdən, o sərbəst qiymətə malikdir, çünki idarə olunan sistemə və ya onun abunəçilərinə böyük zərər vura bilər(İT-in tam sıradan çıxması)
 - ☐ İcazə verilmiş olsa da, göstərilən resursların dağılmasına, itirilməsinə və gözdən salınmasına gətirib çıxara bilər. Bu təhdid əksər hallarda İnformasiya texnologiyalarının proqram təminatında olan səhvlər nəticəsində olur.
 - ☒ mənbəyi İnformasiya texnologiyalarının özü olan təhiddir. İnformasiya resurslarının verilməsinin ləngidilməsi abunəçi üçün ağır nəticələrə gətirib çıxara bilər.
 - ☐ İstənilən qorunmuş sistem fəvqəladə vəziyyətlərdə istifadə edilən vasitələrə və ya mövcud təhlükəsizlik siyasəti pozulduqda işləməyi bacaran vasitələrə malikdir. Adətən bu vasitələr xüsusi funksiyaları yerinə yetirən administratorlar, operatorlar, sistem proqramçıları və başqa istifadəçilər tərəfindən istifadə olunur.
 - ☐ hamısı
-

Sual: İmtiyazlardan qanunsuz istifadəsinə aiddir: (Çəki: 1)

- ☐ İnformasiya itkisinin səbəbidir, onun gözdən salmasının vasitəsidir. Digər tərəfdən, o sərbəst qiymətə malikdir, çünki idarə olunan sistemə və ya onun abunəçilərinə böyük zərər vura bilər(İT-in tam sıradan çıxması)
- ☐ İcazə verilmiş olsa da, göstərilən resursların dağılmasına, itirilməsinə və gözdən salınmasına gətirib çıxara bilər. Bu təhdid əksər hallarda İnformasiya texnologiyalarının proqram təminatında olan səhvlər nəticəsində olur.
- ☐ mənbəyi İnformasiya texnologiyalarının özü olan təhiddir. İnformasiya resurslarının verilməsinin ləngidilməsi abunəçi üçün ağır nəticələrə gətirib çıxara bilər.
- ☒ İstənilən qorunmuş sistem fəvqəladə vəziyyətlərdə istifadə edilən vasitələrə və ya mövcud təhlükəsizlik siyasəti pozulduqda işləməyi bacaran vasitələrə malikdir. Adətən bu vasitələr xüsusi funksiyaları yerinə yetirən administratorlar, operatorlar, sistem proqramçıları və başqa istifadəçilər tərəfindən istifadə olunur.

Sual: Hüquqi təminata aiddir: (Çəki: 1)

- Tələbləri informasiya mühafizə sistemində onların fəaliyyət sferası çərçivəsində məcburi olan qanunverici aktlar, normativ-hüquqi sənədlər, tezislər, təlimatlar, əsasnamələr, məcmusudur.
 - Nəzərdə tutulur ki, informasiya təhlükəsizliyinin reallaşdırması müəyyən struktur vahidləri tərəfindən həyata keçirilir, məsələn, firmanın təhlükəsizlik xidməti və onun struktur tərkibi: rejim, mühafizə və başqaları.
 - Həm informasiyanın qorunması üçün, həm də İTS-in fəaliyyətinin təminatı üçün texniki vasitələrin geniş istifadəsi təsəvvür edilir
 - Müxtəlif itki kanallarının və informasiyaya icazə verilməmiş giriş üsullarının mövcudluğunun və təhlükəsinin qiymətləndirilməsini təmin edən müxtəlif informasiya, qeydiyyat, statistik və uçot proqramları nəzərdə tutulur.
 - Bu - cinayətkarların əlinə keçmiş müdafiənin zəruri texniki vasitələrinin, zonalarının və normalarının təhlükəsinin qiymətləndirilməsi ilə bağlı müxtəlif hesabatlar üçün istifadə edilən riyazi metodlardır
-

Sual: Təşkilati təminata aiddir: (Çəki: 1)

- Tələbləri informasiya mühafizə sistemində onların fəaliyyət sferası çərçivəsində məcburi olan qanunverici aktlar, normativ-hüquqi sənədlər, tezislər, təlimatlar, əsasnamələr, məcmusudur.
 - Nəzərdə tutulur ki, informasiya təhlükəsizliyinin reallaşdırması müəyyən struktur vahidləri tərəfindən həyata keçirilir, məsələn, firmanın təhlükəsizlik xidməti və onun struktur tərkibi: rejim, mühafizə və başqaları.
 - Həm informasiyanın qorunması üçün, həm də İTS-in fəaliyyətinin təminatı üçün texniki vasitələrin geniş istifadəsi təsəvvür edilir
 - Müxtəlif itki kanallarının və informasiyaya icazə verilməmiş giriş üsullarının mövcudluğunun və təhlükəsinin qiymətləndirilməsini təmin edən müxtəlif informasiya, qeydiyyat, statistik və uçot proqramları nəzərdə tutulur.
 - Bu - cinayətkarların əlinə keçmiş müdafiənin zəruri texniki vasitələrinin, zonalarının və normalarının təhlükəsinin qiymətləndirilməsi ilə bağlı müxtəlif hesabatlar üçün istifadə edilən riyazi metodlardır
-

Sual: Texniki (aparat) təminata aiddir: (Çəki: 1)

- Tələbləri informasiya mühafizə sistemində onların fəaliyyət sferası çərçivəsində məcburi olan qanunverici aktlar, normativ-hüquqi sənədlər, tezislər, təlimatlar, əsasnamələr, məcmusudur.
 - Nəzərdə tutulur ki, informasiya təhlükəsizliyinin reallaşdırması müəyyən struktur vahidləri tərəfindən həyata keçirilir, məsələn, firmanın təhlükəsizlik xidməti və onun struktur tərkibi: rejim, mühafizə və başqaları.
 - Həm informasiyanın qorunması üçün, həm də İTS-in fəaliyyətinin təminatı üçün texniki vasitələrin geniş istifadəsi təsəvvür edilir
 - Müxtəlif itki kanallarının və informasiyaya icazə verilməmiş giriş üsullarının mövcudluğunun və təhlükəsinin qiymətləndirilməsini təmin edən müxtəlif informasiya, qeydiyyat, statistik və uçot proqramları nəzərdə tutulur.
 - Bu - cinayətkarların əlinə keçmiş müdafiənin zəruri texniki vasitələrinin, zonalarının və normalarının təhlükəsinin qiymətləndirilməsi ilə bağlı müxtəlif hesabatlar üçün istifadə edilən riyazi metodlardır
-

BÖLMƏ: 10#02

Maksimal faiz	43
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: New Xerox Movement proqramının məqsədinə aid deyildir: (Çəki: 1)

- ☐ yeni məhsulun mənimsənməsi;
- ☐ istehsala çəkilən xərclərə nəzarət;
- ☐ yeni baza texnologiyalarının tətbiqi ;
- ☐ marketingin rolunun artırılması ;
- ☒ təhlükəsizlik tədbirlərinin gücləndirilməsi;

Sual: New Xerox Movement proqramının aləti aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☒ Bençmarkinq
- ☐ marketing
- ☐ təhlükəsizlik
- ☐ ekonometrika
- ☐ innovasiya

Sual: Aşağıda verilən tərfi hansı terminə aid etmək olar? Başqaları ilə müqayisə etmək yolu ilə öz şirkətinin göstəricilərinin ölçülməsidir. (Çəki: 1)

- ☐ ekonometrikanın
- ☐ marketingin
- ☐ təhlükəsizliyin
- ☒ Bençmarkinqin
- ☐ innovasiyanın

Sual: Bençmarkinq prosesinin birinci əsas mərhələsinə aiddir : (Çəki: 1)

- ☐ Ən yaxşı şirkətlərin müəyyən edilməsi;
- ☒ Sizin şirkətinizdə yaxşılaşması tələb olunan funksiyaların və proseslərin müəyyən edilməsi;
- ☐ Sizin şirkətinizin göstəricilərinin ölçülməsi;
- ☐ Başqa şirkətlərin göstəricilərinin ölçülməsi;
- ☐ Alınmış informasiyadan sizin şirkətin göstəricilərinin yaxşılaşması üçün istifadə edilməsi;

Sual: Bençmarkinq prosesinin ikinci əsas mərhələsinə aiddir : (Çəki: 1)

- ☐ Sizin şirkətinizin göstəricilərinin ölçülməsi;
- ☐ Başqa şirkətlərin göstəricilərinin ölçülməsi;
- ☐ Alınmış informasiyadan sizin şirkətin göstəricilərinin yaxşılaşması üçün istifadə edilməsi;
- ☒ Ən yaxşı şirkətlərin müəyyən edilməsi;
- ☐ Sizin şirkətinizdə yaxşılaşması tələb olunan funksiyaların və proseslərin müəyyən edilməsi;

Sual: Bençmarkinq prosesinin üçüncü əsas mərhələsinə aiddir : (Çəki: 1)

- ☒ Sizin şirkətinizin göstəricilərinin ölçülməsi;
- ☐ Başqa şirkətlərin göstəricilərinin ölçülməsi;
- ☐ Alınmış informasiyadan sizin şirkətin göstəricilərinin yaxşılaşması üçün istifadə edilməsi;
- ☐ Ən yaxşı şirkətlərin müəyyən edilməsi;
- ☐ Sizin şirkətinizdə yaxşılaşması tələb olunan funksiyaların və proseslərin müəyyən edilməsi;

Sual: Bençmarkinq prosesinin dördüncü əsas mərhələsinə aiddir : (Çəki: 1)

- ☐ Sizin şirkətinizin göstəricilərinin ölçülməsi;
 - ☒ Başqa şirkətlərin göstəricilərinin ölçülməsi;
 - ☐ Alınmış informasiyadan sizin şirkətin göstəricilərinin yaxşılaşması üçün istifadə edilməsi;
 - ☐ Ən yaxşı şirkətlərin müəyyən edilməsi;
 - ☐ Sizin şirkətinizdə yaxşılaşması tələb olunan funksiyaların və proseslərin müəyyən edilməsi;
-

Sual: Bençmarkinq prosesinin beşinci əsas mərhələsinə aiddir : (Çəki: 1)

- ☐ Sizin şirkətinizin göstəricilərinin ölçülməsi;
 - ☐ Başqa şirkətlərin göstəricilərinin ölçülməsi;
 - ☒ Alınmış informasiyadan sizin şirkətin göstəricilərinin yaxşılaşması üçün istifadə edilməsi;
 - ☐ Ən yaxşı şirkətlərin müəyyən edilməsi;
 - ☐ Sizin şirkətinizdə yaxşılaşması tələb olunan funksiyaların və proseslərin müəyyən edilməsi;
-

Sual: Bençmarkinqin qızıl qaydası nədir? (Çəki: 1)

- ☒ Özünüzün təqdim edə biləcəyiniz informasiyanı soruşun;
 - ☐ Başqa şirkətlərin göstəricilərinin ölçülməsi;
 - ☐ Alınmış informasiyadan sizin şirkətin göstəricilərinin yaxşılaşması üçün istifadə edilməsi;
 - ☐ Ən yaxşı şirkətlərin müəyyən edilməsi;
 - ☐ Sizin şirkətinizdə yaxşılaşması tələb olunan funksiyaların və proseslərin müəyyən edilməsi;
-

Sual: Bençmarkinqin davranış kodeksinə aid deyildir: (Çəki: 1)

- ☐ Qanunilik prinsipi
 - ☐ Mübadilə prinsipi
 - ☐ Məxfilik prinsipi
 - ☐ İstifadə prinsipi
 - ☒ İkinci tərəfin əlaqəsi prinsipi
-

Sual: Bençmarkinqin davranış kodeksinə aid deyildir: (Çəki: 1)

- ☐ Hazırlıq prinsipi
 - ☐ Üçüncü tərəfin əlaqəsi prinsipi
 - ☐ Birinci tərəfin əlaqəsi prinsipi
 - ☒ İştirak prinsipi
 - ☐ İstifadə prinsipi
-

Sual: ABŞ biznesində ən nüfuzlu mükafat necə adlanır? (Çəki: 1)

- ☐ Kolbun Boldrij mükafatı
 - ☒ Malkolmun Boldrij mükafatı
 - ☐ Xeroxun mükafatı
 - ☐ Polsun mükafatı
 - ☐ Alkolbun Boldiraj mükafatı
-

Sual: İddiaçı-şirkətlərin qiymətləndirildiyi əsas nominasiya hansıdır? (Çəki: 1)

- ☒ "İnformasiya və təhlil" nominasiyası
 - ☐ " Təhlil və informasiya " nominasiyası
 - ☐ " Liderlik " nominasiyası
 - ☐ " Prosesləri idarəetmə " nominasiyası
 - ☐ "Strateji planlaşdırma" nominasiyası
-

Sual: İddiaçı-şirkətlərin qiymətləndirildiyi qalan nominasiyalara aid deyildir: (Çəki: 1)

- ☐ "İnsan resursları " nominasiyası
 - ☒ " İnformasiya və təhlil " nominasiyası
 - ☐ " Liderlik " nominasiyası
 - ☐ " Prosesləri idarəetmə " nominasiyası
 - ☐ "Strateji planlaşdırma" nominasiyası
-

Sual: Savadlı (səriştəli) mütəxəssis nələri etməyə borcludur: (Çəki: 1)

- ☐ kommersiya firmasının təhlükəsizliyinin və onun rəbərliliyinin şəxsi təhlükəsizliyinin təmin edilməsi üzrə kompleks tədbirlər işləyib hazırlamalı;
 - ☐ məxfi informasiyanın, o cümlədən kompyuter yaddaşında saxlanılan informasiyanın mühafizəsini həyata keçirməli;
 - ☐ gizli texniki müşahidə və dinləmə vasitələrini tətbiq etməyi bacarmalı;
 - ☐ rəqiblər tərəfindən anaoloji tədbirlərin aparılmasına qarşı əks təsir göstərməli;
 - ☒ hamısı
-

Sual: Savadlı (səriştəli) mütəxəssis nələri etməyə borcludur: (Çəki: 1)

- ☐ firmanın əməkdaşlarının etibarlılıqlarının yoxlanılmasını (o cümlədən, gizli surətdə) təşkil etməli;
 - ☐ firma işçilərinin rəqiblərlə və ya kriminal strukturlarla əməkdaşlıq etmə halları (aşkar etməli) haqqında xəbərdarlıq etməli;
 - ☐ cinayətlərin və başqa hadisələrin təhqiq edilməsi zamanı istintaq orqanları və polislərlə qarşılıqlı əlaqəyə girməli;
 - ☐ özündə partnyorların maliyyə-iqtisadi vəziyyətinin təhlilini, rəqiblərin və potensial müştərilərin qiymətləndirilməsini əks etdirən sənədləri hazırlamalı;
 - ☒ hamısı
-

Sual: Nəzarət – təftiş komissiyasına nələr aiddir: (Çəki: 1)

- ☐ sənədlərin (materialların, məlumatların, qiymətlilərin) mövcud olması, vəziyyəti və uçuotu üzrə rüblük və illik komissiyalar;
 - ☐ dövrü sənədlərin, elanların, prospektlərin, intervyuların və mətbuat, radio və televiziya, seminar, simpozium, konfrans və s.-dəki başqa çıxışların nəşr etdirilməsi imkanlarının qiymətləndirilməsi üzrə komissiya;
 - ☐ kommersiya sirrinin mühafizə edilməsi üzrə bilik və bacarıqların yoxlanılması, həmçinin firmanın təhlükəsizliyinin təmin edilməsi üzrə təşkil edilmiş tədbirlərin effektivliyinin və etibarlılığının qiymətləndirilməsi üçün müvəqqəti yoxlama komissiyaları;
 - ☐ firmanın təhlükəsizliyinin auditi üzrə xüsusi qruplar.
 - ☒ hamısı
-

Sual: Firmanın təhlükəsizlik xidmətinin hüquqi-mühafizə şərtləri: (Çəki: 1)

- ☐ TX-nin güc və vasitələrinin kifayət qədər olmaması;
 - ☐ Kriminal şərait və mütəşəkkil cinayətkarlıq fəaliyyətinin xüsusiyyətləri haqqında informasiya mənbələrinin məhdudluğu;
 - ☐ Material qiymətlilərinin və maliyyə vəsaitlərinin uzaq məsafələrə nəql edilməsi üzərində mühafizənin çətinliyi;
 - ☐ Firma və TX-nin yeni əməkdaşları haqqında informasiyanın əldə edilməsinin zəruriliyi;
 - ☒ hamısı
-

Sual: Böhran qrupuna daxildir: (Çəki: 1)

- ☐ firmanın rəhbəri;
- ☐ hüquqşünas;

- ☐ maliyyəçi;
 - ☐ təhlükəsizlik xidmətinin rəhbəri
 - ☒ hamısı
-

Sual: Böhran qrupu hansı məsələləri həll edir: (Çəki: 1)

- ☐ şəraitin qiymətləndirilməsi;
 - ☐ təhlükəsizlik üzrə təxirəsalınmaz tədbirlərin qəbul edilməsi;
 - ☐ fəvqəladə şəraitdə firmanın fəaliyyətinin idarə edilməsi;
 - ☐ hüquq-mühafizə orqanları ilə operativ qarşılıqlı təsirin təmin edilməsi
 - ☒ hamısı
-

Sual: Gündəlik rejimə daxildir: (Çəki: 1)

- ☐ bütün təhlükə növlərinin proqnozlaşdırılması, aşkar edilməsi, qiymətləndirilməsi, qarşısının alınması və neytrallaşdırılması üzrə fəaliyyətlər;
 - ☐ təhlükəsizliyin təmin edilməsi üzrə plan və proqramlarının işlənilib hazırlanması və korreksiya edilməsi;
 - ☐ kadrların seçilməsi, öyrədilməsi, monitorinqi və təkmilləşdirilməsi və bir sıra başqa fəaliyyətlər.
 - ☒ hamısı
 - ☐ Heç biri
-

Sual: Yüksək hazılıq rejiminə daxildir: (Çəki: 1)

- ☐ təhlükələrin dəf edilməsi planlarının dəqiqləşdirilməsi və təkmilləşdirilməsi;
 - ☐ dəstək güclərinin hazırlığının artırılması;
 - ☐ operativ idarəetmə qrupunun işə başlaması.
 - ☒ hamısı
 - ☐ heç biri
-

Sual: Bençmarkinq nədir: (Çəki: 1)

- ☒ bu dünya biznesinin liderlərindən istənilən hər hansı bir təşkilatın, bu təşkilata öz göstəricilərini yaxşılaşdırmağa kömək edə biləcək informasiyanın alınması məqsədi ilə fasiləsiz qiymətləndirilməsi və müqayisəsi prosesidir.
 - ☐ istifadəçiləri və İnformasiya sistemləri personalını yaranmış mənəvi və etik normalara riayət etmək hesabına müəyyən edilmiş intizamı pozmamalı meyli oyadan müdafiə metodudur
 - ☐ Həm informasiyanın qorunması üçün, həm də İTS-in fəaliyyətinin təminatı üçün texniki vasitələrin geniş istifadəsi təsəvvür edilir
 - ☐ Müxtəlif itki kanallarının və informasiyaya icazə verilməmiş giriş üsullarının mövcudluğunun və təhlükəsinin qiymətləndirilməsini təmin edən müxtəlif informasiya, qeydiyyat, statistik və uçot proqramları nəzərdə tutulur.
 - ☐ Bu - cinayətkarların əlinə keçmiş müdafiənin zəruri texniki vasitələrinin, zonalarının və normalarının təhlükəsinin qiymətləndirilməsi ilə bağlı müxtəlif hesabatlar üçün istifadə edilən riyazi metodlardır
-

Sual: New Xerox Movement proqramının məqsədinə aiddir: (Çəki: 1)

- ☐ yeni məhsulun mənimsənməsi;
 - ☐ istehsalə çəkilən xərclərə nəzarət;
 - ☐ yeni baza texnologiyalarının tətbiqi ;
 - ☐ marketingin rolunun artırılması ;
 - ☒ hamısı
-

Sual: Yaxşılaşması tələb olunan əhəmiyyətli funksiyaların və ya proseslərin müəyyən edilməsi bençmarkinqin neçənci mərhələsində baş verir: (Çəki: 1)

- ☒ 1-ci mərhələsində
 - ☐ 2-ci mərhələsində
 - ☐ 3-cü mərhələsində
 - ☐ 4-cü mərhələsində
 - ☐ 5-ci mərhələsində
-

Sual: Ən yaxşı şirkətlərin təyini bençmarkinqin neçənci mərhələsində baş verir: (Çəki: 1)

- ☐ 1-ci mərhələsində
 - ☒ 2-ci mərhələsində
 - ☐ 3-cü mərhələsində
 - ☐ 4-cü mərhələsində
 - ☐ 5-ci mərhələsində
-

Sual: Sizin şirkətinizin göstəricilərinin ölçülməsi bençmarkinqin neçənci mərhələsində baş verir: (Çəki: 1)

- ☐ 1-ci mərhələsində
 - ☐ 2-ci mərhələsində
 - ☒ 3-cü mərhələsində
 - ☐ 4-cü mərhələsində
 - ☐ 5-ci mərhələsində
-

Sual: Başqa şirkətlərin göstəricilərinin ölçüsü bençmarkinqin neçənci mərhələsində baş verir: (Çəki: 1)

- ☐ 1-ci mərhələsində
 - ☐ 2-ci mərhələsində
 - ☐ 3-cü mərhələsində
 - ☒ 4-cü mərhələsində
 - ☐ 5-ci mərhələsində
-

Sual: Alınmış informasiyadan sizin şirkətinizin göstəricilərinin yaxşılaşdırılması üçün istifadə olunması bençmarkinqin neçənci mərhələsində baş verir: (Çəki: 1)

- ☐ 1-ci mərhələsində
 - ☐ 2-ci mərhələsində
 - ☐ 3-cü mərhələsində
 - ☐ 4-cü mərhələsində
 - ☒ 5-ci mərhələsində
-

Sual: Bençmarkinqdə Qanunilik prinsipinə aiddir: (Çəki: 1)

- ☒ Əgər heç olmasa fəaliyyətin qanuniliyi haqqında hər hansı şübhələr varsa, bu fəaliyyətə təşəbbüs etməyin
 - ☐ İnformasiyasını bençmarkinq üzrə partnyorunuza ondan soruşduğunuzla eyni şəkildə və keyfiyyətdə verməyə çalışın
 - ☐ Bençmarkinqdə, ona cəlb edilmiş şəxslər və şirkətlər üçün qarşılıqlı mübadiləni məxfi kimi qiymətləndirin
 - ☐ Bençmarkinq zamanı alınmış informasiyadan yalnız, bençmarkinq tədqiqatında iştirak edən şirkətlərdə əməliyyatların və ya proseslərin qısaca və dürüst ifadə edildiyi kimi təkmilləşdirməsi məqsədi üçün istifadə edin
 - ☐ İmkan olduqda öz partnyorlarınız vasitəsilə bençmarkinq üçün əlaqələr qurun.
-

Sual: Bençmarkinqdə Mübadilə prinsipinə aiddir: (Çəki: 1)

- ☐ Əgər heç olmasa fəaliyyətin qanuniliyi haqqında hər hansı şübhələr varsa, bu fəaliyyətə təşəbbüs etməyin
 - ☒ İnformasiyasını bençmarkinq üzrə partnyorunuza ondan soruşduğunuzla eyni şəkildə və keyfiyyətdə verməyə çalışın
 - ☐ Bençmarkinqdə, ona cəlb edilmiş şəxslər və şirkətlər üçün qarşılıqlı mübadiləni məxfi kimi qiymətləndirin
 - ☐ Bençmarkinq zamanı alınmış informasiyadan yalnız, bençmarkinq tədqiqatında iştirak edən şirkətlərdə əməliyyatların və ya proseslərin qısaca və dürüst ifadə edildiyi kimi təkmilləşdirməsi məqsədi üçün istifadə edin
 - ☐ İmkan olduqda öz partnyorlarınız vasitəsilə bençmarkinq üçün əlaqələr qurun
-

Sual: Bençmarkinqdə Məxfilik prinsipinə aiddir: (Çəki: 1)

- ☐ Əgər heç olmasa fəaliyyətin qanuniliyi haqqında hər hansı şübhələr varsa, bu fəaliyyətə təşəbbüs etməyin
 - ☐ İnformasiyasını bençmarkinq üzrə partnyorunuza ondan soruşduğunuzla eyni şəkildə və keyfiyyətdə verməyə çalışın
 - ☐ Bençmarkinq zamanı alınmış informasiyadan yalnız, bençmarkinq tədqiqatında iştirak edən şirkətlərdə əməliyyatların və ya proseslərin qısaca və dürüst ifadə edildiyi kimi təkmilləşdirməsi məqsədi üçün istifadə edin
 - ☒ Bençmarkinqdə, ona cəlb edilmiş şəxslər və şirkətlər üçün qarşılıqlı mübadiləni məxfi kimi qiymətləndirin
 - ☐ İmkan olduqda öz partnyorlarınız vasitəsilə bençmarkinq üçün əlaqələr qurun
-

Sual: Bençmarkinqdə İstifadə prinsipinə aiddir: (Çəki: 1)

- ☐ Əgər heç olmasa fəaliyyətin qanuniliyi haqqında hər hansı şübhələr varsa, bu fəaliyyətə təşəbbüs etməyin
 - ☐ İnformasiyasını bençmarkinq üzrə partnyorunuza ondan soruşduğunuzla eyni şəkildə və keyfiyyətdə verməyə çalışın
 - ☐ Bençmarkinqdə, ona cəlb edilmiş şəxslər və şirkətlər üçün qarşılıqlı mübadiləni məxfi kimi qiymətləndirin
 - ☒ Bençmarkinq zamanı alınmış informasiyadan yalnız, bençmarkinq tədqiqatında iştirak edən şirkətlərdə əməliyyatların və ya proseslərin qısaca və dürüst ifadə edildiyi kimi təkmilləşdirməsi məqsədi üçün istifadə edin
 - ☐ İmkan olduqda öz partnyorlarınız vasitəsilə bençmarkinq üçün əlaqələr qurun
-

Sual: Bençmarkinqdə Birinci tərəfin əlaqəsi prinsipinə aiddir: (Çəki: 1)

- ☐ Əgər heç olmasa fəaliyyətin qanuniliyi haqqında hər hansı şübhələr varsa, bu fəaliyyətə təşəbbüs etməyin
 - ☐ İnformasiyasını bençmarkinq üzrə partnyorunuza ondan soruşduğunuzla eyni şəkildə və keyfiyyətdə verməyə çalışın
 - ☐ Bençmarkinqdə, ona cəlb edilmiş şəxslər və şirkətlər üçün qarşılıqlı mübadiləni məxfi kimi qiymətləndirin
 - ☐ Bençmarkinq zamanı alınmış informasiyadan yalnız, bençmarkinq tədqiqatında iştirak edən şirkətlərdə əməliyyatların və ya proseslərin qısaca və dürüst ifadə edildiyi kimi təkmilləşdirməsi məqsədi üçün istifadə edin
 - ☒ İmkan olduqda öz partnyorlarınız vasitəsilə bençmarkinq üçün əlaqələr qurun
-

Sual: Bençmarkinqdə Hazırlıq prinsipinə aiddir: (Çəki: 1)

- ☐ Əgər heç olmasa fəaliyyətin qanuniliyi haqqında hər hansı şübhələr varsa, bu fəaliyyətə təşəbbüs etməyin

- ☐ İnformasiyasını bençmarkinq üzrə partnyorunuza ondan soruşduğunuzla eyni şəkildə və keyfiyyətdə verməyə çalışın
 - ☐ Bençmarkinqdə, ona cəlb edilmiş şəxslər və şirkətlər üçün qarşılıqlı mübadiləni məxfi kimi qiymətləndirin
 - ☐ Bençmarkinq zamanı alınmış informasiyadan yalnız, bençmarkinq tədqiqatında iştirak edən şirkətlərdə əməliyyatların və ya proseslərin qısaca və dürüst ifadə edildiyi kimi təkmilləşdirməsi məqsədi üçün istifadə edin
 - ☒ Qabaqcadan bençmarkinq üzrə birinci əlaqəyə hazırlaşaraq bençmarkinqin faydalılığını və səmərəliyinin anlaşıldığını nümayiş etdirin
-

Sual: Bençmarkinqdə Tamamlama prinsipinə aiddir: (Çəki: 1)

- ☐ Əgər heç olmasa fəaliyyətin qanuniliyi haqqında hər hansı şübhələr varsa, bu fəaliyyətə təşəbbüs etməyin
 - ☐ İnformasiyasını bençmarkinq üzrə partnyorunuza ondan soruşduğunuzla eyni şəkildə və keyfiyyətdə verməyə çalışın
 - ☐ Bençmarkinqdə, ona cəlb edilmiş şəxslər və şirkətlər üçün qarşılıqlı mübadiləni məxfi kimi qiymətləndirin
 - ☐ Bençmarkinq zamanı alınmış informasiyadan yalnız, bençmarkinq tədqiqatında iştirak edən şirkətlərdə əməliyyatların və ya proseslərin qısaca və dürüst ifadə edildiyi kimi təkmilləşdirməsi məqsədi üçün istifadə edin
 - ☒ Bençmarkinq üzrə partnyorunuza verilmiş hər bir öhdəliyi vaxtında və bütövlüklə yerinə yetirin. Hər bir bençmarkinq tədqiqatını qarşılıqlı razılaşdırılmış kimi tamamlayın
-

Sual: Bençmarkinqdə Anlaşılma və hərəkətlər prinsipinə aiddir: (Çəki: 1)

- ☒ Bençmarkinq üzrə partnyorunuzun ünsiyyətin və əməkdaşlığın hansı üsuluna üstünlük verdiyini öyrənməyə çalışın. Bençmarkinq üzrə partnyorunuzla gözəl ünsiyyət üsuluna tərəfdar olun.
 - ☐ İnformasiyasını bençmarkinq üzrə partnyorunuza ondan soruşduğunuzla eyni şəkildə və keyfiyyətdə verməyə çalışın
 - ☐ Bençmarkinqdə, ona cəlb edilmiş şəxslər və şirkətlər üçün qarşılıqlı mübadiləni məxfi kimi qiymətləndirin
 - ☐ Bençmarkinq zamanı alınmış informasiyadan yalnız, bençmarkinq tədqiqatında iştirak edən şirkətlərdə əməliyyatların və ya proseslərin qısaca və dürüst ifadə edildiyi kimi təkmilləşdirməsi məqsədi üçün istifadə edin
 - ☐ Bençmarkinq üzrə partnyorunuza verilmiş hər bir öhdəliyi vaxtında və bütövlüklə yerinə yetirin. Hər bir bençmarkinq tədqiqatını qarşılıqlı razılaşdırılmış kimi tamamlayın
-

Sual: Daxili bençmarkinqə aiddir: (Çəki: 1)

- ☒ korporasiyanın daxilində həyata keçirilən bençmarkinq prosesi təsəvvür edilir
 - ☐ spesifik məhsulların tədqiqini, prosesin mümkünlüyünü və ya müəssisə-rəqibləri inzibati metodlarını nəzərdə tutur.
 - ☐ həmin sektorda iki və ya çoxlu təşkilatların müəyyən funksiyasının müqayisəsidir
 - ☐ bu növdə strateji bençmarkinqin assosiativ bençmarkinqlə tətbiqinə baxılır
 - ☐ burada sahibkarlıq fəaliyyətindən asılı olmayaraq iki və ya daha çox təşkilatın müəyyən funksiyası müqayisə edilir
-

Sual: Rəqabət qabiliyyətli bençmarkinqə aiddir: (Çəki: 1)

- ☐ korporasiyanın daxilində həyata keçirilən bençmarkinq prosesi təsəvvür edilir
- ☒ spesifik məhsulların tədqiqini, prosesin mümkünlüyünü və ya müəssisə-rəqibləri inzibati metodlarını nəzərdə tutur.
- ☐ həmin sektorda iki və ya çoxlu təşkilatların müəyyən funksiyasının müqayisəsidir
- ☐ bu növdə strateji bençmarkinqin assosiativ bençmarkinqlə tətbiqinə baxılır

☐ burada sahibkarlıq fəaliyyətindən asılı olmayaraq iki və ya daha çox təşkilatın müəyyən funksiyası müqayisə edilir

Sual: Funksional bençmarkinqə aiddir: (Çəki: 1)

- ☐ korporasiyanın daxilində həyata keçirilən bençmarkinq prosesi təsəvvür edilir
 - ☐ spesifik məhsulların tədqiqini, prosesin mümkünlüyünü və ya müəssisə-rəqibləri inzibati metodlarını nəzərdə tutur.
 - ☒ həmin sektorda iki və ya çoxlu təşkilatların müəyyən funksiyasının müqayisəsidir
 - ☐ bu növdə strateji bençmarkinqin assosiativ bençmarkinqlə tətbiqinə baxılır
 - ☐ burada sahibkarlıq fəaliyyətindən asılı olmayaraq iki və ya daha çox təşkilatın müəyyən funksiyası müqayisə edilir
-

Sual: Qlobal bençmarkinqə aiddir: (Çəki: 1)

- ☐ korporasiyanın daxilində həyata keçirilən bençmarkinq prosesi təsəvvür edilir
 - ☐ spesifik məhsulların tədqiqini, prosesin mümkünlüyünü və ya müəssisə-rəqibləri inzibati metodlarını nəzərdə tutur.
 - ☐ həmin sektorda iki və ya çoxlu təşkilatların müəyyən funksiyasının müqayisəsidir
 - ☒ bu növdə strateji bençmarkinqin assosiativ bençmarkinqlə tətbiqinə baxılır
 - ☐ burada sahibkarlıq fəaliyyətindən asılı olmayaraq iki və ya daha çox təşkilatın müəyyən funksiyası müqayisə edilir
-

Sual: Ümumi bençmarkinqə aiddir: (Çəki: 1)

- ☐ korporasiyanın daxilində həyata keçirilən bençmarkinq prosesi təsəvvür edilir
 - ☐ spesifik məhsulların tədqiqini, prosesin mümkünlüyünü və ya müəssisə-rəqibləri inzibati metodlarını nəzərdə tutur.
 - ☐ həmin sektorda iki və ya çoxlu təşkilatların müəyyən funksiyasının müqayisəsidir
 - ☐ bu növdə strateji bençmarkinqin assosiativ bençmarkinqlə tətbiqinə baxılır
 - ☒ burada sahibkarlıq fəaliyyətindən asılı olmayaraq iki və ya daha çox təşkilatın müəyyən funksiyası müqayisə edilir
-

Sual: Bençmarkinqin növlərinə aiddir: (Çəki: 1)

- ☐ Daxili bençmarkinq
 - ☐ Rəqabət qabiliyyətli bençmarkinq
 - ☐ Funksional bençmarkinq
 - ☐ Qlobal bençmarkinq
 - ☒ hamısı
-

BÖLMƏ: 11#01

Ad	11#01
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Məlumatın yığılmasının neçə metodu var? (Çəki: 1)

- ☐ 1
- ☒ 2
- ☐ 3

- ☐ 4
 - ☐ 5
-

Sual: Hansı professordurki, qulluqçular üçün xidməti telefonda istifadəyə məhdudiyyətlər qoyur? (Çəki: 1)

- ☐ Leon Şarp Peyn
 - ☒ Liin Şarp Peyn
 - ☐ Mero Şarp Peyn
 - ☐ Simon San Pejo
 - ☐ heç biri
-

Sual: İşgüzar kəşfiyyat sahəsində aparıcı amerikan şirkəti Fuld & Co "Kəşfiyyat informasiyasını legal yığmağın adlandırılmış neçə tələbi öz şəxsi etik davranış qaydalarında dərc etdi? (Çəki: 1)

- ☐ "beş tələbi"
 - ☐ "on beş tələbi"
 - ☒ "on tələbi"
 - ☐ "on iki tələbi"
 - ☐ "on bir tələbi"
-

Sual: Hansı şirkətin əməkdaşları aşağıdakıları etməməlidir? 1) Sizin şirkətinizin rəsmi baş xəttini pozmaq. 2) Həmsöhbətlə danışığı onun icazəsi olmadan diktofona yazmaq. 3) Rüşvət təklif etmək. 4) Gizlicə qulaq asma qurğuları quraşdırmamaq. (Çəki: 1)

- ☒ Fuld & Co
 - ☐ Full & Co
 - ☐ Tayota
 - ☐ pllips
 - ☐ KİV
-

Sual: Məxfi informasiyanın qorunmasının təmin edilməsinə sistemli yanaşma konsepsiyasıdır: (Çəki: 1)

- ☒ OPSEC metodu
 - ☐ OPEC metodu
 - ☐ OPAC metodu
 - ☐ OPEC metodu
 - ☐ hamısı
-

Sual: OPSEC metodunun müəllifidir: (Çəki: 1)

- ☒ A. Pattokks
 - ☐ Şumpeter
 - ☐ Teylor
 - ☐ Druker
 - ☐ A.Smit
-

Sual: Müdafiə obyektinin təhlilidir: (Çəki: 1)

- ☒ OPSEC metodunun birinci mərhələsi
- ☐ OPSEC metodunun ikinci mərhələsi
- ☐ OPSEC metodunun üçüncü mərhələsi
- ☐ OPSEC metodunun dördüncü mərhələsi
- ☐ OPSEC metodunun beşinci mərhələsi

Sual: Təhdidlərin aşkar edilməsidir: (Çəki: 1)

- ☐ OPSEC metodunun birinci mərhələsi
 - ☒ OPSEC metodunun ikinci mərhələsi
 - ☐ OPSEC metodunun üçüncü mərhələsi
 - ☐ OPSEC metodunun dördüncü mərhələsi
 - ☐ OPSEC metodunun beşinci mərhələsi
-

Sual: Səmərəliyin təhlilidir (Çəki: 1)

- ☐ OPSEC metodunun birinci mərhələsi
 - ☐ OPSEC metodunun ikinci mərhələsi
 - ☒ OPSEC metodunun üçüncü mərhələsi
 - ☐ OPSEC metodunun dördüncü mərhələsi
 - ☐ OPSEC metodunun beşinci mərhələsi
-

BÖLMƏ: 11#02

Ad	11#02
Suallardan	23
Maksimal faiz	23
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Rəqabət kəşfiyyatına aid deyildir: (Çəki: 1)

- ☐ Rəqabət kəşfiyyatı müasir biznesin tərkib hissəsidir
 - ☒ Rəqabət kəşfiyyatı əməliyyatlarının keçirilməsi mədəniyyəti də öz növbəsində korporativ işgüzar mədəniyyətin bütün hissəsinə aidedilməkdə.
 - ☐ Rəqabət kəşfiyyatı rəqib haqqında informasiyanın yığılmasıdır
 - ☐ Rəqabət kəşfiyyatı öz nəticələrinə böyük miqdarda müxtəlif açıq informasiya materiallarının analitik emalı sayəsində nail olur.
 - ☐ Rəqabət kəşfiyyatı öz məqsədlərinə görə sənaye casusluğuna çox oxşayır, ondan yalnız məsələlərin həlli metodları ilə fərqlənir.
-

Sual: Rəqabət kəşfiyyat bölməsində informasiyanın alınması ilə problemlər yarandıqda və etik məhdudiyyətləri pozmaq üçün hansı stimullar meydana çıxır? (Çəki: 1)

- ☒ "küncləri kəsmək üçün"
 - ☐ "küncləri bağlamaq üçün"
 - ☐ "küncləri dəyişdirmək üçün"
 - ☐ "küncləri açmaq üçün"
 - ☐ Heç biri
-

Sual: Açıq mənbələrdən məlumat yığımına aid deyildir: (Çəki: 1)

- ☐ Reklam müraciətlərinin və açıq nəşrlərin təhlili
 - ☐ Sərgilərə, sahə üzrə konfranslara və seminarlara baş çəkilməsi
 - ☐ Reklam xərclərinin həcmnin, strukturunun və dəyərinin qiymətləndirilməsi
 - ☐ Maliyyə hesabatlarının yığılması və təhlili
 - ☒ Marketing tədqiqatı adı ilə rəqibin sorğusu
-

Sual: Açıq mənbələrdən məlumat yığımına aiddir: (Çəki: 1)

- ☐ kütləvi informasiyanın çap vasitələri,
 - ☐ İnternet
 - ☐ müxtəlif peşəkar yığıncaqlar
 - ☐ sahə üzrə hesabatlar
 - ☒ hamısı
-

Sual: Açıq mənbələrdən məlumat yığımına aid deyildir: (Çəki: 1)

- ☒ Ümumi müştərilərin sorğusu
 - ☐ Sərgilərə, sahə üzrə konfranslara və seminarlara baş çəkilməsi
 - ☐ Reklam xərclərinin həcmnin, strukturunun və dəyərinin qiymətləndirilməsi
 - ☐ Maliyyə hesabatlarının yığılması və təhlili
 - ☐ Reklam müraciətlərinin və açıq nəşrlərin təhlili
-

Sual: Açıq mənbələrdən məlumat yığımına aiddir: (Çəki: 1)

- ☐ Ümumi müştərilərin sorğusu
 - ☐ Ümumi təchizatçıların sorğusu
 - ☐ Keçmiş əməkdaşlardan məlumat yığılması
 - ☒ Sərgilərə, sahə üzrə konfranslara və seminarlara baş çəkilməsi
 - ☐ Öz adından əməkdaşlıq və ya kooperasiya cəhdinin təşkili
-

Sual: Açıq mənbələrdən məlumat yığımına aiddir: (Çəki: 1)

- ☐ Potensial təchizatçı adı ilə əməkdaşlıq cəhdinin təşkili
 - ☐ Xidmət təchizatçısı adı ilə əməkdaşlıq cəhdinin təşkili
 - ☐ Marketing tədqiqatı adı ilə rəqibin sorğusu
 - ☐ İnternetdə forumda ünvan məsələsi ilə rəqibin əməkdaşının provokasiyası
 - ☒ kütləvi informasiyanın çap vasitələri,
-

Sual: Açıq mənbələrdən məlumat yığımına aiddir: (Çəki: 1)

- ☐ Müsəbiqə iştirakçısı adı ilə məlumatın yığılması
 - ☐ Üçüncü şəxs vasitəsilə rəqibin əməkdaşı ilə tanışlığın təşkili və dəstəklənməsi
 - ☐ Keçmiş əməkdaşlardan məlumat yığılması
 - ☒ Maliyyə hesabatlarının yığılması və təhlili
 - ☐ Müsəbiqə iştirakçılarından məlumat yığılması
-

Sual: Bağlı məlumatları toplayan kəşfiyyatçının səmərəliliyi onun nəyindən aslıdır? (Çəki: 1)

- ☐ ayıqlığından
 - ☐ səriştəsindən
 - ☐ bacarığından
 - ☒ artistizmindən
 - ☐ biliyindən
-

Sual: Bağlı məlumatların yığılmasına aiddir: (Çəki: 1)

- ☐ Ümumi müştərilərin sorğusu
 - ☐ Ümumi təchizatçıların sorğusu
 - ☐ Keçmiş əməkdaşlardan məlumat yığılması
 - ☐ Müsəbiqə iştirakçılarından məlumat yığılması
 - ☒ hamısı
-

Sual: Bağlı məlumatların yığılmasına aid deyildir: (Çəki: 1)

- ☒ sahə üzrə hesabatlar,
 - ☐ Müsabiqə iştirakçılarından məlumat yığılması
 - ☐ Başqa rəqiblərdən məlumat yığılması
 - ☐ Nümunə üçün natamam bazarlıq
 - ☐ Nümunə üçün tamamlanmış bazarlıq
-

Sual: Bağlı məlumatların yığılmasına aid deyildir: (Çəki: 1)

- ☒ kütləvi informasiyanın çap vasitələri
 - ☐ Marketing tədqiqatı adı ilə rəqibin sorğusu
 - ☐ İnternetdə forumda ünvan məsələsi ilə rəqibin əməkdaşının provokasiyası
 - ☐ Müsabiqə iştirakçısı adı ilə məlumatın yığılması
 - ☐ Üçüncü şəxs vasitəsilə rəqibin əməkdaşı ilə tanışlığın təşkili və dəstəklənməsi
-

Sual: Aşağıda verilənlər nəyə aiddir: 1) Hüquq-mühafizə orqanlarındakı əlaqələrdən istifadə 2) Kriminal mühitdəki əlaqələrdən istifadə 3) Bank sferasındakı əlaqələrdən istifadə 4) Rəqiblərin informasiya sistemlərindən verilənlərin kopyalama (Çəki: 1)

- ☒ dərk etmə-tanışlıq metodu
 - ☐ bağlı məlumatların yığılması metodu
 - ☐ açıq məlumatların yığılması metodu
 - ☐ hamısı
 - ☐ heç biri
-

Sual: Aşağıda verilənlər nəyə aiddir: 1) Başqasının kommersiya sirrinə malik olma cəhdləri qanunsuzdur. 2) Rəqibdən hər hansı informasiyanın (kommersiya sirri təşkil edən və ya etməyən) güclə və ya yalanla alınması qanunsuzdur. (Çəki: 1)

- ☐ dərk etmə-tanışlıq metoduna
 - ☐ bağlı məlumatların yığılması metoduna
 - ☐ açıq məlumatların yığılması metoduna
 - ☒ məlumatın yığılması ilə bağlı davranışın əsas standartlarına
 - ☐ heç biri
-

Sual: "Oğurlanmış" olduğunu və ya məxfiliyini bilmədiyiniz gizli informasiya nədir? (Çəki: 1)

- ☐ qanunun pozulmasıdır
 - ☒ qanunun pozulmamasıdır
 - ☐ cəza tədbirləri görmək lazımdır
 - ☐ hamısı
 - ☐ heç biri
-

Sual: Bilmiyərəkdən informasiyanın əldə eilməsi, və onun sahibinə geri qaytarılmamasına necə baxmaq olar? (Çəki: 1)

- ☒ qanunun pozulmasıdır
 - ☐ qanunun pozulmamasıdır
 - ☐ cəza tədbirləri görmək lazımdır
 - ☐ hamısı
 - ☐ heç biri
-

Sual: Rəqabət kəşfiyyatına aiddir: (Çəki: 1)

- ☐ Rəqabət kəşfiyyatı müasir biznesin tərkib hissəsidir
- ☐ Rəqabət kəşfiyyatı rəqib haqqında informasiyanın yığılmasıdır

- ☐ Rəqabət kəşfiyyatı öz nəticələrinə böyük miqdarda müxtəlif açıq informasiya materiallarının analitik emalı sayəsində nail olur.
 - ☐ Rəqabət kəşfiyyatı öz məqsədlərinə görə sənaye casusluğuna çox oxşayır, ondan yalnız məsələlərin həlli metodları ilə fərqlənir.
 - ☒ hamısı
-

Sual: İnformasiyanın qanunlara riayət etməklə, lakin əxlaq normalarına məhəl qoymadan alınması məlumatın yığılması metodlarının hansı yanaşmasına aiddir: (Çəki: 1)

- ☒ birinci yanaşmaya
 - ☐ ikinci yanaşmaya
 - ☐ üçüncü yanaşmaya
 - ☐ dördüncü yanaşmaya
 - ☐ beşinci yanaşmaya
-

Sual: Bu cəmiyyətdə qüvvədə olan etik normalara və qaydalara riayət etmə məlumatın yığılması metodlarının hansı yanaşmasına aiddir: (Çəki: 1)

- ☐ birinci yanaşmaya
 - ☒ ikinci yanaşmaya
 - ☐ üçüncü yanaşmaya
 - ☐ dördüncü yanaşmaya
 - ☐ beşinci yanaşmaya
-

Sual: Dərk etmə-tanışlıq metoduna aiddir: (Çəki: 1)

- ☐ Hüquq-mühafizə orqanlarındakı əlaqələrdən istifadə
 - ☐ Kriminal mühitdəki əlaqələrdən istifadə
 - ☐ Bank sferasındakı əlaqələrdən istifadə
 - ☐ Rəqiblərin informasiya sistemlərindən verilənlərin kopyalama
 - ☒ hamısı
-

Sual: Açıq mənbələrdən məlumat yığımına aiddir: (Çəki: 1)

- ☐ Sərgilərə, sahə üzrə konfranslara və seminarlara baş çəkilməsi
 - ☐ Reklam xərclərinin həcmnin, strukturunun və dəyərinin qiymətləndirilməsi
 - ☐ Maliyyə hesabatlarının yığılması və təhlili
 - ☐ Reklam müraciətlərinin və açıq nəşrlərin təhlili
 - ☒ hamısı
-

Sual: Bağlı məlumatların yığılmasına aiddir: (Çəki: 1)

- ☐ Öz adından əməkdaşlıq və ya kooperasiya cəhdinin təşkili
 - ☐ Potensial təchizatçı adı ilə əməkdaşlıq cəhdinin təşkili
 - ☐ Xidmət təchizatçısı adı ilə əməkdaşlıq cəhdinin təşkili
 - ☐ Marketing tədqiqatı adı ilə rəqibin sorğusu
 - ☒ hamısı
-

Sual: Bağlı məlumatların yığılmasına aid deyil: (Çəki: 1)

- ☐ Ümumi müştərilərin sorğusu
 - ☐ Ümumi təchizatçıların sorğusu
 - ☐ Keçmiş əməkdaşlardan məlumat yığılması
 - ☐ Müsəbiqə iştirakçılarından məlumat yığılması
 - ☒ Maliyyə hesabatlarının yığılması və təhlili
-

BÖLMƏ: 12#02

Ad	12#02
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İqtisadi cəsusluq özündə nələri birləşdirir: (Çəki: 1)

- ☐ sənaye casusluğu
- ☐ istehsalat casusluğu
- ☐ elmi-texniki casusluğu
- ☐ ticarət casusluğunu
- ☒ hamısı

Sual: İnformasiyanın sahibi: (Çəki: 1)

- ☐ yeniliklərdən mənfəətli, yeni səmərəli iş-tirfadeni nəzərdə tutur
- ☐ fiziki şəxslər və ya maddi obyekt, həmçinin simvol, signal, texniki qərar və proses şəklində olan informasiyanın yerləşdiyi fiziki sahədir.
- ☐ İxtiranın və ya ideyanın iqtisadi məzmun aldığı prosesdir.
- ☐ verilmə formasından asılı olmayaraq əşya, insan, faktlar, hadisə və proseslər haqqında məlumatdır
- ☒ qanuni aktlara uyğun informasiyaya malik olan, istifadə edən, yayan səlahiyyətə malik olan fiziki şəxs

Sual: İnformasiya istifadəçisi: (Çəki: 1)

- ☒ informasiya sahibindən müəyyən olunmuş qanun və qaydalara uyğun olaraq informasiya alıb istifadə edən subyektdir
- ☐ fiziki şəxslər və ya maddi obyekt, həmçinin simvol, signal, texniki qərar və proses şəklində olan informasiyanın yerləşdiyi fiziki sahədir.
- ☐ İxtiranın və ya ideyanın iqtisadi məzmun aldığı prosesdir.
- ☐ verilmə formasından asılı olmayaraq əşya, insan, faktlar, hadisə və proseslər haqqında məlumatdır
- ☐ qanuni aktlara uyğun informasiyaya malik olan, istifadə edən, yayan səlahiyyətə malik olan fiziki şəxs

Sual: İnformasiyaya çıxış hüququ: (Çəki: 1)

- ☐ informasiya sahibindən müəyyən olunmuş qanun və qaydalara uyğun olaraq informasiya alıb istifadə edən subyektdir
- ☐ fiziki şəxslər və ya maddi obyekt, həmçinin simvol, signal, texniki qərar və proses şəklində olan informasiyanın yerləşdiyi fiziki sahədir.
- ☒ informasiya sahibi tərəfindən müəyyən edilmiş hüquqi sənədlərdəki qaydaların cəmi.
- ☐ qanuni aktlara uyğun informasiyaya malik olan, istifadə edən, yayan səlahiyyətə malik olan fiziki şəxs
- ☐ hamısı

Sual: Resurs nədir? (Çəki: 1)

- ☐ informasiya sahibindən müəyyən olunmuş qanun və qaydalara uyğun olaraq informasiya alıb istifadə edən subyektdir

- ☐ fiziki şəxslər və ya maddi obyekt, həmçinin simvol, signal, texniki qərar və proses şəklində olan informasiyanın yerləşdiyi fiziki sahədir.
 - ☐ verilmə formasından asılı olmayaraq əşya, insan, faktlar, hadisə və proseslər haqqında məlumatdır
 - ☐ qanuni aktlara uyğun informasiyaya malik olan, istifadə edən, yayan səlahiyyətə malik olan fiziki şəxs
 - ☒ nəyinsə ehtiyatı, mənbəyi deməkdir
-

Sual: İnformasiya xidməti nədir? (Çəki: 1)

- ☐ informasiya sahibindən müəyyən olunmuş qanun və qaydalara uyğun olaraq informasiya alıb istifadə edən subyektdir
 - ☐ fiziki şəxslər və ya maddi obyekt, həmçinin simvol, signal, texniki qərar və proses şəklində olan informasiyanın yerləşdiyi fiziki sahədir.
 - ☐ informasiya sahibi tərəfindən müəyyən edilmiş hüquqi sənədlərdəki qaydaların cəmi
 - ☒ informasiya məhsullarının alınması və istifadəçiyə təqdim edilməsi deməkdir.
 - ☐ qanuni aktlara uyğun informasiyaya malik olan, istifadə edən, yayan səlahiyyətə malik olan fiziki şəxs
-

Sual: İnformasiya texnologiyalarının tərkibində aşağıdakı baza texnologiyalarını qeyd etmək olar: (Çəki: 1)

- ☐ Kadr hazırlığı; əmək, kapital, mütəxəssis; informasiya təminatı
 - ☐ əmək, kapital, fərdi, qrup və regional azadlıq; texniki təminat
 - ☐ xarici kapital, investisiya, mütəxəssis, texnologiya
 - ☐ xarici kapital, investisiya, mütəxəssis, informasiya
 - ☒ mikroelektron komponentlər; texniki təminat; proqram təminatı; telekommunikasiya;
-

Sual: İqtisadi informasiya cəmiyyəti dörd əsas resursdan istifadə edir (Çəki: 1)

- ☐ Kadr hazırlığı; əmək, kapital, mütəxəssis
 - ☒ əmək, kapital, fərdi, qrup və regional azadlıq
 - ☐ xarici kapital, investisiya, mütəxəssis, texnologiya
 - ☐ xarici kapital, investisiya, mütəxəssis, informasiya
 - ☐ iqtisadi resurslar, investisiya, mütəxəssis, informasiya
-

Sual: Casusluğun icraçısı ola bilər: (Çəki: 1)

- ☐ sahibkar
 - ☐ öz təhlükəsizlik xidmətinin əməkdaşı
 - ☐ şəxsi detektiv axtarış firmalarının əməkdaşları
 - ☐ qaydada fəaliyyət göstərən ayrı-ayrı şəxslər
 - ☒ hamısı
-

Sual: Casusluğun icraçısı ola bilməz: (Çəki: 1)

- ☐ sahibkar
 - ☐ öz təhlükəsizlik xidmətinin əməkdaşı
 - ☐ şəxsi detektiv axtarış firmalarının əməkdaşları
 - ☐ qaydada fəaliyyət göstərən ayrı-ayrı şəxslər
 - ☒ muhasib
-

Sual: ANT firması daxili təhlükəsizliyi təmin etmək üçün hansı yolu seçirlər: (Çəki: 1)

- ☒ işə şəxsən tanıdıqları və etibar etdikləri insanları götürürlər
- ☐ işə aldıkları şəxsi rəhbərlik seçir

- ☐ namizədlər hər gün yoxlanılır
 - ☐ hamısı
 - ☐ heç biri
-

Sual: Qəsd predmeti nədir: (Çəki: 1)

- ☒ sahibi üçün dəyərli, kənar şəxslər üçün isə bağlı olan informasiya
 - ☐ insan təfəkkürünə informasiya
 - ☐ psixoloji təsirin kombinasiyası
 - ☐ insan düşüncəsinə hakim olma
 - ☐ texnologiyanın patentləşdirilməsi
-

Sual: İnformasiyanın daha qanuni yolla əldə edilməsinə aiddir: (Çəki: 1)

- ☐ müəssisə işçilərinin müxtəlif seminarlar, konfranslar və sairə çıxışı;
 - ☐ müəssisənin və onun ayrı-ayrı işçilərinin açıq nəşrləri;
 - ☐ müxtəlif yarmarkaların, sərgilərin və təqdimatların eksponatları;
 - ☐ əmtəə və fond birjalarının verilənləri;
 - ☒ hamısı
-

Sual: İnformasiyanın daha qanuni yolla əldə edilməsinə aid deyil: (Çəki: 1)

- ☐ müəssisə işçilərinin müxtəlif seminarlar, konfranslar və sairə çıxışı;
 - ☐ müəssisənin və onun ayrı-ayrı işçilərinin açıq nəşrləri;
 - ☐ müxtəlif yarmarkaların, sərgilərin və təqdimatların eksponatları;
 - ☐ əmtəə və fond birjalarının verilənləri;
 - ☒ internet məlumatları
-

Sual: Sənaye casusluğunu xarakterizə edən əlamətlərə aid deyil : (Çəki: 1)

- ☐ subyekt (bu fəaliyyət növü ilə məşğul ola biləcək şəxs)
 - ☐ predmet (sənaye və digər casusluqlar nəyə əsaslanır)
 - ☐ üsul, vasitələr (gizli məlumatların əldə edilməsi üçün edilən hərəkətlər)
 - ☐ adresat (sifariş verən şəxsin kimliyi)
 - ☒ dizayn
-

Sual: 1459-cu ildə sənaye cəsusluğu ilə bağlı hansı hadisə baş vermişdir: (Çəki: 1)

- ☐ Berlində hakimiyyətin xüsusi təyinatına əsasən əcnəbi vətəndaşların yerli tikib aparatlarında işləmələrinə qadağa qoyulurdu ki, "qurğuların işləmə sirlərini öyrənməsinlər"
 - ☒ Strasburqun bənnaları "bütün tacirlərə, çoxdanişanlara onların cəld və məharətlə işləmələrinin sirrini açmağı qadağan edən" ağır qərar qəbul etmişdirlər.
 - ☐ Alman şəhəri Nasauda xaricilərə dəmirçi işinin sirlərini deyən insanlar edam edilirdilər
 - ☐ Kəşfiyyatçıları mükafatlandırırdılar
 - ☐ hamısı
-

Sual: XVII əsrdə sənaye cəsusluğu ilə bağlı hansı hadisə baş vermişdir: (Çəki: 1)

- ☐ Berlində hakimiyyətin xüsusi təyinatına əsasən əcnəbi vətəndaşların yerli tikib aparatlarında işləmələrinə qadağa qoyulurdu ki, "qurğuların işləmə sirlərini öyrənməsinlər"
 - ☐ Strasburqun bənnaları "bütün tacirlərə, çoxdanişanlara onların cəld və məharətlə işləmələrinin sirrini açmağı qadağan edən" ağır qərar qəbul etmişdirlər.
 - ☒ Alman şəhəri Nasauda xaricilərə dəmirçi işinin sirlərini deyən insanlar edam edilirdilər
 - ☐ Kəşfiyyatçıları mükafatlandırırdılar
 - ☐ hamısı
-

Sual: Müasir sənaye cəsusluğunun ən təhlükəli istiqamətidir: (Çəki: 1)

- ☒ informasiyanın insan iradəsindən asılı olmayaraq onun psixikasına mənfi təsir etmək imkanı
 - ☐ sənədlərin saxtalaşdırılması
 - ☐ məlumatların yandırılması
 - ☐ rəqiblərin aldadılması
 - ☐ hamısı
-

Sual: Müasir dövrün psixoloji silahıdır: (Çəki: 1)

- ☒ siyasi, hərbi, iqtisadi, və digər xüsusiyyətli məsələlərin, o cümlədən, satış bazarında uğurlu rəqabət aparma qabiliyyəti məsələlərinin həlli məqsədi ilə insanın şüur, davranış və sağlamlıq kimi funksiyalarını gizli şəkildə boğan bütün mümkün təsir formalarının və metodlarının məcmusudur.
 - ☐ işçilərin təhlükəsizliyi
 - ☐ rəqiblərin davranışı
 - ☐ yalnız marketing tədqiqatları
 - ☐ hamısı
-

Sual: Sənaye cəsusluğunda subyektə aiddir: (Çəki: 1)

- ☒ bu fəaliyyət növü ilə məşğul ola biləcək şəxsdir
 - ☐ sənaye və digər casusluqlar nəyə əsaslanırsa, odur
 - ☐ gizli məlumatların əldə edilməsi üçün edilən hərəkətlərdir
 - ☐ sifarişi verən şəxsin kimliyidir
 - ☐ hamısı
-

Sual: Sənaye cəsusluğunda predmetə aiddir: (Çəki: 1)

- ☐ bu fəaliyyət növü ilə məşğul ola biləcək şəxsdir
 - ☒ sənaye və digər casusluqlar nəyə əsaslanırsa, odur
 - ☐ gizli məlumatların əldə edilməsi üçün edilən hərəkətlərdir
 - ☐ sifarişi verən şəxsin kimliyidir
 - ☐ hamısı
-

Sual: Sənaye cəsusluğunda üsul və vasitələrə aiddir: (Çəki: 1)

- ☐ bu fəaliyyət növü ilə məşğul ola biləcək şəxsdir
 - ☐ sənaye və digər casusluqlar nəyə əsaslanırsa, odur
 - ☒ gizli məlumatların əldə edilməsi üçün edilən hərəkətlərdir
 - ☐ sifarişi verən şəxsin kimliyidir
 - ☐ hamısı
-

Sual: Sənaye cəsusluğunda adresata aiddir: (Çəki: 1)

- ☐ bu fəaliyyət növü ilə məşğul ola biləcək şəxsdir
 - ☐ sənaye və digər casusluqlar nəyə əsaslanırsa, odur
 - ☐ gizli məlumatların əldə edilməsi üçün edilən hərəkətlərdir
 - ☒ sifarişi verən şəxsin kimliyidir
 - ☐ hamısı
-

Sual: Sahibi üçün dəyərli, kənar şəxslər üçün isə bağlı olan informasiyadır: (Çəki: 1)

- ☒ Sənaye casusluğunun qəsd predmetidir
- ☐ bençmarkinq fəaliyyəti

- ☐ violent sahibkarlıq
- ☐ kommutant sahibkarlıq
- ☐ hamısı

Sual: Rəqiblərin məhsulları üzərində mümkün yenilikləri və hazırlanma texnologiyalarının sirlərinin müəyyən etmək məqsədi ilə xüsusi laboratoriyalarda araşdırmalardır: (Çəki: 1)

- ☒ "Əks injiniring"
- ☐ faktoring
- ☐ lizing
- ☐ lisenziya
- ☐ françayzing

BÖLMƏ: 12#03

Ad	12#03
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Müasir sənaye (informasiya) casusluğu dünya sistemlərinin təşkilati-ideoloji qarşılıqlı əlaqəsinin əsas istiqaməti: 1) insan təfəkkürünə informasiya 2) psixoloji təsirin kombinasiyası 3) insan düşüncəsinə hakim olma 4) texnologiyanın patentləşdirilməsi (Çəki: 1)

- ☒ 1,2
- ☐ 1,2,3
- ☐ 1,3
- ☐ 1,2,3,4
- ☐ 2,4

Sual: İnformasiya müharibəsinin əsas gizli silah formaları: (Çəki: 1)

- ☒ informasiyanın bilavasitə insan şüurunun lazımcına təşəkkül tapmamış hissəsinə daxil edilməsidir
- ☐ insan təfəkkürünə informasiya
- ☐ psixoloji təsirin kombinasiyası
- ☐ insan düşüncəsinə hakim olma
- ☐ texnologiyanın patentləşdirilməsi

Sual: Sənaye casusluğunu xarakterizə edən əlamətlərə aiddir : (Çəki: 1)

- ☐ subyekt (bu fəaliyyət növü ilə məşğul ola biləcək şəxs)
- ☐ predmet (sənaye və digər casusluqlar nəyə əsaslanır)
- ☐ üsul, vasitələr (gizli məlumatların əldə edilməsi üçün edilən hərəkətlər)
- ☐ adresat (sifariş verən şəxsin kimliyi)
- ☒ hamısı

Sual: Əks injiniring" nədir: (Çəki: 1)

- ☒ rəqiblərin məhsulları üzərində mümkün yenilikləri və hazırlanma texnologiyalarının sirlərinin müəyyən etmək məqsədi ilə xüsusi laboratoriyalarda araşdırmalar

- ☐ əsaslanan hesabatlar faydasızdır, çünki onlarda yalnız baş vermişlər haqqında informasiya nəzərdən keçirilir və gələcək tələbatlarına toxunulmurlar.
- ☐ iki yaxın konsepsiyaya əsaslandırılmışdır. Onlardan birincisi şirkətin iqtisadi "sağlamlığını" əks etdirən bəzi indikatorların seçimini və bu əsas məsələlər üzrə informasiyanın yığılmasını tələb edir. İkinci konsepsiya birinciye analojidir, amma məlumatlar rəhbərə bütün seçilmiş əsas indikatorlar üzrə bildirilmir, ancaq verilmiş normanı ötən göstəricilər ona çatdırılır.
- ☐ Menecerlər lazımlı informasiyanın alınmasına sifarişlər verirlər. Menecerlərin tələbatı şirkətdə mövcud olan informasiya sistemləri ilə müqayisə edilir, və boşluqlar əlavə informasiya sistemlərinin yaradılması yolu ilə doldurulur.
- ☐ hamısı

Sual: Sənaye cəsusluğuna aiddir: (Çəki: 1)

- ☒ rəqib firmalardan qanuni və qeyri-qanuni yollarla elmi tədqiqat sahəsinə, məhsulun daha perspektiv üsulla istehsalı texnologiyasına aid məlumatı və ya informasiyanı həmçinin rəqabətdə və tamahkarlıq məqsədi ilə istifadə edilə biləcək şəxsi informasiya və məlumatın toplanmasıdır
- ☐ istifadəçiləri və İnformasiya sistemləri personalını yaranmış mənəvi və etik normalara riayət etmək hesabına müəyyən edilmiş intizamı pozmaq meyli oyadan müdafiə metodudur.
- ☐ Həm informasiyanın qorunması üçün, həm də İTS-in fəaliyyətinin təminatı üçün texniki vasitələrin geniş istifadəsi təsəvvür edilir
- ☐ Müxtəlif itki kanallarının və informasiyaya icazə verilməmiş giriş üsullarının mövcudluğunun və təhlükəsinin qiymətləndirilməsini təmin edən müxtəlif informasiya, qeydiyyat, statistik və uçot proqramları nəzərdə tutulur.
- ☐ Bu - cinayətkarların əlinə keçmiş müdafiənin zəruri texniki vasitələrinin, zonalarının və normalarının təhlükəsinin qiymətləndirilməsi ilə bağlı müxtəlif hesabatlar üçün istifadə edilən riyazi metodlardır

Sual: 1925-ci ildə sənaye cəsusluğu ilə bağlı hansı hadisə baş vermişdir: (Çəki: 1)

- ☒ Berlində hakimiyyətin xüsusi təyinatına əsasən əcnəbi vətəndaşların yerli tikib aparatlarında işləmələrinə qadağa qoyulurdu ki, "qurğuların işləmə sirlərini öyrənməsinlər"
- ☐ Strasburqun bənnaları "bütün tacirlərə, çoxdanişanlara onların cəld və məharətlə işləmələrinin sirrini açmağı qadağan edən" ağır qərar qəbul etmişdirlər.
- ☐ Alman şəhəri Nasauda xaricilərə dəmirçi işinin sirlərini deyən insanlar edam edildilər
- ☐ Kəşfiyyatçıları mükafatlandırıldı
- ☐ hamısı

Sual: Müasir sənaye casusluğuna aiddir: (Çəki: 1)

- ☐ sənaye avadanlığının, informasiya sistemlərinin bilərəkdən yarasız vəziyyətə salınmasıdır
- ☐ rəqibin fəaliyyətində qeyri-stabillik yaratmaq məqsədi ilə əməkdaşlara psixoloji təzyiqin göstərilməsidir.
- ☐ Müasir sənaye (informasiya) casusluğu dünya sistemlərinin təşkilati-ideoloji qarşıdurmasının biri birindən istifadə edərək müştərək yaşayan (simbioz) iki istiqamətini - insan təfəkkürünə informasiya və psixoloji təsirin kombinasiyasını özündə əks etdirir.
- ☐ Sadalanan istiqamətlərdən ən təhlükəlisi informasiyanın insan iradəsindən asılı olmayaraq onun psixikasına mənfi təsir etmək imkanındır.
- ☒ hamısı

BÖLMƏ: 13#01

Ad	13#01
Suallardan	16
Maksimal faiz	16

Sual: Əks kəşfiyyat nədir: (Çəki: 1)

- ☒ özünün məxfi informasiyalarının casusluqdan qorunmasıdır
- ☐ məhsulun hazırlamasının ilk mərhələsindən başlayaraq onun satışına qədər reklamın, qiymətləndirmənin, məhsulun irəliləyişinin öyrənilməsini nəzərdə tutur
- ☐ rəqiblərlə münasibətlər sisteminin qurulması, yəni rəqib haqqında məlumatların alınması və işlənməsi üzrə tədbirlər kompleksinin yaradılması (əmlak, maliyyə və idarə resursları, imkanlar və zəifliklər, həmçinin operativ və strateji planlar haqqında) nəzərdə tutur.
- ☐ dünyada partnyorlar və rəqiblər haqqında məlumatların yığılması və təhlili başa düşülür.
- ☐ sənədlərin məxfiliyinin təmin edilməsi

Sual: Əks kəşfiyyatın 1-ci mərhələsinə aiddir: (Çəki: 1)

- ☒ Müdafiə tələblərinin müəyyən edilməsi;
- ☐ Rəqiblərin qiymətləndirilməsi
- ☐ Öz şəxsi zəifliyini qiymətləndirilməsi;
- ☐ Əks tədbirlərin işlənilib hazırlanması;
- ☐ Əks tədbirlərin reallaşdırılması.

Sual: Əks kəşfiyyatın 2-ci mərhələsinə aiddir: (Çəki: 1)

- ☐ Müdafiə tələblərinin müəyyən edilməsi;
- ☒ Rəqiblərin qiymətləndirilməsi;
- ☐ Öz şəxsi zəifliyini qiymətləndirilməsi;
- ☐ Əks tədbirlərin işlənilib hazırlanması;
- ☐ Əks tədbirlərin reallaşdırılması.

Sual: Əks kəşfiyyatın 3-cü mərhələsinə aiddir (Çəki: 1)

- ☐ Müdafiə tələblərinin müəyyən edilməsi;
- ☐ Rəqiblərin qiymətləndirilməsi;
- ☒ Öz şəxsi zəifliyini qiymətləndirilməsi;
- ☐ Əks tədbirlərin işlənilib hazırlanması;
- ☐ Əks tədbirlərin reallaşdırılması.

Sual: Əks kəşfiyyatın 4-cü mərhələsinə aiddir (Çəki: 1)

- ☐ Müdafiə tələblərinin müəyyən edilməsi;
- ☐ Rəqiblərin qiymətləndirilməsi;
- ☐ Öz şəxsi zəifliyini qiymətləndirilməsi;
- ☒ Əks tədbirlərin işlənilib hazırlanması;
- ☐ Əks tədbirlərin reallaşdırılması.

Sual: Əks kəşfiyyatın 5-ci mərhələsinə aiddir (Çəki: 1)

- ☐ Müdafiə tələblərinin müəyyən edilməsi;
- ☐ Rəqiblərin qiymətləndirilməsi;
- ☐ Öz şəxsi zəifliyini qiymətləndirilməsi;
- ☐ Əks tədbirlərin işlənilib hazırlanması;
- ☒ Əks tədbirlərin reallaşdırılması.

Sual: OPSEC metodunun 1-ci mərhələsinə aiddir: (Çəki: 1)

- ☒ Müdafiə obyektinin təhlili
 - ☐ Təhdidlərin aşkar edilməsi
 - ☐ Səmərəliyin təhlili
 - ☐ Zəruri təhlükəsizlik tədbirlərinin müəyyən edilməsi
 - ☐ Təhlükəsizlik tədbirləri və səmərəlilik, dəyər meyarları üzrə təkliflərin nəzərdən keçirilməsi
-

Sual: OPSEC metodunun 2-ci mərhələsinə aiddir: (Çəki: 1)

- ☐ Müdafiə obyektinin təhlili
 - ☒ Təhdidlərin aşkar edilməsi
 - ☐ Səmərəliyin təhlili
 - ☐ Zəruri təhlükəsizlik tədbirlərinin müəyyən edilməsi
 - ☐ Təhlükəsizlik tədbirləri və səmərəlilik, dəyər meyarları üzrə təkliflərin nəzərdən keçirilməsi
-

Sual: OPSEC metodunun 3-cü mərhələsinə aiddir: (Çəki: 1)

- ☐ Müdafiə obyektinin təhlili
 - ☐ Təhdidlərin aşkar edilməsi
 - ☒ Səmərəliyin təhlili
 - ☐ Zəruri təhlükəsizlik tədbirlərinin müəyyən edilməsi
 - ☐ Təhlükəsizlik tədbirləri və səmərəlilik, dəyər meyarları üzrə təkliflərin nəzərdən keçirilməsi
-

Sual: OPSEC metodunun 4-ci mərhələsinə aiddir: (Çəki: 1)

- ☐ Müdafiə obyektinin təhlili
 - ☐ Təhdidlərin aşkar edilməsi
 - ☐ Səmərəliyin təhlili
 - ☒ Zəruri təhlükəsizlik tədbirlərinin müəyyən edilməsi
 - ☐ Təhlükəsizlik tədbirləri və səmərəlilik, dəyər meyarları üzrə təkliflərin nəzərdən keçirilməsi
-

Sual: OPSEC metodunun 5-ci mərhələsinə aiddir: (Çəki: 1)

- ☐ Müdafiə obyektinin təhlili
 - ☐ Təhdidlərin aşkar edilməsi
 - ☐ Səmərəliyin təhlili
 - ☐ Zəruri təhlükəsizlik tədbirlərinin müəyyən edilməsi
 - ☒ Təhlükəsizlik tədbirləri və səmərəlilik, dəyər meyarları üzrə təkliflərin nəzərdən keçirilməsi
-

Sual: OPSEC metodunun 6-cı mərhələsinə aiddir: (Çəki: 1)

- ☒ Tədbirlərin reallaşdırılması
 - ☐ Təhdidlərin aşkar edilməsi
 - ☐ Səmərəliyin təhlili
 - ☐ Zəruri təhlükəsizlik tədbirlərinin müəyyən edilməsi
 - ☐ Təhlükəsizlik tədbirləri və səmərəlilik, dəyər meyarları üzrə təkliflərin nəzərdən keçirilməsi
-

Sual: OPSEC metodunun 7-ci mərhələsinə aiddir: (Çəki: 1)

- ☐ Müdafiə obyektinin təhlili
 - ☐ Təhdidlərin aşkar edilməsi
 - ☐ Səmərəliyin təhlili
 - ☐ Zəruri təhlükəsizlik tədbirlərinin müəyyən edilməsi
 - ☒ Tədbirlərin yerinə yetirilməsinə nəzarət
-

Sual: özünün məxfi informasiyalarının casusluqdan qorunmasıdır: (Çəki: 1)

- ☒ əks kəşfiyyat
- ☐ sənaye cəsusluğu
- ☐ bençmarkinq
- ☐ kommersiya sirri
- ☐ hamısı

Sual: Müdafiə tələblərinin müəyyən edilməsi əkskəşfiyyatın hansı mərhələsinə aiddir: (Çəki: 1)

- ☒ birinci
- ☐ ikinci
- ☐ üçüncü
- ☐ dördüncü
- ☐ beşinci

Sual: Rəqiblərin qiymətləndirilməsi əkskəşfiyyatın hansı mərhələsinə aiddir: (Çəki: 1)

- ☐ birinci
- ☒ ikinci
- ☐ üçüncü
- ☐ dördüncü
- ☐ beşinci

BÖLMƏ: 13#03

Ad	13#03
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Müdafiə obyektinin təhlilinə aiddir: (Çəki: 1)

- ☐ Hansı informasiyanın qorunmağa ehtiyac duyduğu aydınlaşdırılır;
- ☐ Qorunan informasiyanın daha vacib elementləri aydınlaşdırılır (tənqidi);
- ☐ Tənqidi informasiyanın mövcud olma müddəti (rəqibə əldə etdiyi informasiyanın həyata keçirilməsi üçün lazım olan müddət) təyin edilir;
- ☐ Qorunan informasiyanın xarakterini əks etdirən açar elementləri (indikatorlar) təyin edilir;
- ☒ hamısı

Sual: Müdafiə obyektinin təhlilinə aid deyil: (Çəki: 1)

- ☐ Hansı informasiyanın qorunmağa ehtiyac duyduğu aydınlaşdırılır;
- ☐ Qorunan informasiyanın daha vacib elementləri aydınlaşdırılır (tənqidi);
- ☐ Tənqidi informasiyanın mövcud olma müddəti (rəqibə əldə etdiyi informasiyanın həyata keçirilməsi üçün lazım olan müddət) təyin edilir;
- ☐ Qorunan informasiyanın xarakterini əks etdirən açar elementləri (indikatorlar) təyin edilir;
- ☒ Qorunan informasiyanın kimi maraqlandıra biləcəyi təyin edilir;

Sual: Təhdidlərin aşkar edilməsinə aiddir: (Çəki: 1)

- ☐ Qorunan informasiyanın kimi maraqlandıra biləcəyi təyin edilir;

☐ Rəqiblərin bu informasiyanın əldə edilməsi üçün istifadə etdiyi metodlar, o cümlədən, konkret halda müəssisədə təhlükəsizlik təminatı sistemində mövcud olan zəif yerlərin istifadəsinin mümkün istiqamətləri qiymətləndirilir;

☐ Rəqibin hərəkətlərinin qarşısının alınması üzrə tədbirlər sistemi işlənib hazırlanır.

☒ hamısı

☐ heç biri

Sual: Əks kəşfiyyatın daxili fəaliyyət mühitinin elementlərinə aiddir: (Çəki: 1)

☐ kommersiya sirlərinə girişə malik olan köməkçi heyətdən olan şəxslər;

☐ cinayətkar elementlərə cinayət törətməyə kömək edə biləcək informasiyaların cinayətkar elementlərə təqdim etməsinin potensial təhlükəsi mövcud olan əməkdaşlar (gözetçilər, keşikçilər, rəhbərlərin şəxsi məşinlərinin sürücüləri və b.);

☐ təhlükəsizlik xidmətinin öz əməkdaşları;

☐ müəssisə işçilərindən əvvəllər mühakimə edilmiş şəxslər;

☒ hamısı

Sual: Əks kəşfiyyat funksiyalarına aiddir: (Çəki: 1)

☐ mülki və cinayət işləri üzrə informasiya və sənədlərin toplanması;

☐ heyət tərəfindən qanun pozuntularının baş verməsinə yol verilməsinə səbəb olan səbəb və şəraitlər haqqında müəssisənin rəhbərliyinin müntəzəm informasiyalandırılması;

☐ inzibati xətalara görə saxlanmış şəxslərin hərəkətlərinin sənədləşdirilməsi;

☐ heyət arasından cinayətkar elementlərə (müəssisədə işləməyən) cinayətin törədilməsində kömək göstərən şəxslərin aşkara çıxardılması;

☒ hamısı

Sual: Əks kəşfiyyatın strukturunda aşağıdakı bölmələr fəaliyyət göstərməlidir: (Çəki: 1)

☐ şəxsi təhlükəsizlik

☐ tədqiqatın aparılması

☐ informasiya çatdırıcılarla iş üzrə, sorğu informasiya fondu (SMF)

☐ qanun pozuntularının xəbərdarlığı,

☒ hamısı

Sual: Əks kəşfiyyat tsiklinin müdafiə tələblərinin müəyyən edilməsində nə həyata keçirilir: (Çəki: 1)

☒ Bu mərhələdə qorunması vacib olan (bir qayda olaraq bu informasiya kommersiya sirrini təyin edən sadalanan informasiyalarla təyin edilib) şəxsi informasiyanın tərkibi və onun qorunması üzrə tədbirlərin təmin edilməsinə tələb olunan zaman kəsiyi müəyyən edilir.

☐ Prosesin bu mərhələsində sənaye əks kəşfiyyatı öz gücünü rəqiblərin sizin firmaya məxsus məxfi informasiyanın toplanması imkanlarını müəyyən (eyniləşdirilmə) edilməsinə cəmləşdirir.

☐ Bu mərhələdə siz nə istədiyinizi və nəyi qorumaq lazım olduğunu təyin edirsiniz. Siz əvvəlcədən rəqibin onu maraqlandıran informasiya əldə etməsi üçün sizin firmaya qarşı edəcəyi hərəkətlər haqqında informasiya alırsınız.

☐ Əks kəşfiyyat prosesinin növbəti mərhələləri əks tədbirlərin işlənib hazırlanması və onların həyata keçirilməsidir.

☐ hamısı

Sual: Əks kəşfiyyat tsiklinin öz şəxsi zəifliyini qiymətləndirilməsində nə həyata keçirilir: (Çəki: 1)

☐ Bu mərhələdə qorunması vacib olan (bir qayda olaraq bu informasiya kommersiya sirrini təyin edən sadalanan informasiyalarla təyin edilib) şəxsi informasiyanın tərkibi və onun qorunması üzrə tədbirlərin təmin edilməsinə tələb olunan zaman kəsiyi müəyyən edilir.

- ☐ Prosesin bu mərhələsində sənaye əks kəşfiyyatı öz gücünü rəqiblərin sizin firmaya məxsus məxfi informasiyanın toplanması imkanlarını müəyyən (eyniləşdirilmə) edilməsinə cəmləşdirir.
- ☒ Bu mərhələdə siz nə istədiyinizi və nəyi qorumaq lazım olduğunu təyin edirsiniz. Siz əvvəlcədən rəqibin onu maraqlandıran informasiya əldə etməsi üçün sizin firmaya qarşı edəcəyi hərəkətlər haqqında informasiya alırsınız.
- ☐ Əks kəşfiyyat prosesinin növbəti mərhələləri əks tədbirlərin işlənilib hazırlanması və onların həyata keçirilməsidir.
- ☐ hamısı
-

Sual: Tədqiqatın aparılması bölməsinin vəzifəsidir: (Çəki: 1)

- ☐ Əməkdaşların qeyri-qanuni və əxlaqsız hərəkətlərinin sənədləşdirilməsi
- ☒ Qanun pozuntuları və FV üzrə informasiyanın toplanması və təhlili
- ☐ informasiya çatdıranların əməkdaşlığa cəlb edilməsi və onlardan mütəmadi informasiyanın alınması
- ☐ əməkdaşlara verilməsinin və saxlanılmasının uçotunun aparılması
- ☐ Texniki vasitələrin quraşdırılması və istismarı, onların başqa bölmələrin əməkdaşlarına təqdim edilməsi
-

Sual: İnformasiya çatdıranlarla iş üzrə bölmənin vəzifəsidir: (Çəki: 1)

- ☐ Əməkdaşların qeyri-qanuni və əxlaqsız hərəkətlərinin sənədləşdirilməsi
- ☐ Qanun pozuntuları və FV üzrə informasiyanın toplanması və təhlili
- ☒ informasiya çatdıranların əməkdaşlığa cəlb edilməsi və onlardan mütəmadi informasiyanın alınması
- ☐ əməkdaşlara verilməsinin və saxlanılmasının uçotunun aparılması
- ☐ Texniki vasitələrin quraşdırılması və istismarı, onların başqa bölmələrin əməkdaşlarına təqdim edilməsi
-

BÖLMƏ: 14#01

Ad	14#01
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Nəqliyyat vasitələrinin seçiminə təsir edən faktorlar: (Çəki: 1)

- ☐ yükün xarakteri (çəki, həcm, konsistensiya);
- ☐ göndərilən partiyaların miqdarı;
- ☐ hava şəraitinin, iqlimin, mövsümün xarakteristikalarını nəzərə alaraq təyinat məntəqəsinin olduğu yeri;
- ☐ yükün daşındığı məsafə;
- ☒ hamısı
-

Sual: Təhlükəsizlik sisteminin normal fəaliyyət göstərməsi hansı rejimə aiddir? (Çəki: 1)

- ☒ Gündəlik rejimə
- ☐ yuksək hazırlıq rejimi
- ☐ Fövqəladə hazırlıq rejimi
- ☐ obyekt daxili rejim
- ☐ hamısı
-

Sual: təhlükəsizlik sisteminin təhlükələrin mövcud olması və onların qarşısının alınması üzrə tədbirlər tələb edən fəaliyyət hansı rejimə aiddir? (Çəki: 1)

- ☐ Gündəlik rejimə
- ☒ yüksək hazırlıq rejimi
- ☐ Fövqəladə hazırlıq rejimi
- ☐ obyektdaxili rejim
- ☐ hamısı

Sual: Təhlükəsizlik xidmətinin bədəməllərin aktiv fəaliyyətlərinin dəf edilməsini və aradan qaldırılmasını tələb edən real təhlükələrin mövcud olması zamanı fəaliyyəti hansı rejimə aiddir? (Çəki: 1)

- ☒ Fövqəladə hazırlıq rejimi
- ☐ obyektdaxili rejim
- ☐ Gündəlik rejimə
- ☐ yüksək hazırlıq rejimi
- ☐ düzgün cavab yoxdur

Sual: Firmada iqtisadi təhlükəsizliyin təmin edilməsinə, maddi vasitələrin saxlanılmasına və məxfi informasiyanın qorunmasına istiqamətlənmiş daxili əmək qaydalarının yerinə yetirilməsi üzrə qurulmuş idarə üsulu hansı rejimə aiddir? (Çəki: 1)

- ☐ Fövqəladə hazırlıq rejimi
- ☒ obyektdaxili rejim
- ☐ yüksək hazırlıq rejimi
- ☐ Gündəlik rejimə
- ☐ düzgün cavab yoxdur

Sual: firmada, təşkilatda və ya müəssisədə nəzarətsiz keçidinin (girişinin) və maddi qiymətlilərin nəzarətsiz gətirilməsinin (aparılmasının) istisna edildiyi təyin edilmiş qaydalardır? (Çəki: 1)

- ☐ obyektdaxili rejim
- ☐ Fövqəladə hazırlıq rejimi
- ☐ Gündəlik rejimə
- ☐ yüksək hazırlıq rejimi
- ☒ buraxılış rejimi

Sual: bölmə əməkdaşlarının vəsiqələr, daimi və müvəqqəti buraxılış vəərəqələri üzrə verdikləri ərizələrlə bağlı iş nəyə addır? (Çəki: 1)

- ☐ Gündəlik rejimə
- ☐ Fövqəladə hazırlıq rejimi
- ☐ Obyektdaxili rejim
- ☐ Yüksək hazırlıq rejimi
- ☒ buraxılış rejimi üzrə ucota

BÖLMƏ: 14#03

Ad	14#03
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Avtomobillə daşıyan hansı hallarda yükü avtomobil daşımaya qəbul etməkdən imtina edə bilər: (Çəki: 1)

- ☐ yük lazım olmayan tarada və ya qablaşdırmada təqdim edilmişdir;
 - ☐ yük icraya qəbul edilmiş sifarişə uyğun deyil
 - ☐ yükün təqdim edilmiş partiyasının kütləsi yük nəqliyyat vasitəsinin yükqaldırma qabiliyyətini aşır
 - ☐ avtomobil daşımaya marşrutunun avtomobil yollarında hərəkət müvəqqəti dayandırılmışdır və ya məhdudlaşdırılmışdır
 - ☒ hamısı
-

Sual: Buraxılış bürosu hansı möhür və ştamlara malik olmalıdır: (Çəki: 1)

- ☐ birdəfəlik və material buraxılış vərəqələri üçün dairəvi (diametri 25 mm) və ya üçbucaq şəkilli kauçuk möhür;
 - ☐ vəsiqə və daimi buraxılış vərəqələri üçün dairəvi, relyefli, metal və ya kauçuk möhür (diametr 20 mm);
 - ☐ rəqəmli nişan ştamları;
 - ☐ «ÖDƏNİLMİŞDİR», «NÜMUNƏ», «MÜVƏQQƏTİ» ştamları.
 - ☒ hamısı
-

Sual: Mühafizə üsulları və vasitələrinin seçilməsinə təsir göstərən amillər : (Çəki: 1)

- ☐ mühafizə olunan obyektə qarşı mümkün cinayət qəsdləri
 - ☐ mühafizə olunan obyektin texniki möhkəmlik dərəcəsi
 - ☐ mühafizə-yanğın vasitələrinin mövcud olması və keyfiyyəti
 - ☐ obyektin texniki möhkəmliyində yalnız mühafizə və təhlükəsizlik xidmətinə məlum olan kövrək yerlərin mövcud olması
 - ☒ hamısı
-

Sual: Mühafizə formasıdır: (Çəki: 1)

- ☐ texniki vasitələrin köməyiylə, mərkəzləşdirilmiş televiziya pultuna qoşulmuş və avtomatik siqnalizasiya qurğusu olan mühafizə
 - ☐ postların qurulması yolu ilə mühafizə (mühafizə şöbəsi və polisin gücü ilə)
 - ☐ kombinə edilmiş mühafizə
 - ☒ hamısı
 - ☐ heç biri
-

Sual: Mühafizə rejimi üçün əsas şərt: (Çəki: 1)

- ☐ mühafizə vasitələri və güclərinin keyfiyyətli seçilməsi
 - ☐ mühafizə vasitələrinin hazırlanması və yerləşdirilməsi
 - ☐ mühafizə rejimi haqqındakı informasiyanın toplanması və təhlil edilməsi
 - ☐ mühafizə xidmətinin obyektəki fəaliyyətinə nəzarət edilməsi
 - ☒ hamısı
-

Sual: Mühafizə rejiminin əsas prinsipləri: (Çəki: 1)

- ☐ obyektin mühafizə rejiminin təşkil edilməsinin məqsəd uyğunluğu
- ☐ obyektin təhlükəsizliyinin təmin edilməsi üçün firmanın öz imkanları ilə hüquq-mühafizə orqanlarının imkanlarının səmərəli birləşdirilməsi
- ☐ mühafizənin vahid plan üzrə həyata keçirilməsi

- ☐ mühafizə olunan obyekt ətrafında yaranan situasiyadan asılı olaraq mühafizənin gizli və ya nümayiş etdirilərək aparılması
- ☒ hamısı
-

Sual: Obyektin təhlükəsizliyinin təmin edilməsi üçün firmanın öz imkanları ilə hüquq-mühafizə orqanlarının imkanlarının səmərəli birləşdirilməsi nəyə aiddir? (Çəki: 1)

- ☐ Fövqəladə hazırlıq rejimi
- ☐ Gündəlik rejimə
- ☐ Buraxılış rejimi
- ☐ Yüksək hazırlıq rejimi
- ☒ Mühafizə rejiminin əsas prinsipləri
-

BÖLMƏ: 15#01

Ad	15#01
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Texnoloji rejimin pozulması neçə faiz yanğına səbəb olur: (Çəki: 1)

- ☒ 33%.
- ☐ 16%
- ☐ 13%
- ☐ 10%
- ☐ 20%
-

Sual: Elektrik avadanlığının nasazlığı neçə faiz yanğına səbəb olur: (Çəki: 1)

- ☐ 33%.
- ☒ 16%
- ☐ 13%
- ☐ 10%
- ☐ 20%
-

Sual: Avadanlığın təmirinə pis hazırlıq neçə faiz yanğına səbəb olur: (Çəki: 1)

- ☐ 33%.
- ☐ 16%
- ☒ 13%
- ☐ 10%
- ☐ 20%
-

Sual: Yağlanmış köhnə-kürüşün və başqa materialların öz-özünə alışması neçə faiz yanğına səbəb olur: (Çəki: 1)

- ☐ 33%.
- ☐ 16%
- ☐ 13%
- ☒ 10%
- ☐ 20%
-

Sual: Yanğın profilaktikası üzrə tədbirlərə aiddir: (Çəki: 1)

- ☐ təşkilati,
 - ☐ texniki
 - ☐ rejim
 - ☐ istismar
 - ☒ hamısı
-

Sual: Yanğın profilaktikası üzrə tədbirlərə aid deyil: (Çəki: 1)

- ☐ təşkilati
 - ☐ texniki
 - ☐ rejim
 - ☐ istismar
 - ☒ sosial
-

Sual: Təşkilati tədbirlər: (Çəki: 1)

- ☒ maşınların və zavod daxili nəqliyyatın düzgün istismarını, binaların, ərazilərin düzgün saxlamasını, yanğına qarşı təlimatı nəzərdə tutur
 - ☐ binaların planlaşdırılması zamanı yanğına qarşı qaydalara və normalara riayət etməyi, elektrik məftillərinin və avadanlığının, istilik sistemlərinin, ventilyasiyaların, işıqlandırma qurğularının quraşdırılması zaman avadanlığın düzgün yerləşdirməsini nəzərdə tutur
 - ☐ nəzərdə tutulmamış yerlərdə papiros çəkməyin qadağasını, yanğın təhlükəli yerlərdə qaynaq və başqa alovlu işlərin və s. qadağasını nəzərdə tutur
 - ☐ vaxtlı-vaxtında profilaktikanın, təmirlərin aparılmasını, yoxlamaların və texnoloji avadanlığın sınaqlarının keçirilməsini nəzərdə tutur
 - ☐ heç biri
-

Sual: Texniki tədbirlər: (Çəki: 1)

- ☐ maşınların və zavod daxili nəqliyyatın düzgün istismarını, binaların, ərazilərin düzgün saxlamasını, yanğına qarşı təlimatı nəzərdə tutur
 - ☒ binaların planlaşdırılması zamanı yanğına qarşı qaydalara və normalara riayət etməyi, elektrik məftillərinin və avadanlığının, istilik sistemlərinin, ventilyasiyaların, işıqlandırma qurğularının quraşdırılması zaman avadanlığın düzgün yerləşdirməsini nəzərdə tutur
 - ☐ nəzərdə tutulmamış yerlərdə papiros çəkməyin qadağasını, yanğın təhlükəli yerlərdə qaynaq və başqa alovlu işlərin və s. qadağasını nəzərdə tutur
 - ☐ vaxtlı-vaxtında profilaktikanın, təmirlərin aparılmasını, yoxlamaların və texnoloji avadanlığın sınaqlarının keçirilməsini nəzərdə tutur
 - ☐ heç biri
-

Sual: Rejim tədbirləri: (Çəki: 1)

- ☐ maşınların və zavod daxili nəqliyyatın düzgün istismarını, binaların, ərazilərin düzgün saxlamasını, yanğına qarşı təlimatı nəzərdə tutur
 - ☐ binaların planlaşdırılması zamanı yanğına qarşı qaydalara və normalara riayət etməyi, elektrik məftillərinin və avadanlığının, istilik sistemlərinin, ventilyasiyaların, işıqlandırma qurğularının quraşdırılması zaman avadanlığın düzgün yerləşdirməsini
 - ☒ nəzərdə tutulmamış yerlərdə papiros çəkməyin qadağasını, yanğın təhlükəli yerlərdə qaynaq və başqa alovlu işlərin və s. qadağasını nəzərdə tutur
 - ☐ vaxtlı-vaxtında profilaktikanın, təmirlərin aparılmasını, yoxlamaların və texnoloji avadanlığın sınaqlarının keçirilməsini nəzərdə tutur
 - ☐ heç biri
-

Sual: İstismar tədbirləri: (Çəki: 1)

- ☐ maşınların və zavod daxili nəqliyyatın düzgün istismarını, binaların, ərazilərin düzgün saxlamasını, yanğına qarşı təlimatı nəzərdə tutur
 - ☐ binaların planlaşdırılması zamanı yanğına qarşı qaydalara və normalara riayət etməyi, elektrik məftillərinin və avadanlığının, istilik sistemlərinin, ventilyasiyaların, işıqlandırma qurğularının quraşdırılması zaman avadanlığın düzgün yerləşdirməsini nəzərdə tutur
 - ☐ nəzərdə tutulmamış yerlərdə papiros çəkməyin qadağasını, yanğın təhlükəli yerlərdə qaynaq və başqa alovlu işlərin və s. qadağasını nəzərdə tutur
 - ☒ vaxtlı-vaxtında profilaktikanın, təmirlərin aparılmasını, yoxlamaların və texnoloji avadanlığın sınaqlarının keçirilməsini nəzərdə tutur
 - ☐ heç biri
-

Sual: Yanğın profilaktikası: (Çəki: 1)

- ☒ iqtisadiyyat obyektlərinin yanğından müdafiəsinin təminatına yönəldilmiş mühəndis-texniki və təşkilati tədbirlərin kompleksidir
 - ☐ bu obyektin elə vəziyyətidir ki, yanğın ehtimalı istisna edilir, və onun baş verdiyi halda insanlara, tikintilərə və maddi dəyərlərə yanğının təhlükəli amillərinin neqativ təsirinin aradan qaldırması üzrə zəruri tədbirlərdən istifadə olunur
 - ☐ yanğının xəbərdarlığı və ya onun nəticələrinin azaldılmasına yönəldilmiş tədbirlər kompleksini özündə ehtiva edir
 - ☐ yanğınlarla və ya partlayış təhlükəsi olan vəziyyətlə müvəffəqiyyətli mübarizəni təmin edən tədbirlərdir
 - ☐ bu güc və vasitələrin, həmçinin yanğınlarla mübarizəyə yönəldilmiş hüquqi, təşkilati, iqtisadi, sosial və elmi-texniki xarakterli tədbirlər məcmusudur
-

Sual: Profilaktik işin əsas vəzifələrindəndir: (Çəki: 1)

- ☐ yanğınların baş verməsini doğura bilən səbəblərin aradan qaldırmasına yönəldilmiş tədbirlərin işlənilib hazırlanması və həyata keçirilməsi;
 - ☐ mümkün yanğınların yayılmasının məhdudlaşdırılması və yanğın halında insanların və əmlakın müvəffəqiyyətli təxliyəsi üçün şəraitlərin yaradılması
 - ☐ baş vermiş yanğının vaxtında aşkar edilməsinin təminatı, yanğın mühafizəsinin tez çağırılması və yanğının müvəffəqiyyətlə söndürülməsi.
 - ☐ bütövlükdə obyektin və onun ayrı-ayrı sahələrinin yanğın təhlükəsizliyi vəziyyətinin dövrü yoxlamalarının, həmçinin təklif edilmiş tədbirlərin vaxtında icrasına nəzarətin təminatı
 - ☒ hamısı
-

Sual: binaların planlaşdırılması zamanı yanğına qarşı qaydalara və normalara riayət etməyi, elektrik məftillərinin və avadanlığının, istilik sistemlərinin, ventilyasiyaların, işıqlandırma qurğularının quraşdırılması zaman avadanlığın düzgün yerləşdirməsini nəzərdə tutur (Çəki: 1)

- ☒ Texniki tədbirlər
 - ☐ Rejim tədbirləri
 - ☐ Təşkilati tədbirlər
 - ☐ İstismar tədbirləri
 - ☐ düzgün cavab yoxdur
-

